



musiqi

Metodik
vəsait



OKTAY RƏCƏBOV
NAZİM KAZIMOV
FİRƏNGİZ HİDAYƏTOVA

Ümumtəhsil
məktəblərinin

8 -ci sinfi üçün

Musiqi fənni üzrə METODİK VƏSAİT

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
qrif nömrəsi: _____-2019

~~TAQDİH~~
Bu nəşrlə bağlı irad və təkliflərinizi
tahsil_az@yahoo.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!

M Ü N D E R İ C A T

| | |
|--|----|
| Giriş | 3 |
| VIII sinif «Musiqi» fənni üzrə illik planlaşdırma | 8 |
| Məzmun standartlarının və inteqrasiyanın tətbiqi..... | 12 |
| I BÖLMƏ. Bəstəkarların yaradıcılığında xalq musiqisi | |
| 1. Üzeyir Hacıbəylinin operettalarında xalq musiqisi | 14 |
| 2. Üzeyir Hacıbəyli yaradıcılığında xalq musiqisi | 16 |
| 3. Bəstəkar Fikrət Əmirov və simfonik muğamlar | 18 |
| 4. Lendlerdən valsa qədər | 20 |
| 5. Pyotr İliç Çaykovski və xalq musiqisi | 22 |
| 6. Maestro Niyazi və «Rast» simfonik muğamı..... | 24 |
| 7. Tofiq Quliyev və Azərbaycan xalq rəqsləri | 26 |
| 8. Kiçik Summativ Qiymətləndirmə..... | 27 |
| II BÖLMƏ. Azərbaycan bəstəkarlarının simfonik yaradıcılığında xalq musiqisi | |
| 9. Qara Qarayev və dünya xalqlarının musiqisi | 28 |
| 10. Süleyman Ələsgərov və «Bayatı-Şiraz» simfonik muğamı | 30 |
| 11. Müslüm Maqomayevin yaradıcılığında xalq musiqisi | 32 |
| 12. Cahangir Cahangirov və xalq musiqisi | 34 |
| 13–14. I yarımdə keçilmiş mövzuların təkrarı | |
| 15–16. Sinif konsertinə hazırlıq | 35 |
| 17. Kiçik Summativ Qiymətləndirmə.... | 35 |
| III BÖLMƏ. Muğamdan operaya | |
| 18. Muğam haqqında | 36 |
| 19. 20 Yanvar 1990-cı il və muğamlar....38 | |
| 20. Not səsləri və muğamlar haqqında....40 | |
| 21. Soltan Hacıbəyovun yaradıcılığında | |
| 22. Amerika cazı və Azərbaycan muğamı..... | 44 |
| 23. Cərc Gərşvin və caz | 46 |
| 24. Azərbaycan bəstəkarlarının yaradıcılığı və «Rast» muğam intonasiyaları | 48 |
| 25. Kiçik Summativ Qiymətləndirmə....49 | |
| IV BÖLMƏ. Xalq musiqisi və professional musiqicilər | |
| 26. Bülbül və xalq musiqisi | 50 |
| 27. Rəşid Behbudov və xalq musiqisi.....52 | |
| 28. Xalq musiqisi və xalq sənətkarları....54 | |
| 29. Muğamdan operayadək.....56 | |
| 30. Zeynəb Xanlarova və Azərbaycan muğamı | 58 |
| 31. Müslüm Maqomayev (nəvə) və muğam operası | 60 |
| 32. Şövkət Ələkbərova və Azərbaycan muğamı | 62 |
| 33. Bəhram Mansurov və muğam operası | 64 |
| 34. Kiçik Summativ Qiymətləndirmə | 66 |
| Musiqi repertuarı..... | 67 |

LAYIHƏ

GİRİŞ

Musiqi kurikulumu və onun xarakterik cəhətləri. Musiqi kurikulumu ümumtəhsil məktəblərində musiqi təlimi və təbiyəsinin, musiqi mədəniyyətinin formalasdırılması və inkişaf etdirilməsi məqsədlərinin reallaşdırılmasına xidmət etməklə musiqi fənni üzrə ümumtəlim nəticələrinə nail olmaq istiqamətində fəaliyyətləri əhatə edən konseptual xarakterli sənəddir. Bu kurikulumda şagirdlərin cəmiyyətdə incəsənətin rolunu dərk etmələri, onların bədii zövqünün, musiqi üzrə bacarıq və vərdişlərinin inkişafı, fəal dinləyici kimi yetişmələri, mənəvi aləmlərinin zənginləşdirilməsi nəzərdə tutulur.

Musiqi kurikulumu dərsliklərin, fənnin tədrisi metodikasının hazırlanması, tədris materiallarının planlaşdırılması və müəllim hazırlığının təkmilləşdirilməsi üçün hazırlanacaq təlimatların, metodik vasitələrin əsasını təşkil edir.

Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, sistemlilik və integrativlik kimi prinsiplərə əsaslanan bu kurikulum şagirdlərin təlim naiyyətlərini müntəzəm olaraq qiymətləndirməyi, onların inkişafının izlənilməsini nəzərdə tutur, şagirdlərə musiqi təlimi üzrə gündəlik həyatda vacib olan bacarıqların mənimənilməsinin zəruriliyini şərtləndirir.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Milli musiqi və mədəniyyət tariximizin, incəsənət sahəsində qədim köklərə malik ənənələrimizin öyrənilməsi, böyük nəsildə estetik, hissi-emosional təbiyənin gücləndirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılması kimi əsas tələblərin yerinə yetirilməsində musiqi təlimi mühüm əhəmiyyət kəsb edir.

Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik, humanizm, dostluq ruhunda təbiyəedici təsir qüvvəsinə görə müstəsna əhəmiyyət kəsb edən bu fənn çox böyük inkişafetdirici imkanlara malikdir. Musiqi təlimi prosesində istinad edilən müxtəlif janrlara aid nümunələr şagird şəxsiyyətinin idraki, psixomotor cəhətdən inkişafına, mənəvi-emosional zənginləşməsinə zəmin yaratır.

Ümumtəhsil məktəblərində musiqi fənninin əsas məqsədi milli və bəşəri sənət nümunələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalasdırılması və inkişafını təmin etməkdən ibarətdir.

«Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədində göstərilmişdir ki, ümumtəhsil məktəblərində musiqi fənninin tədrisi prosesində:

– **İbtidai təhsil pilləsində** şagirdlərin musiqi növlərinin forma, janr, üslub və ifadə vasitələri, xalqımızın musiqi tarixi haqqında ümumi məlumatlarla tanış olmaları, yaradıcı-estetik fəaliyyətlə bağlı (mahni oxumaq, rəqs etmək və s.) ən sadə və ilkin bacarıqlara yiyələnmələri təmin edilir, onlarda bədii zövq, estetik mədəniyyət, milli musiqi, habelə ümumbaşəri musiqi nümunələrinə maraq, yaradıcılığa meyil, mücərrəd və obrazlı təfəkkür, əməksevərlik və digər keyfiyyətlər formalasdırılır.

– **Əsas təhsil pilləsində** ibtidai təhsil pilləsi üzrə təyin olunmuş fəaliyyətlər inkişaf etdirilməklə milli musiqi tariximizin ən zəruri məqamları, görkəmli şəxsiyyətləri haqqında məlumatlara, aşiq musiqisi, muğamlar, dünya musiqi mədəniyyətinin geniş yayılmış nümunələri ilə tanışlıq, xorla ifa və vokal vərdişlərinin mənimsənilməsi, musiqini qavrama mədəniyyətinin formalasdırılması, şagirdlərin səs imkanları, arzu və istəkləri nəzərə alınmaqla ifaçılığa cəlb olunmaları təmin edilir.

VIII sinif «Musiqi» fənni üzrə standartlar

VIII sinfin sonunda şagird:

- Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, F.Əmirov, N.Tağızadə-Hacıbəyov, C.Cahangirov, S.Hacıbəyov, F.Əlizadə, C.Verdi, İ.Straus, M.Qlinka) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
- Azərbaycan musiqi folklor nümunələri (mahni, rəqs), muğam və aşiq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
- Musiqi əsərlərinin melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikir söyləyir.
- Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.
- Dirlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir.
- Mahnını not və mətni ilə oxuyur.
- Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Musiqi aləmi

Şagird:

- 1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.**

- 1.1.1.** Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayənələri və onların əsərlərinin oxşar və fərqli cəhətlərini izah edir.
- 1.1.2.** Azərbaycan və dünya bəstəkarlarının eyni mövzulu əsərləri haqqında fikirlərini izah edir.
- 1.2.** *Azərbaycan musiqi folklor nümunələri (mahni, rəqs), muğam və aşığı havalara dair bilik və bacarıqlar nümayiş etdirir.*
- 1.2.1.** Azərbaycan musiqi folkloru nümunələrinin rus bəstəkarlarının yaradıcılığına təsiri barədə münasibətini bildirir.
- 1.2.2.** Azərbaycan bəstəkarlarının əsərlərində müğamlardan və digər folklor musiqisindən istifadəyə dair biliklərini şərh edir.

2. Emosional dəyərləndirmə

Şagird:

- 2.1.** *Musiqi əsərlərinin melodiyası, ritmi və onlardan istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.*
- 2.1.1.** Azərbaycan bəstəkarlarının instrumental əsərlərinin bədii nümunələrlə əlaqəsini şərh edir.
- 2.2.** *Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etməyini nümayiş etdirir.*
- 2.2.1.** Azərbaycan xalq çalğı alətlərində ifa olunan musiqinin emosional hislərə təsirini izah edir.
- 2.2.2.** Muğam musiqisinin emosional hislərə təsirini izah edir.
- 2.3.1.** Dinlədiyi müğamlar haqqında təəssüratlarını ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

- 3.1.** *Mahnını not və mətni ilə oxuyur.*
- 3.1.1.** Mahnını birsəslə a kapella (müşayiətsiz) oxuyur.
- 3.2.** *Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.*
- 3.2.1.** Mahnını birsəslə (solo) və xor tərkibində (ikisəslə) oxuyur.

LAYIHƏ

RESURSLAR

Musiqi fənninin mövzularını daha yaxşı qavramaq, mənimsəmək, şagirdlərin bilik, bacarıq və vərdişlərini formalaşdıraraq inkişaf etdirmək üçün tədris prosesində çox vacib olan resurslardan istifadə etmək lazımdır. Bunlar aşağıdakılardan ibarətdir:

- məktəblilərin mənimsədikləri bilik, bacarıq və vərdişlər;
- dərslik;
- müəllim üçün metodik vəsait;
- notlar;
- portretlər;
- şəkillər;
- sxem və plakatlar;
- kompüter;
- maqnitofon və disk;
- DVD-pleyer.

VIII sinifdə «Musiqi» dərsinin gündəlik planlaşdırılmasına dair alternativ nümunə

Mövzu: Musiqini xalq yaratdır, bəstəkarlar isə onu aranjeman edir

Məzmun standartları: 1.1.1., 1.1.2.

İnteqrasiya: Əd.: 1.1.3.

Məqsəd:

1. Musiqini xalqın yaratdığını başa düşür.
2. Bəstəkarların xalq musiqisindən istifadə edərək yeni əsərlər yaratdığı haqqında məlumatlara malik olduğunu göstərir.

İş üsulu: Şaxələndirmə, Venn diaqramı, beyin həmləsi.

Dərsin mərhələləri:

1. Motivasiya

Müəllim Azərbaycan klassik muğamı olan «Şur»un «Maye» hissəsini tar musiqi alətində səsləndirir. Sonra isə F.Əmirovun «Şur» simfonik muğamından «Maye» səsləndirilir. Bundan sonra müəllim şagirdlərə klassik muğamımız olan «Şur» haqqında məlumat verir və qeyd edir ki, bu mugam xalq musiqisi hesab olunur və böyük Azərbaycan bəstəkarı F.Əmirov bu muğamı simfonik orkestr üçün işləməklə musiqi dünyasına yeni bir janr töhfə etdi, beləliklə də, «Simfonik muğam» adlanan bir janr yarandı.

Tədqiqat suali:

- Dinlədiyiniz bu iki əsərin oxşar və fərqli cəhətləri nədir?

2. Tədqiqatın aparılması

Müəllim üzərində Venn diaqramı çəkilmiş vərəqləri şagirdlərə paylayır və dinlədikləri iki əsərin oxşar və fərqli cəhətlərini orada qeyd etməyi tapşırır.

Şagirdlərə suallar verilir:

- Bu iki əsərdə oxşar cəhətlər hansılardır?
- Bəs fərqli cəhətlər haqqında nə deyə bilərsiniz?

Şagirdlər musiqi nümunələrinin oxşar və fərqli cəhətləri haqqında öz fikirlərini söyləyirlər.

Tapşırıq: «Maye» şöbəsinin melodiyasını notla oxuyun.

3. İnformasiya mübadiləsi və müzakirəsi

Müəllim əvvəlki illərdə dinlənilmiş «Simfonik muğamlar»ı yada salır və bu musiqi nümunələri haqqında şagirdlərlə fikir mübadiləsi aparır.

4. Nəticə və ümumiləşdirmə

Muğamı xalq sənətkarları yaratса da, simfonik muğamları bəstəkarlar yaradırlar.

5. Yaradıcı tətbiqetmə

Müəllim şagirdlərə bəstəkar Emin Sabitoğlunun şair İbrahim Kəbirlinin sözlərinə yazdığı «Şur» muğamına əsaslanan «Nə gözəldir Azərbaycan!» mahnısını öyrədir.

Tapşırıq: Mahnını notla oxuyun.

6. Qiymətləndirmə və ya refleksiya

Dərs ümumiləşdirilir:

- Uşaqlar, biz musiqinin xalq və bəstəkar tərəfindən yaradılması ilə əla-qədar bilikləri mənimsədik. Bunun üçün hansı əsərlərdən istifadə etdik?

LAYIHƏ

VIII sinif «Musiqi» fənni üzrə illik planlaşdırma

| Tədris vahidi | Nº | Dərsin mövzusu | Xorla ifa olunan mahnilar və onların müəllifləri | Dinləniləcək musiqi nümunələri və onların müəlliflərinin adı | Saat |
|--|----|---|---|--|------|
| I. Bəstəkarların yaradıcılığında xalq musiqisi | 1. | Üzeyir Hacıbəylinin operettalarında xalq musiqisi | 1. «Bayram günü» – Ü.Hacıbəyli, M.Seyidzadə 2. «Hüsünü bağında» – Azərbaycan xalq mahnısı | 1. «Darçını». Azərbaycan xalq rəqsı 2. Ü.Hacıbəyli. «O olmasın, bu olsun» operettasından «Rüstəm bəylə Məşədi İbadın dueti» | 1 |
| | 2. | Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisi | 1. «Bayram günü» – Ü.Hacıbəyli, M.Seyidzadə. 2. Ü.Hacıbəyli. «Leyli və Məcnun» operasından «Müqəddimə» | 1. «Cəngi» Azərbaycan xalq hərbi rəqsı 2. Ü.Hacıbəyli. «Koroğlu» operasından «Cəngi» | 1 |
| | 3. | Bəstəkar Fikrət Əmirov və simfonik muğamlar | 1. F.Əmirov. «Sevil» operasından «Laylay» 2. «Şur» simfonik muğamının «Müqəddimə» şöbəsindən bir parça | 1. Klassik Azərbaycan «Şur» muğamından «Maye-Şur» 2. F.Əmirov. «Şur» simfonik muğamından «Maye-Şur» | 1 |
| | 4. | Lendlerdən valsa qədər | 1. «Mehriban diyar, Azərbaycan» – Solovyov-Sedoy və T.Quliyev, K.Simonov (tərcümə edəni Zeynal Cabbarzadə) 2. Q.Qarayev. «Yeddi gözəl» baletindən «Vals» (bir parça) | 1. İ.Straus. «Vyana məşəsinin nağılı» valsı | 1 |
| | 5. | Pyotr İliç Çaykovski və xalq musiqisi | 1. «Mehriban diyar, Azərbaycan» – S.Sedoy və T.Quliyev, K.Simonov (tərcümə edəni Zeynal Cabbarzadə) 2. «Çöldə ağaçqayın ağacı bitmişdi» – rus xalq mahnısı | 1. P.I.Çaykovski. «IV simfoniya»nın «Final» hissəsindən bir parça | 1 |
| | 6. | Maestro Niyazi və «Rast» simfonik muğamı | 1. «Vətən haqqında mahni» – Niyazi, S.Rüstəm. 2. «Rast» simfonik muğamının «Gərayi» şöbəsindən bir parça | 1. Niyazi. «Rast» simfonik muğamının «Maye» şöbəsindən bir parça 2. «Rast» klassik Azərbaycan muğamının «Maye» şöbəsindən bir parça | 1 |
| | 7. | Tofiq Quliyev və Azərbaycan xalq rəqsləri | 1. «Vətən haqqında mahni» Niyazi, S.Rüstəm 2. «Qaytağı» Azərbaycan xalq rəqslərindən bir parça | 1. T.Quliyev. «Qaytağı» fortepiano pyesi 2. «Qaytağı» Azərbaycan xalq rəqsisi | 1 |
| | 8. | Kiçik Summativ Qiymətləndirmə | | | |

| Tədris vahidi | Nº | Dərsin mövzusu | Xorla ifa olunan mahnılar və onların müəllifləri | Dinləniləcək musiqi nümunələri və onların müəlliflərinin adı | Saat |
|---|--------|--|--|--|------|
| II. Azərbaycan bəstəkarlarının simfonik yaradıcılığında xalq musiqisi | 9. | Qara Qarayev və dünya xalqlarının musiqisi | 1. «Gənclik mahnısı» – Q.Qarayev, Y.Dolmatovski 2. Q.Qarayev. «İldirilmiş yollarla» baletindən melodiya | 1. Q.Qarayev. «Yeddi gözəl» baletindən «Slavyan gözəli» 2. Q.Qarayev. «Yeddi gözəl» baletindən «Gözəllər gözəli» | 1 |
| | 10. | Süleyman Ələsgərov və «Bayati-Şiraz» simfonik muğamı | 1. «Aman, ovçu». Azərbaycan xalq mahnısı 2. «Küçələrə su səpmişəm» – Azərbaycan xalq mahnısı | S.Ələsgərov. «Bayati-Şiraz» simfonik muğamından bir parça | 1 |
| | 11. | Müslüm Maqomayevin yaradıcılığında xalq musiqisi | 1. M.Maqomayev. «Nərgiz» operası. «Nərgizin ariyası»ndan bir parça 2. M.Maqomayev «Nərgiz» operası. «Qızlar xoru»ndan bir parça | M.Maqomayev. «Nərgiz» operası. I pərdədən «Nərgizin ariyası»ndan bir parça | 1 |
| | 12. | Cahangir Cahangirov və xalq musiqisi | 1. «Qarabağ» – C.Cahangirov, R.Zəka 2. «Bu gün ayın üçüdür» – Azərbaycan xalq mahnısı | C.Cahangirov. «Skripka və simfonik orkestr üçün konsert»in III hissəsindən bir parça | 1 |
| | 13–14. | I yarımdə keçilmiş mövzuların təkrarı | | | |
| | 15–16. | Sinif konsertinə hazırlıq | | | |
| | 17. | Kiçik Summativ Qiymətləndirmə | | | |
| III. Muğamdan operayadək | 18. | Muğam haqqında | 1. «Ananın oğluna nəsihəti» – Ü.Hacıbəyli, M.Bayramov 2. «Şüştər» muğamından «Şüştər» təsnifi | 1. «Şüştər» muğamından «Bərdaşt» 2. A.Məlikov. «Məhəbbət əfsanəsi» baletindən «Xalq səhnəsi» | 1 |
| | 19. | 20 yanvar 1990-ci il və muğamlar | 1. «Ananın oğluna nəsihəti» – Ü.Hacıbəyli, M.Bayramov 2. «Hümayun» muğamının səs sırası | 1. «Hümayun» Azərbaycan klassik muğamından bir parça 2. O.Racəbov. «Cingiz» simfoniya-rekiyem əsərindən «Rekiyem» adlanan VII hissə | 1 |
| | 20. | Not səsləri və muğamlar haqqında | 1. «Bizim həyat» – F.Əmirov, T.Elçin 2. C.Cahangirov. «Arazın o tayında» simfonik poemasının girişindən bir parça | 1. «Hümayun» muğamından «Maye» şöbəsi 2. Ü.Hacıbəyli. «Aşıqsayağı». Fortepiano triosunun ifasında | 1 |

| Tədris vaxtı! | Nö | Dərsin mövzusu | Xorla ifa olunan mahnılar və onların müəllifləri | Dinləniləcək musiqi nümunələri və onların müəlliflərinin adı | Saat |
|---|-----|--|---|---|------|
| III. Muğamdan operaya dək | 21. | Soltan Hacıbəyovun yaradıcılığında muğam və folklor musiqisi | 1. «Laylay» – S.Hacıbəyov, M.Seyidzadə 2. S.Hacıbəyov. «Gülşən» baletindən «Pambıq yığımı» | S.Hacıbəyov. «Karvan» simfonik lövhəsindən bir parça | 1 |
| | 22. | Amerika cazı və Azərbaycan muğamı | 1. «Günəşə yollar çək» – A.Dadaşov, N.Kəsəmənli. 2. V.Mustafazadə. «Mart» fortepiano pyesindən melodiya | V.Mustafazadə. «Mart» fortepiano pyesi | 1 |
| | 23. | Corc Gerşvin və caz | 1. «Günəşə yollar çək» – A.Dadaşov, N.Kəsəmənli. 2. C.Gerşvin «Blyuz tonlarında rapsodiya» | C.Gerşvin. «Blyuz tonlarında rapsodiya» | 1 |
| | 24. | Azərbaycan bəstəkarlarının yaradıcılığı və «Rast» muğam intonasiyaları | 1. «Günəşə yollar çək» – A.Dadaşov, N.Kəsəmənli. 2. «Çal-oyna» Azərbaycan xalq mahnısı | 1. Ü.Hacıbəyli. «Əsl və Kərəm» operasından «Qızlar xoru» 2. Q.Qarayev. «Yeddi gözəl» baletindən «Adajio» | 1 |
| IV. Xalq musiqisi və professional musiqıcılar | 25. | Kiçik Summativ Qiymətləndirmə | | | |
| | 26. | Bülbül və xalq musiqisi | «Evleri var xana xana». Azərbaycan xalq mahnısı | 1. Ü.Hacıbəyli. «Koroğlu» operasının III pərdəsindən «Koroğlunun ariyası» 2. «Mən aşiq». Azərbaycan xalq mahnısı | 1 |
| | 27. | Rəşid Behbudov və xalq musiqisi | 1. «Küçələrə su səpmişəm». Azərbaycan xalq mahnısı 2. «Evleri var xana xana». Azərbaycan xalq mahnısı | 1. F.Əmirov. «Sevil» operasından «Balaşın ariyası» 2. «Gözəlim sənsən». Azərbaycan xalq mahnısı | 1 |
| | 28. | Xalq musiqisi və xalq sənətkarları | «Şuşanın dağları». Xan Şuşinski | 1. «Qarabağ şikətəsi» zərbimugamından bir parça 2. F.Əlizadə. «Habilsayağı» | 1 |
| | 29. | Muğamdan operaya dək | 1. «Bu gələn yara bənzər». Azərbaycan xalq mahnısı. 2. «Nə gözəldir Azərbaycan!». E.Sabitoğlu, İ.Kəbirli | 1. Ü.Hacıbəyli «Leyli və Məcnun» operasından «Uvertüra» 2. Ü.Hacıbəyli «Leyli və Məcnun» operasından «Qızlar xoru» | 1 |

| Tədris vahidi | Nö | Dərsin mövzusu | Xorla ifa olunan mahnilar və onların müəllifləri | Dinləniləcək musiqi nümunələri və onların müəlliflərinin adları | Saat |
|---------------|-----|--|---|---|------|
| | 30. | Zeynəb Xanlarova və Azərbaycan muğamı | 1. «Nə gözəldir Azərbaycan!» – E.Sabitoglu, İ.Kəbirli 2. Ü.Hacıbəyli. «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamin dueti»ndən bir parça | 1. «Çahargah» muğamından bir parça. İfa edir Z.Xanlarova. 2. Ü.Hacıbəyli. «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamin dueti» | 1 |
| | 31. | Müslüm Maqomayev (nəvə) və muğam operası | 1. «Azərbaycan» – M.Maqomayev, N.Xəzri 2. «Şən Azərbaycan» P.Bülbüloğlu, M.Əliyev | 1. M.Maqomayev. «Şah İsmayıllı» operasından «Aslan şahın ariyası» 2. Cüzeppé Verdi. «Rigoletto» operasından «Hersoqun ariyası» | 1 |
| | 32. | Şövkət Ələkbərova və Azərbaycan muğamı | «Şirin dil» – Emin Sabitoğlu, Kərkük bayatıları | 1. «Qarabağ şikəstəsi». İfa edir Ş.Ələkbərova 2. C.Cahangirov. «Füzuli» kantatasının II hissəsindən bir parça | 1 |
| | 33. | Bəhram Mansurov və muğam operası | 1. «Gəldim» – Azərbaycan xalq mahnısı 2. «Rast» muğamından «Hüseyni» rəngi | 1. «Bayati-Şiraz» muğamından bir parça. İfa edir B.Mansurov 2. Ü.Hacıbəyli. «Leyli və Məcnun» operasından «Elçilik» səhnəsi | 1 |
| | 34. | Kiçik Summativ Qiymətləndirmə | | | |
| | | | | | |
| | | | | | |

Qiymətləndirmə cədvəli

| Nö | Meyarlar | Qruplar | I (zəif) | II (orta) | III (yaxşı) | IV (əla) |
|----|--|---------|----------|-----------|-------------|----------|
| 1. | Öz fikrini bildirir | | | | | |
| 2. | Musiqi nümunələrini fərqləndirir | | | | | |
| 3. | Mövzu üzrə nəticə çıxarıır | | | | | |
| 4. | Təqdimat edir | | | | | |
| 5. | Mahnının melodiyasını təmiz oxuyur | | | | | |
| 6. | Rəqs edir, musiqinin ritmini tutur | | | | | |
| 7. | Xanə ölçülərini, mahnının tonallığını təyin edir | | | | | |
| 8. | Musiqinin quruluşu və xarakterini təyin edir | | | | | |

TƏYİH

Məzmun standartlarının və integrasiyanın tətbiqi

| Mövzular | Məzmun standartları | | | | | | | | | | İnteqrasiya | | | | | | | |
|----------|--|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|-------------|--------|--------|--------|-----------|-------------|------|------|
| | 1.1. | | 1.2. | | 2.1. | | 2.2. | | 2.3. | | 3.1. | | 3.2. | | Fəndaxili | Fənlərarası | | |
| | 1.1.1. | 1.1.2. | 1.2.1. | 1.2.2. | 2.1.1. | 2.2.1. | 2.2.2. | 2.3.1. | 3.1.1. | 3.2.1. | 3.2.1. | 2.2.1. | 1.1.2. | 3.2.2. | | Əd. | H.B. | T.İ. |
| 1. | | | | | 1.2.2. | 2.1.1. | | | | | 3.2.1. | 2.2.1. | 1.1.2. | 3.2.2. | | | | |
| 2. | 1.1.1. | | | | 1.2.2. | | | | | | 3.2.1. | 2.2.1. | 1.1.2. | 3.2.2. | | | | |
| 3. | 1.1.1. | | | | 1.2.2. | | | | | | 3.2.1. | | 1.1.2. | | | | | |
| 4. | 1.1.1. | | 1.2.1. | | 2.1.1. | | | | | | 3.2.1. | 3.2.1. | 1.1.2. | 3.2.2. | | | | |
| 5. | 1.1.1. | 1.1.2. | | | | | | | | 3.1.1. | 3.2.1. | | 1.1.2. | 3.2.2. | 2.1.2. | | | |
| 6. | 1.1.1. | | | 1.2.2. | | | | | 3.1.1. | 3.2.1. | 2.2.1. | 1.1.2. | 3.2.2. | 2.1.2. | | | | |
| 7. | 1.1.1. | | | 1.2.2. | | | | | 3.1.1. | 3.2.1. | | 1.1.2. | 3.2.2. | | | | | |
| 8. | Kiçik Summativ Qiymətləndirmə | | | | | | | | | | | | | | | | | |
| 9. | 1.1.1. | | 1.2.1. | | | | | | | 3.1.1. | 3.2.1. | | 1.1.2. | 3.2.2. | | | | |
| 10. | 1.1.1. | | | 1.2.2. | | | 2.2.2. | | | 3.2.1. | 2.2.1. | 1.1.2. | 1.2.1. | 2.1.2. | | | | |
| 11. | 1.1.1. | | 1.2.1. | | | | | | | 3.2.1. | | 1.1.2. | | | | | | |
| 12. | 1.1.1. | | 1.2.1. | 1.2.2. | | | | | | 3.2.1. | | 1.1.2. | | 2.1.2. | | | | |
| 13–14. | I yarımdə keçilmiş mövzuların təkrarı | | | | | | | | | | | | | | | | | |
| 15–16. | Sinif konsertinə hazırlıq | | | | | | | | | | | | | | | | | |
| 17. | Kiçik Summativ Qiymətləndirmə | | | | | | | | | | | | | | | | | |
| 18. | | | 1.2.1. | 1.2.2. | | | 2.2.2. | | | 3.2.1. | 2.2.2. | 1.1.2. | 3.2.2. | 1.3.1. | | | | |
| 19. | 1.1.1. | | | 1.2.2. | | 2.2.1. | 2.2.2. | | | 3.2.1. | 2.2.2. | 1.1.2. | 3.2.2. | 2.1.2. | | | | |
| 20. | 1.1.1. | | | 1.2.2. | | 2.2.1. | | 2.3.1. | 3.1.1. | 3.2.1. | 2.2.2. | 1.1.2. | | | | | | |
| 21. | 1.1.1. | | | 1.2.2. | 2.1.1. | | | | 3.1.1. | | 2.2.2. | 1.1.2. | | 2.1.2. | | | | |
| 22. | | 1.1.2. | | 1.2.2. | | | 2.2.2. | | | 3.2.1. | | 1.1.2. | | 2.1.2. | | | | |
| 23. | 1.1.1. | | | | | | | | | 3.2.1. | | 1.1.2. | | | | | | |
| 24. | 1.1.1. | | | 1.2.2. | | 2.2.1. | | | | 3.2.1. | | 1.1.2. | | | | | | |

| Alt standartlar | Mövzular | Məzmun standartları | | | | | | | İnteqrasiya | | | | | |
|-----------------|--------------------------------------|---------------------|--------|--------|--------|--------|--------|--------|-------------|--------|--------|-----------|-------------|------|
| | | 1.1. | | 1.2. | | 2.1. | 2.2. | | 2.3. | 3.1. | 3.2. | Fəndaxili | Fənlərarası | |
| | | 1.1.1. | 1.1.2. | 1.2.1. | 1.2.2. | 2.1.1. | 2.2.1. | 2.2.2. | 2.3.1. | 3.1.1. | 3.2.1. | | Əd. | H.B. |
| 25. | Kiçik Summativ Qiymətləndirmə | | | | | | | | | | | | | |
| 26. | 1.1.1. | | | | | 2.2.1. | | 2.3.1. | | 3.2.1. | | 1.1.2 | | |
| 27. | 1.1.1. | | | | | 2.2.1. | | | | 3.2.1. | | 1.1.2 | | |
| 28. | 1.1.1. | | 1.2.2. | | | | | 2.3.1 | | 3.2.1. | 2.2.1. | 1.1.2 | | |
| 29. | 1.1.1. | | 1.2.2. | | | | | 2.3.1. | 3.1.1. | 3.2.1. | | 1.1.2 | | |
| 30. | 1.1.1. | | | 2.1.1. | 2.2.1. | | 2.3.1. | | | 3.2.1. | | 1.1.2 | | |
| 31. | 1.1.1. | | | | | | | | 3.1.1. | 3.2.1. | | 1.1.2 | | |
| 32. | 1.1.1. | | | 2.1.1. | | 2.2.2. | | | | 3.2.1. | | 1.1.2 | | |
| 33. | 1.1.1 | | | | | 2.2.2. | | 3.1.1. | | 2.2.1. | 1.1.2 | | | |
| 34. | Kiçik Summativ Qiymətləndirmə | | | | | | | | | | | | | |

LAYİH

I BÖLMƏ. BƏSTƏKARLARIN YARADICILIĞINDA XALQ MUSIQİSİ

1. ÜZEYİR HACIBƏYLİNİN OPERETTALARINDA XALQ MUSIQİSİ



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində istifadə olunmuş xalq musiqisini dair biliklərini şərh edir.
2. Mahnını birsəsli və xor tərkibində ikisəsli oxuyur.
3. Musiqi əsərlərinin bədii nümunələrlə əlaqəsini şərh edir.

Bu mövzunun öyrənilməsində Venn diaqramı, müqayisə, müzikərə və beyin həmləsi kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər Ü.Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyasından Məşədi İbad və xorun ifasında marş tempində yazılmış «Çox sağ olun, iş düzəldtiniz» sözləri ilə başlayan musiqi nümunəsinin tərafları altında sinfə daxil olurlar.

2

«Darçını» Azərbaycan xalq rəqsi dinlənildikdən sonra müəllim Ü.Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyasından «Rüstəm bəylə Məşədi İbadın dueti»ni səsləndirir.

3

Tədqiqat suali kimi «Dinlədiyiniz bu iki musiqi nümunəsi arasında hansı oxşar və fərqli cəhətlər vardır?» – verilə bilər.

Tədqiqati aparmaq üçün müəllim sinfi 2 qrupa böлür və lövhədə üzərində Venn diaqramı olan plakati asır. I qrup «Darçını» rəqsinin duetlə fərqli cəhətlərini, II qrup duetlə «Darçını» rəqsinin oxşar cəhətlərini müəyyənləşdirirlər və onları Venn diaqramında qeyd edirlər.

Məlum olur ki, «Darçını» rəqsi ilə dinlənilən duetin melodiyaları eynidir. Yəni bəstəkar Azərbaycan xalq rəqsi olan «Darçını»dan özünün «O olmasın, bu olsun» musiqili komediyasında istifadə etmişdir.

ÜZYEYİR HACIBƏYLİNİN OPERETTALARINDA XALQ MUSIQİSİ

Daha bəstəkar Üzeyir Hacıbəyli asselərində xalq musiqisi nümunələrindən istifadə etmişdir. «Argan mal alan» (1913) operettasında ifa edilən «Süleymani» rəqsi Azərbaycan xalq rəqəsidir. «O olmasın, bu olsun» (1910) operettasında səslənən «Hamamın içində» musiqi nümunəsi isə aşiq mahnısıdır. Bu operettadakı «Məşədi İbad»ın mahnısında «Uzundərə», «Rüstəm bəylə Məşədi İbadın dueti»ndə isə «Darçını» Azərbaycan xalq rəqəslərinin melodiyalarından istifadə etmişdir. «Məşədi İbad, Gülnaz və Sonanın triosu» isə «Hüsnü bağışda» xalq mahnının melodiyası osasında yazılımdır.

«Rüstəm bəylə Məşədi İbadın dueti»

Musiqi dinləyək və müqayisə edək
«Darçını». Azərbaycan xalq rəqsi Üzeyir Hacıbəyli. «O olmasın, bu olsun» operettasından «Rüstəm bəylə Məşədi İbadın dueti»

Iki musiqi əsərinin oxşar və fərqli cəhətləri

Fərqli
«Darçını» Azərbaycan xalq rəqsi

Oxşar

Fərqli
«Rüstəm bəylə Məşədi İbadın dueti»

1. Instrumental ifada səslənir.
2. Melodiya tar məsələ
alıñtında ifa edilir.
3. Müsəyiatçı ritm qrupudur.

1. Simfonik orkestrin ifasında səslənir.
2. Əsərin melodiyası iki kişi səsi vasitəsilə ifa olunur.
3. Müsəyiatçı simfonik orkestrdir.

8

DİFERENSIAL TƏLİM

- DAVİH**
1. Mövzu ilə əlaqədar Ü.Hacıbəylinin öz əsərində istifadə etdiyi digər xalq musiqi nümunələri haqqında fikir söyləyir.
 2. Dinlənilmiş musiqi əsərlərinin ritmini əl çalmaqla tutur.

Sınıfda mövzuya uyğun olaraq informasiya mübadiləsi aparılır. Dinlənilmiş iki musiqi nümunəsinin templəri arasında olan uyğunluq müəyyənləşdirilir. Belə bir nəticəyə gəlinir ki, bəstəkarlar həmişə xalq musiqisindən ilhamlanaraq yeni əsərlər, yeni musiqi obrazları yaratmışlar.

4

Yuxarıda göstərilənlərə misal olaraq, müəllim «O olmasın, bu olsun» musiqili komediyasında Ü.Hacıbəylinin istifadə etdiyi «Hüsünü bağında» adlı xalq mahnısı əsasında yaranmış «Gülnaz, Sənəm və Məşədi İbadın triosu»nun melodiyasının notla oxunmasını təşkil edir.



1
3


1



5

Yaradıcı tətbiqetmə

Üzeyir Hacıbəylinin şair Mir-mehdi Seyidzadənin sözlərinə yazdığı «Bayram günü» mahnısı əvvəlcə not-la 1–2 səslə, sonra I bəndin sözləri ilə öyrədilir.



Tapşırıq 1. «Bayram günü» mah-nışının xarakterini təyin edin.

Tapşırıq 2. «Bayram günü» mah-nısına uygun şəkil çəkin.

Mahnının müallifləri ilə tanışlıq müxtalif cür ola bilər:

1. Müəllimin təqdimatı ilə.
 2. Sagirdlər fərdi səkildə.

MÖVZU ÜZRƏ TEST TAPSIRIOLARI

(Dürgün cavabının qarşısında (+) işarəsi goyun)

- 1. «O olmasın, bu olsun» musiqili komedyasının müəllifi kimdir?**
a) Q.Qarayev b) M.Maqomayev c) Ü.Hacıbəyli

2. «Darçın» Azərbaycan xalq rəqsinin xanə ölçüsü neçədir?
a) 3/8 b) 2/4 c) 6/8

2. ÜZEYİR HACİBƏYLİNİN YARADICILIĞINDA XALQ MUSIQİSİ



- MƏQSƏD:**
- Azərbaycan bəstəkarlarının əsərlərində istifadə olunmuş xalq musiqisinə dair biliklərini şərh edir.
 - Mahnını birsəslə və xor tərkibində ikisəslə oxuyur.
 - Bəstəkar əsərində müğamlardan istifadəyə dair biliklərini izah edir.

Bu mövzunun öyrənilməsində Venn diaqramı, müqayisə, müzakirə və beyin həmləsi kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1


Şagirdlər «Cəngi» Azərbaycan xalq hərbi rəqsinin müşayiəti ilə sinfə daxil olurlar.

Musiqi müəllimi Ü.Hacıbəylinin müraciət etdiyi musiqi janrları ilə əlaqədar klaster üsulu ilə məlumat verdikdən sonra Azərbaycan xalq çalğı alətləri orkestrinin (yaxud ansamblının) ifasında «Cəngi» xalq hərbi rəqsini, sonradan isə simfonik orkestrin ifasında səslənən Ü.Hacıbəylinin «Koroğlu» operasından «Cəngi» əsərini səsləndirir.

2

Tədqiqat aparmaq üçün müəllim şagirdlərə belə sualla müraciət edir: «Uşaqlar, dinlədiyiniz hər ikisi «Cəngi» adlanan musiqi nümunələrinin oxşar və fərqli cəhətləri nədir?»

Tədqiqatın aparılması üçün sinif 3 qrupa bölünür. I qrup əsərlər arasında oxşarlığı, II qrup fərqli cəhətləri müəyyənləşdirib Venn diaqramında yazırlar. III qrup isə cavabların doğruluğunu yoxlayır. Məlum olur ki, hər iki əsər «Cəngi» adlanır və onların melodiyaları bir-birinə oxşayırlar. Fərqli cəhətləri isə birinci-



nin xalq çalğı alətlərinin ifasında və notsuz səslənməsi, ikincinin isə simfonik orkestrin ifasında notla səslənməsidir.

Mövzu ilə əlaqədar olaraq informasiya mübadiləsi aparılır və şagirdlərə aydınlaşdırılır ki, bəstəkar orijinal musiqi əsərləri yaratmaqla bərabər, eyni zamanda öz xalqının və digər xalqların folklor musiqisini müraciət etməklə yeni əsərlər yarada bilər.

DİFERENSİAL TƏLİM

- «Cəngi» əsərinin melodiyasını oxuyur.
- Əsərin xarakteri haqqında fikir söyləyir. «Cəngi» əsərinin ritmini əl çalmaqla tutur.

3

Sağirdlər Ü.Hacıbəylinin «Leyli və Məcnun» operasından «Müqəddimə»ni notla oxuyurlar.

Üzeyir Hacıbəyli.
«Leyli və Məcnun» operasından «Müqəddimə»
Məsələ
H

Mahnının notla və sözləri ilə ikişəssi oxuyaq

BAYRAM GÜNÜ
Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadəninindir.

Tempo di marcia

A - zad el - la - ri - nin gone - nas - li - yik biz, Se-
vinc - la do - lu - dur kör - po qpal - bi - miz. Biz
a - zad bül - bü - lük, ol - ka - miz gül - şan, Bu bay - ram gä -
mün - da şə - zi - rik şan - şan, go - zi - rik şan - şan! //şan!

1. Üzeyir Hacıbəyli hansı janrlarda musiqi əsərləri yazmışdır?
2. «Cəngi» xalq musiqisinin xarakteri necədir və ondan «Koroğlu» operasında hansı məqsədə istifadə edilmişdir?
3. Üzeyir Hacıbəylinin yaradıcılığında shata olunmayan janrlar hansıslardır?
4. «Cəngi» xalq horbi rəqsi ilə «Koroğlu» operasından «Cəngi»nin oxşar cəhətlərini aydınlaşdırır.

4

5

Yaradıcı tətbiqetmə

Üzeyir Hacıbəylinin şair M.Seyidzadənin sözlərinə yazdığı «Bayram günü» mahnısı əvvəlcə notla 1–2 səsli şəkildə sonra isə I bəndin sözləri ilə ifa olunur.

Tapsırıq 1. «Bayram günü» mahnısını 3 səsli şəkildə oxumağa cəhd göstərin.

Tapsırıq 2. «Bayram günü» mahnısının xarakteri haqqında fikir söyləyin.

Mahnının müəllifləri ilə tanışlıq müxtəlif cür ola bilər:

- Müəllimin təqdimatı ilə.
- Qabaqcıl şagirdlərin təqdimatı ilə.

MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretlə qoyun)

1. «Cəngi» rəqsi necə rəqsdır?

- a) toy rəqsi b) lirik rəqs c) hərbi rəqs

2. «Cəngi» rəqsinin xanə ölçüsü neçədir?

- a) 2/4 b) 3/4 c) 4/4

3. BƏSTƏKAR FİKRƏT ƏMİROV VƏ SİMFONİK MUĞAMLAR



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəsli və xor tərkibində oxuyur.

Bu mövzunun öyrənilməsində klaster üsulu, müqayisə, müzakirə, beyin həmləsi kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Şagirdlər F.Əmirovun «Kürd-Ovşarı» simfonik muğamının giriş hissəsinin təranələri altında sinfə daxil olurlar.

Müəllim F.Əmirov haqqında qısa məlumat verdikdən sonra klaster üsulu ilə tərtib edilmiş sxemdə bəstəkarın yaradıcılığındakı musiqi janrları haqqında danişır.


2

Müəllim əvvəlcə dinlənilmə mərhələsində «Şur» klassik muğamından «Maye-Şur»u, sonra isə F.Əmirovun «Şur» simfonik muğamından «Maye-Şur» şöbəsini səsləndirir.

Tədqiqat sualı kimi «Dinlədiyiniz bu iki musiqi nümunələri arasında oxşar və fərqli cəhətlər vardırmı?» – verilə bilər.

Sinif 2 qrupa bölünür: I qrup dinlənilən musiqi nümunələrinin oxşar, II qrup isə fərqli cəhətlərini aydınlaşdırır.

Bundan sonra mövzunu ilə əlaqədar informasiya mübadiləsi aparılır və dinlənilmiş bu iki musiqi nümunəsi ətrafında müzakirə təşkil edilir.



DİFERENSİAL TƏLİM

DAVƏT

- Dinlənilmiş «Şur»la əlaqədar musiqi nümunələrinin xüsusiyyətləri barədə məlumat verir.
- Musiqinin ritmini əl çalmaqla tutur.

Belə nəticəyə gəlinir ki, Azərbaycan bəstəkarı Fikrət Əmirov dünya musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq «Simfonik muğam» janrını yaratmış və eyni zamanda bunun üçün «Şur» klassik Azərbaycan muğamının «Maye-Şur» şöbəsindən istifadə etmişdir.

3

Bütün bunlardan sonra müəllimin təklifi ilə şagirdlər «Şur» simfonik muğamının «Müqəddimə» şöbəsindən bir parçanı notla oxuyurlar.

***Sur* simfonik muğamının
Müqəddimə şöbəsindən bir parça**

Andante cantabile

Müqəddimə muğamın avvalında ifa olunan, daşıq vəzən, aydın ritmə malik instrumental musiqidir.

Mahnını yada salarag notla və sözləri ilə oxuyaq

**Fikrət Əmirov.
SEVİL OPERASINDAN *LAYLAY***

Andante cantabile

Lay-lay ma-nim Gün - di - zim,
mon sa-nin - b se - vi - nim. Yün-gül ol - su - qoy sa-nin be-uşın
A - nan cök ke - si - yin. Yat, Gün - shız,
yat, lay - lay. Sać-la-en bu-lud ki-mi, ö - zün yat, Gün - du - zim,
Gün - du - zim, yat, ba - lam, yat.

Bu mahnnının melodiyası «Sur» muğamına əsaslanır.

1. Simfonik muğam janrının müəllifi hansı bəstəkardır?
2. «Laylay» mahnısı hansı operadandır?
3. «Sur» klassik və «Sur» simfonik muğamların «Maye-şur» şöbələrinin oxşar və forqlı cohortalarını şərh et.

4

Yaradıcı tətbiqetmə

F.Əmirovun əvvəlki illərdən şagirdlərə məlum olan «Sevil» operasından «Laylay» mahmisi yada salınaraq notla və sözləri ilə ifa olunur.

3

5

Tapsırıq 1. «Laylay» mahnısının xarakterini müəyyənləşdirin.

Tapsırıq 2. «Laylay» mahnısının məzmununa uyğun şəkil çəkin.

Mahnının müəllifləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllimin izahatı ilə.
2. Şagirdlərin şəxsi təqdimati ilə.

MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI (Düzungün cavabin qarşısında (+) işarəsi qoyn)

- 1. «Sur» klassik muğamı xalq, yoxsa bəstəkar musiqisidir?**
- a) xalq b) bəstəkar
- 2. «Sur» simfonik muğamını kim yazıb?**
- a) Ü.Hacıbəyli b) C.Cahangirov c) F.Əmirov
- 3. «Sevil» operasını kim yazıb?**
- a) M.Maqomayev b) A.Zeynalı c) F.Əmirov

4. LENDLERDƏN VALSA QƏDƏR



MƏQSƏD: 1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların əsərlərinin oxşar və fərqli cəhətlərini izah edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində oxuyur.

Bu mövzunun öyrənilməsində müqayisə, müzakirə, beyn həmləsi kimi iş üsullarından istifadə olunur.

1

Sagirdlər Q.Qarayevin «Yeddi gözəl» baletindən «Vals»ın tərənləri altında sinfə daxil olurlar. Onlar öz bədən hərəkətlərini «Vals»ın musiqisinin xarakterinə uyğunlaşdırırlar.

Müəllim «Vals» musiqi janrinin yaradıcısı olan Avstriya bəstəkarı İ.Ştraus haqqında və bu gün bütün dünyadan tanıldığı «Vals» janrinin Avstriyanın Landl vilayətində geniş yayılmış «Lendler» («Kəndlə rəqsisi») adlı rəqsin əsasında yaranması ilə əlaqədar qısa məlumat verir.

2

İ.Strausun «Vyana meşəsinin nağılı» valsı səsləndirilir və müəllim bu janrin sonradan bütün dünyaya yayılması, məşhur bəstəkarlardan M.Qlinkanın, P.Çaykovskinin, F.Listin, F.Şopenin, S.Prokofyevin, Q.Qarayevin və digərlərinin yaradıcılığında bu janrdə musiqi nümunələrinin olması haqqında məlumat verir.

Tədqiqat suali «Uşaqlar, «Vals» janrında olan musiqi nümunələri hansı xanə ölçüsünə malikdirlər?» – kimi verilə bilər.

Bundan sonra «Vyana meşəsinin nağılı» valsı bir daha səsləndirilir və uşaqlara əvvəlcə 2/4, sonradan 3/4 ölçülərə uyğun dirijorluq etmək tapşırılır. Sagirdlərə dirijorluq zamanı məlum olur ki, vals janrinə uyğun gələn xanə ölçüsü yalnız 3/4 ola bilər.

4-cü MÖVZU



Johann Strauss

Avstriya bəstəkarı Johann Strauss (oğlu) bütün dünyada «Valslar kralı» kimi tanınır. Onun «Mavi Dunay», «Artıstın hayatı», «Vyana meşəsinin nağılı», «Bahar səsləri» və digər əsərləri adı vəsəldən rəqs poeması səviyyəyəsinə qalxmışdır.

Onun «Vyana operettaları» («Yarasa», «Venesiyada gec», «Qaraçı baron») dünyının en təmminmiş teatr sahnalarında tamaşa yoxulmuşdur.

«Lendler» adlı Avstriya-alman rəqsinin tarixi çox maraqlidir. 3/4 ölçülü və iki nafer tərəfindən ifa olunan bu rəqs Avstriyann Landl vilayətində yaranub və «kəndlə rəqs» kimi məşhurlaşdır. Almaniya, Avstriya və Çexiyada bəyram gecələrinin sevimli rəqsina çevrilib. XVIII – XIX əsrlərdə vals böyük sürətli Vyana fəth edir. Johann Strausun (oğlu) yazdığı valslar dünyadan heynar qoyur. Mixail Qlinkanın «Vals-fantaziya», Ferens Listin «Mefisto-vals», Pyotr Çaykovskinin «Sentimental vals», Federer Şopenin valsları bütün dünya musiqisəvərlərinin qəlbini fəth edir.



Lendler alman rəqsini olan doygun və valsın solfisi hesab edilir. Amma bu rəqs valsənisboton bir qədər aramla ifa olunur.

Musiqi dinləyək

Johann Strauss. «Vyana meşəsinin nağılı» valsı

Bu rəqs simfonik orkestr üçün yazılmışdır. Həzin və valehədici melodiyaya malik olan bu vals insanları hayatı sevməyə çağırır.

XX əsrde də dönya bəstəkarları tərafından bu janrdə gözəl nümunələr yaradılmışdır. Sergey Prokofyevin «Hərb və sülh» operasından və Qara Qarayevin «Yeddi gözəl» baletindən valslar bu janrin klassik nümunələridir. Bəstəkar Musa Mirzəyevin simli alətlər üçün yazdığı «Vals» da onluca diqqətəlayiq asıldır.

14

DİFERENSİAL TƏLİM

LAYİHƏ

1. İ.Strausun dinlənilən «Vals»ı haqqında fikir söyləyir.
2. Dinlənilmiş valsın melodiyasını oxuyur.
3. Dinlədiyi «Vals»ın ritmini əl ilə tutur.

Mövzu ətrafında aparılan fikir mübadiləsi zamanı məlum olur ki, şagirdlər televiziya və radioda, konsertlərdə çoxlu sayıda valsalar dinləmiş və onların tərənləri altında rəqs etmişlər. Onlar, eyni zamanda qeyd edirlər ki, valsı, adətən, qadın və kişi olmaqla 2 nəfər bir yerdə rəqs edirlər.

Nəticə olaraq şagirdlər belə bir fikrə gəlirlər ki, musiqi üçün heç bir sərhəd yoxdur və bir ölkədə yaranmış musiqi janrı sonradan digər ölkələrdə də istifadə oluna bilər.

3

Bundan sonra şagirdlər Q.Qarayevin «Yeddi gözəl» baletindəki «Vals»dan bir parçanı notla oxuyurlar.

Qara Qarayev.
«Yeddi gözəl» baletindəki «Vals»dan bir parça

Tempo di valsa

MƏHRİBAN DIYAR, AZƏRBAYCAN
Musiqisi Solovyov-Sedoy və Tofiq Quliyevin,
sözüleri Kostantin Simonovundur
(tərcümə edən Zeynal Cabbarzadə).

I
Bakı, Bakı,
Mənim öziz şəhərim.
Inan, Odlar vətəni,
Mənimən, mənim.

II
Xəzər, Xəzər,
Adır gözər dünyəni.
Inan, sənə bir bonzor,
Sənə tay han!

Naqarat:
Qardaş, mərd Azərbaycan,
Şən əllərin baxtavor
Yasarı sonin.
Bəh-bəh, gör nə büssat var!
Coğdu yena təryimdə arzular.

Mahnı 6/8 metrik ölçüdə, aramlı vals tempində ifa olunur.

1. Vals musiqi janrı kimi harada yaranmışdır?
2. Vals janrındə yazan hənsi bestəkarları təməyürünüz?
3. «Bal gecələrinin sevimli ruqası: lendər doy və vals» mövzusunda danışın.

4

Yaradıcı tətbiqetmə

Rus bəstəkarı Solovyov-Sedoy və Azərbaycan bəstəkarı Tofiq Quliyevin birgə yazdıqları və «Vals» tempində olan «Mehriban diyar, Azərbaycan» mahnısı öyrədilir.

5

Tapşırıq 1. «Mehriban diyar, Azərbaycan» mahnısının xarakterini aydınlaşdırın.

Tapşırıq 2. Qeyd olunan mahnının melodiyasına ritmik müşayiət yaradın.

15

Mahnının müəllifləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlərin şəxsi təşəbbüsleri ilə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabin qarşısında (+) işarəsi qoyun)

- LAYİH**
1. «Vals» janrı harada yaranmışdır?
a) Fransada b) Rusiyada c) Avstriyada
 2. «Mehriban diyar, Azərbaycan» mahnısının müəllifi kimdir?
a) Q.Qarayev b) S.Hacıbəyov c) Solovyov-Sedoy və T.Quliyev

5. PYOTR İLİÇ ÇAYKOVSKI VƏ XALQ MUSIQİSİ



MƏQSƏD: 1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların əsərlərinin oxşar və fərqli cəhətlərini izah edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində oxuyur.

Bu mövzunun öyrənilməsində müqayisə, müzakirə, beyin həmləsi kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər «Çöldə ağaçqayın ağacı bitmişdi» rus xalq mahnisinin təranələri altında sıfə daxil olurlar.

Şagirdlər oturduğdan sonra müəllim onların eşitdiyi musiqi nümunəsinin adını söyləyir və onun rus xalq mahnisı olduğunu çatdırır.

Bundan sonra müəllim dahi rus bəstəkarı P.İ.Çaykovskinin həyat və yaradıcılıq yolu barədə şagirdlərə qısa məlumat verir, həm də qeyd edir ki, bəstəkar özünün simfoniyasının sonuncu hissəsində rus xalq mahnisı olan «Çöldə ağaçqayın ağacı bitmişdi»dən istifadə etmişdir.

2

P.İ.Çaykovskinin IV simfoniyasının «Final» hissəsindən bir parça dinlənilir.

Tədqiqat aparmaq üçün şagirdlərə belə sual verilir: «Uşaqlar, dinlədiyiniz simfonik musiqidə sizə tanış gələn bir melodiya eşitdinizmi?» Sınıf 2 qrupa bölünür.

I qrup simfoniyada hansı tanış melodiyanı eşitdiklərini qeyd edir. II qrup isə bu melodiyanı oxumağa cəhd göstərir.

Şagirdlər sonda qeyd edirlər ki, sıfə daxil olduqda eşitdikləri mahni simfoniyada eşitdikləri melodiyaya oxşayır. Bundan sonra şagirdlər müəllimlə birlikdə «Çöldə ağaçqayın ağacı bitmişdi» mahnisini notla oxuyurlar.

5-ci MÖVZU



Pyotr İliç Çaykovski

Dahi rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-ci ilde Vyatski quberniyasının Votkinsk şəhərində anadan olmuşdur. Bəstəkarın anası musiqi istedadına malik bir qadın idi. O, fortepiano da calır, romansları və xalq mahnlarını maharatla ifa edirdi. Məhz ilk dəfə xalq musiqisini galacək bəstəkar sevdirdən də onun anası olmuşdur. Yaradıcılığında ilk illərində bəstəkar dörd opera, «Sonalar gülü» baletini, «Roméo və Cülyet» uvertüru-fantaziyasını, «Tufan» simfonik-fantaziyasını, «Fransėska da Rimini» kimini programlı simfonik əsərlərinə, fortepiano və simfonik orkestr üçün 1 sayılı konserntini yazar. Ümumilikdə, bəstəkarın opera, tango, altı simfoniya, programlı simfonik əsərlər, fortepiano və orkestr, skriptə və orkestr üçün konsernlər, tango və kvartetlər, romanslar, «Uşaq albomu», «Uşaq fosiliyalar» fortepiano albomları yaradır. Bəstəkarın yaradıcılığında xalq mahnları böyük rol oynayır. II simfoniyada «Durnalara» adlı ukrayna xalq mahnısından, IV simfoniyadan finalında isə «Çöldə ağaçqayın ağacı bitmişdi» rus xalq mahnısından istifadə etmişdir.

PYOTR İLİÇ ÇAYKOVSKI VƏ XALQ MUSIQİSİ

Musiqi dinləyək
P.I.Çaykovski. «IV simfoniya». «Final» hissəsindən bir parça



Çöldə ağaçqayın ağacı bitmişdi
(Rus xalq mahnisı)


4



«Çöldə ağaçqayın ağacı bitmişdi» rus xalq mahnisinin tonallığını təyin edib oxuyaq:

16

Re minor



DİFERENSİAL TƏLİM

Rus xalq mahnisı haqqında fikir söyleyir
Rus xalq mahnısını oxuyur.

1. Dinlədiyi rus xalq mahnisinin ritmini əl çalmaqla tutur.
2. Mahnının məzmununa uyğun şəkil çəkir.

Şagirdlər dirlədikləri mahnının tonallığını təyin edərək oxuyurlar. Mövzu ilə əlaqədar aparılan fikir mübadiləsi zamanı məlum olur ki, dahi rus bəstəkarı P.I.Çaykovski öz mürəkkəb quruluşlu simfoniyasında sadə bir rus mahnisindən istifadə etmişdir.

Nəticə olaraq belə bir fikrə gəlinir ki, böyük bəstəkarın xalq mahnisina müraciət etməsi onun simfoniyasının xalq tərəfindən daha asan başa düşülməsinə səbəb olur.

Mahnının notla və sözləri ilə oxuyaq

MEHRIBAN DIYAR, AZƏRBAYCAN

Musiqisi Solovyov-Sedoy və Tofiq Quliyevin,
sözləri Konstantin Simonovundur
(tərcümə edən Zeynal Cabbarzadə).

Vals tempindo

Gördüyünüz kimi, mahnının üzərində iki xalqın bəstəkarı birgə işləmişdir.

1. «Çöldə ağcaqayın ağacı bitmişdi» mahnisi hansı xalqa məxsusdur?
2. Xalq musiqisini bəstəkərə sevdiron kim olub?
3. Pyotr Ilich Çaykovski haqqında şifahı təqdimat hazırlayıın.

3

Yaradıcı tətbiqetmə

Solovyov-Sedoy və Tofiq Quliyevin keçən dərsdə öyrədilmiş mahnisi bu dərsdə notla və sözləri ilə ifa olunur. Müəllimin köməyi ilə şagirdlər mahnının «Vals» xarakterini bədənlərinə yellətməklə həyata keçirirlər.

5

Tapşırıq 1. Mahnının müəllifləri haqqında fikir söyleyin.

Tapşırıq 2. «Çöldə ağcaqayın ağacı bitmişdi» rus xalq mahnısı ilə P.I.Çaykovski yaradıcılığı arasında əlaqəni aydınlaşdırın.

Mahnının müəllifləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllimin mahni müəllifləri haqda şifahı şərhli şəklində.
2. Şagirdlərin internetdən aldıqları məlumatlar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretsi qoyn)

1. Hansı bəstəkar öz simfonik əsərində «Çöldə ağcaqayın ağacı bitmişdi» adlı rus mahnısından istifadə etmişdir?

- a) S.Raxmaninov b) P.Çaykovski c) M.Qlinka

2. P.Çaykovski «Durnalar» adlı Ukrayna xalq mahnisindən hansı simfoniyasında istifadə etmişdir?

- a) III simfoniya b) II simfoniya c) VI simfoniya

6. MAESTRO NİYAZİ VƏ «RAST» SİMFONİK MUĞAMI



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və aşiq musiqisindən istifadəyə dair biliklərini izah edir.
2. Mahnını birsəsli və xor tərkibində oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər «Rast» klassik Azərbaycan muğamının «Gərayı» şöbəsindən bir parçanın təranələri altında sinfə daxil olurlar. Müəllim məlumat verir ki, marş templi musiqi təranələri altında addimlaşdırığınız melodiya «Rast» klassik Azərbaycan muğamından «Gərayı» adlı bir şöbədir.

Bundan sonra müəllim böyük dirijor və bəstəkar maestro Niyazinin hayatı və yaradıcılıq yolunu haqqında məlumat verir. Məlumat verildikdən sonra «Rast» simfonik muğamı haqqında qısa söhbət aparır və onun «Maye» şöbəsindən, ardınca isə klassik «Rast» Azərbaycan muğamının «Maye» şöbəsindən tar və kamançanın ifasında bir parça sösləndirir.

2

Tədqiqat suali kimi «Dinlədiyiniz bu iki musiqi nümunəsi «Rast» muğamının «Maye» şöbəsinə aididir. Bunlar arasında oxşar və fərqli cəhətlər haqqında nə deyə bilərsiniz?» – verilə bilər.

Şagirdlər bu musiqi nümunələrinin «Rast» muğamının və «Rast» simfonik muğamının «Maye» şöbəsinə aid olduğunu, söslənməsinə görə bir-birindən fərqləndiyini söyləirlər.

6-ci MÖVZU

MAESTRO NİYAZİ VƏ «RAST» SİMFONİK MUĞAMI

Dahi Azərbaycan dirijoru və bəstəkarı Niyazi Tagizada-Hacıbəyov 1912-ci ilde Tbilisi şəhərində Zeyir Hacıbəylinin qardaşı, tanumus bəstəkar Zülfiqar Hacıbəyovun ailəsində anadan olmuş.

Kiçik yaşlarından etrafında müşşur musiqi xadimlərini görən Niyazida musiqiye böyük mərən oyanır. İlk əsərlərini — «Zaqatala sülüssü» simfonik poeməsini, «Vətan haqqında mahni» və «Birinci deputat» mahnlarını 1935-ci ilde yazar, 1937-ci ilde M.F.Axundov adına Opera və Balet Teatrına dirijor təyin olunur. Zeyir Hacıbəylinin «Koroğlu», Qara Qarayev və Cəvad Hacıyevin «Vətan» və Fikrət Əmirovun «Sevil» operalarına, Arif Melikovun «Məhəbbət ofsanəsi» baletinə dirijorluq edir. Niyazi 1920-ci ildə «opera-kantatası, orkestr üçün «Rəqs» simfonik sütūtası», «Qayıtlı» və Bələ simfonik sütūtası» məsələlərini解决问题. Sonra da İllərdə bəstəkar lirik-rezonanslı «Xəsərov və Şirin» operasını, «Rast» simfonik muğamını, Hindistan yazaçı Rabindranat Taqorun əsəri əsasında «Citra» baletini yazar və hər əsər görə Covashirli Nehru adına Beynəlxalq mükafatın laureatı olur.



Müslüm Magomayev «Vətan haqqında mahni»nı oxuyur.
Dirijor Maestro Niyazidir

Musiqi dinləyək
Niyazi, «Rast» simfonik muğamının «Maye» şöbəsindən bir parça
«Rast» klassik Azərbaycan muğamının «Maye» şöbəsindən bir parça

Iki musiqi əsərinin oxşar və fərqli cəhətləri

Oxşar cəhətlər

1. Adları eynidir.
2. Söbələrin adı eynidir.
3. Melodik cəhətdən eynidir.

1. Simfonik muğam simfonik orkestr tərəfindən ifa olunur.
2. Klassik muğam xalq ülklüyü tərəfindən ifa olunur.

18

DİFERENSİAL TƏLİM

Simfonik «Rast» muğamı ilə Azərbaycan klassik «Rast» muğamı arasındaki fərqi izah edir.
Muğamdan bir parça oxuyur.

- LAYIHƏ**
1. «Gərayı» musiqi parçasının ritmini tutur.
 2. Xanəndələrin adını söyləyir.

3

«Rast» muğamının «Gərayı» şöbəsindən bir parça notla oxunur və onun ritmi əl çalmaqla tutulur.

Mövzuya uyğun fikir mübadiləsi aparılır və şagirdlər belə fikrə gəlirlər ki, hər bir xalqın xalq və professional bəstəkar musiqiləri mövcuddur. «Muğam» janrı Azərbaycan xalqına məxsus musiqi incisidir.

Nəticə olaraq şagirdlərə aydınlaşdırılır ki, muğamlarımızı simfonikləşdirməklə bəstəkarlarımız bu janrı dünya miqyasına çıxara bilmişlər.

Rast simfonik muğamının «Gorayı» şöbəsindən bir parça

Moderato

Music score showing musical notation for the 'Gorayı' section of the 'Rast' symfonik mugam.

VƏTƏN HAQQINDA MAHNI

Musiqisi Niyazinin,
sözleri Süleyman Rüstəmindir.

I
Əcəb aq gündədir manım Vatanım,
Günlər keçir bayram kimi, el güllür.
Rəngdan-rongo gırır çölüm, canonim,
Aşğıın sazında güllür, tel güllür.

Nəşarət:
Gülür bağlar, uca dağları,
Əcəb gözəldir, bu şan çəflər.

II
Yaxın gala bilməz biza kadar, yas,
Gülür ölkəminin qızı, galini.
Gecə-gündüz nağmə söylər Kür, Araz,
Kim istəməz azad, xoşbəxt elini!?

Nəşarət:
Dil azaddır, el azaddır,
Azad sazlarında söz azaddır.

1. Niyazi ilə Üzeyir Hacıbəylini hansı qohumluq əlaqələri birləşdirir?
2. «Rast» simfonik muğamının xarakteri necidir?
3. «Vətən haqqında mahni»da vətən necə tərənnüm olunur?
Bu haqda danışın.

19

4

Yaradıcı tətbiqetmə

Musiqisi Maestro Niyazinin, sözləri Süleyman Rüstəmin olan «Vətən haqqında mahni» şagirdlərə öyrəndilir və onun xarakteri, tempi, xanə ölçüsü ilə əlaqədar məlumat verilir.

5

Tapşırıq 1. Mahnının xarakteri haqqında fikir söyləyin.

Tapşırıq 2. Mahnının quruluşu haqqında fikir söyləyin.

Maestro Niyazi ilə tanışlıq 2 cür ola bilər:

- Müəllimin əyani vəsaitlərindən istifadə etməklə şifahi şərhi ilə.
- İnternet materiallarından istifadə etməklə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işarəsi qoyun)

1. «Rast» simfonik muğamını kim yazmışdır?

- a) S.Ələsgərov b) F.Əmirov c) Niyazi

2. «Gərayı» şöbəsi hansı muğama aiddir?

- a) «Segah» b) «Şüştər» c) «Rast»

7. TOFIQ QULİYEV VƏ AZƏRBAYCAN XALQ RƏQSLƏRİ



MƏQSƏD: 1. Azərbaycan musiqi folkloru nümunələrinin bəstəkarların radikallığına təsiri barədə münasibətini bildirir.
2. Mahnını birsəsli və xor tərkibində oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə edilir.

1

Şagirdlər «Qaytağı» xalq rəqsi-nin təranələri altında sınfə daxil olurlar. Müəllim şagirdlərə bu rəqsin adını söyləyir.

Müəllim görkəmli Azərbaycan bəstəkarı T.Quliyevin həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verir, bəstəkarın yaradıcılığında əsas yer tutan musiqi janrları haqqında fikir söyləyir. Müəllim T.Quliyevin, eyni zamanda çoxlu sayda Azərbaycan xalq rəqslərini forte-piano aləti üçün işlədiyini də şagirdlərin diqqətinə çatdırır.

2

T.Quliyevin «Qaytağı» rəqsi əvvəlcə orkestrin, sonra isə məşhur pianoçu F.Bədəlbəylinin ifasında səsləndirilir və belə tədqiqat suali ilə şagirdlərə müraciət olunur: «Uşaqlar, dinlədiyiniz bu iki musiqi nümunəsi arasında hansı oxşar və fərqli cəhətlər vardır?»

Bunun üçün oxşar və fərqli cəhətləri ayrıca qeyd etməklə bərabər, həm də Venn diaqramından da istifadə etmək olar.

7-EL MOVZU

TOFIQ QULİYEV VƏ AZƏRBAYCAN XALQ RƏQSLƏRİ



Tofiq Quliyev

1

«Darcıma», «Keçiməməsi», «Çığçıga», «Boxtavar» və «Turacı» xalq rəqslərinin forte-piano üçün isəlmədir. Tofiq Quliyev «Oğey ana», «Baxtıyar», «Ona bağışla- ma olarmı», «Məcützələr adası», «Telefonçu qız», «Nasimi» və s. kimi filmlərə musiqi bəstələmişdir. Bəstəkar uzzun illar Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri olmuşdur. O, 2000-ci ildə vafat etmişdir.



Fərhad Bədəlbəyli
«Qaytağı» forte-piano
pyesini ifa edərkən

4



Qaytağı
Azərbaycan xalq rəqsinən bir parça

20

DİFERENSİAL TƏLİM

Azərbaycan xalq rəqslərinin adını söyləyir. Dinlədiyi «Qaytag» rəqsinin xarakteri haqqında fikir söyləyir.

1. Dinlədiyi rəqslərin ritmini tutur.
2. Rəqsə uyğun şəkil çəkir.

3

«Qaytağı» Azərbaycan xalq rəqsinin melodiyasından bir parça notla ifa edilir. Hər bir xalqın yaradıcılığında rəqslerin olması ətrafında fikir mübadiləsində şagirdlərin diqqətinə müxtəlif xalqların rəqsleri haqqında məlumatlar çatdırılır. Belə bir nəticəyə gəlinir ki, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətində digər musiqi janrları ilə bərabər, eyni zamanda rəqsleri də olmuşdur.

Musiqi dinləyək

Tofiq Quliyev. «Qaytağı» fortepiano pyesi

Azərbaycan xalq ruhundan yazılmış bu virtuozi asər fortepiano aləti üçün işlənmişdir. Bu rəqs əsərinin ilk ifaçısı Forhad Badalbəyli olmuşdur. Qeyd etmək lazımdır ki, «Qaytağı» eyniadlı Azərbaycan xalq rəqsi əsərində yazılmışdır.

Mahnını nota və sözləri ilə oxuyaq

VƏTƏN HAQQINDA MAHNİ

Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindr.

Allegretto

Ə - cab ağ gün - da - din ma - nim Va - ta - nim.
Gün - la ke - cir bay - ram ki - mi el gü - hür.
Rəng - dan - ga gi - nir qo - lum, qo - ms - nim.
A - yi - gün - sa - zin - da gü - lur, tel gü - lür.
Gu - lür bag - lar, u - ca dağ - lar.
Ə - cab go - zol - dir, bu şan çag - lar.



1. Tofiq Quliyev hansı xalq rəqslerini fortepiano aləti üçün işləmişdir?
2. Fortepiano alətiində dinlədiyin «Qaytağı» rəqsi xalqa, yoxsa bəstəkarə maxsusdur?
3. Məşhur rəqs ustaları haqqında şəhəri təqdimat hazırlayıyın.

2

4

Yaradıcı tətbiqetmə

Niyazinin şair Süleyman Rüstəmin sözlərinə yazdığı «Vətən haqqında mahnı»sı bu dərsdə həm sözləri ilə, həm də notla ifa olunur.

5

Tapsırıq 1. Mahnının tempi haqqında fikir söyləyin.

Tapsırıq 2. Bu mahnını hansı məşhur müğənnilər ifa etmişdir?

21

Mahnının müəllifləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllimin internet materiallarından istifadə etməklə şifahi şərhi ilə.
2. Şagirdlərin sərbəst axtarışı ilə.

MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretli qoyun)

1. Fortepiano üçün T.Quliyevin yazdığı virtuozi xarakterli rəqsin adı nədir?
 a) «Vağzalı» b) «Turacı» c) «Qaytağı»
2. «Vətən haqqında mahnı»nın xanə ölçüsü necədir?
 a) 2/4 b) 3/4 c) 6/8

8. KİÇİK SUMMATİV QÝMƏTLƏNDİRME

II BÖLMƏ. AZƏRBAYCAN BƏSTƏKARLARININ SİMFONİK YARADICILIĞINDA XALQ MUSIQİSİ

9. QARA QARAYEV VƏ DÜNYA XALQLARININ MUSIQİSİ



- MƏQSƏD:**
1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların əsərlərinin oxşar və fərqli cəhətlərini izah edir.
 2. Mahnını birsəsi (solo) və xor tərkibində (ikisəssi) oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər sinfə Q.Qarayevin «Yeddi gözəl» baletindən «Vals» nümunəsinin təرانələri altında daxil olurlar. Müəllim şagirdlərə deyir: «Yadınıza düşürsə, bu musiqi Q.Qarayevə məxsusdur və «Vals» adlanır. Siz bu əsəri bir neçə dəfə dinləmiş və mədiyisini notla oxumusunuz».

Bundan sonra müəllim Q.Qarayevin yaradıcılığı haqqında sual-cavab metodundan istifadə etməklə qısa məlumat verir.

Şagirdlərə təklif olunur ki, bu vaxtadək musiqi dərslərində dinlədikləri, ifa etdikləri Q.Qarayevin əsərlərini yadlarına salaraq onların adını desinlər.

2

Tədqiqat suali kimi «*Qara Qarayevin yaradıcılığının dünya musiqi mədəniyyətin görkəmli nümayəndələri ilə oxşar və fərqli cəhətləri nədən ibarətdir?*» – verilə bilər. Q.Qarayevin «Yeddi gözəl» baletindən «Slavyan gözəli» və «Gözəllər gözəli» musiqi nümunələri səsləndirilir. Müəllimin köməyi ilə şagirdlər özləri üçün aydınlaşdırırlar ki, bu əsərlərin hər ikisi «Yeddi gözəl» baletindəndir və burada bəstəkar həm rus xalq musiqi intonasiyalarından, həm də Şərqi musiqisi intonasiyalarından böyük məharətlə istifadə etmişdir.

9-cu MÖVZÜ




QARA QARAYEV VƏ DÜNYA XALQLARININ MUSIQİSİ

Dünya gəhrəti bəstəkar Qara Qarayev 1918-ci ilda Bakıda həkim ailəsində anadan olmuş. 1935-ci ilde Azərbaycan Dövlət Konservatoriyasının bəstəkar fakültəsində, Üzeyir Hacıbeylinin sınıfında Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş. 1938-ci ilde «Üçrə mahnisi» kantatasını yazmış. Sonrakı illərdə Qara Qarayevin Cövdət Hacıyev ilə birlikdə işlədiyi «Vatan» operası, onun ardınca «Leyli və Macəm» (Nizami Gəncəvinin 800 illiyi münasibətilə) simfonik poeması Dövlət mütəfəkkirəri layiq görülmüş. Sonradan klassik xalq musiqisinin ənənələrinə inkişaf etdirən bəstəkar «Yeddi gözəl» baletini yazır. Sonralar Qara Qarayev albom melodiyaları assasını simfonik orkestr üçün «Alban rapsodiyası», ispan xalq musiqisi intonasiyaları əsasında «Don Kişox qaravürləri» (cəmiyəti film assasında), Afrika zəncirlorının hayatına həsr olunmuş «İldirməli yollarla» baletini işləyir. «Vyetnam» süttüsündə bəstəkar Vyetnam xalq musiqisi intonasiyalarını simfonik orkestrin müxtəlif tembləri vasitəsilə inkişaf etdirir. Onun bir çox filmləri, Mihail Lermontovun «Maskarad», Vilyam Şekspirin «Hamlet» pyeselerinə yaxşıdır musiqi nümunələri da məhz xalq musiqi intonasiyalarına əsaslanmışdır.

Bəstəkar «Yeddi gözəl» baletində müxtəlif xalqlara məxsus olan yeddi gozənin obrazu onların təmsil etdiyi xalqların musiqi intonasiyalarından istifadə edərək yaradıb.



Qara Qarayev.
«İldirməli yollarla» baletindən melodiya



24

DİFERENSİAL TƏLİM

- LAYIHƏ**
1. Nizami Gəncəvi yaradıcılığı haqqında qısa təqdimat edir.
 2. Q.Qarayevin əsərlərini sadalayır.
 3. Əl hərəkətləri ilə ritmik müşayiət yaradır.

3

Bundan sonra şagirdlər Q.Qarayevin «İldirimli yollarla» baletindən bir musiqi parçasını notla oxuyurlar və onlara aydınlaşdırılır ki, bəstəkar bu baletdə Afrika zəncilərinin xalq musiqi intonasiyalarından istifadə etmişdir. Mövzu ilə əlaqədar fikir mübadiləsində şagirdlər məlum olur ki, milli bəstəkar olmaqla bərabər, Q.Qarayev bir çox dünya xalqlarının folklor musiqilərinə müraciət etmişdir.

Nəticə olaraq şagirdlər belə bir fikrə gəlirlər ki, bir xalqın bəstəkarı digər xalqın folklor musiqilərinə müraciət etməklə gözəl əsərlər yaratmışlar.

Musiqi dinləyək
Qara Qarayev. «Yeddi gözəl» baletindən «Slavyan gözəli»
Qara Qarayev. «Yeddi gözəl» baletindən «Gözəllər gözəli»

Mahnını yada salaraq notla oxuyaq

GÖNCLİK MAHNISI
Musiqisi Qara Qarayevin,
sözləri Yevgeni Dolmatovskinindir.

Tempo di valle

1. Qara Qarayev hansı baletində müxtəlif xalqlara maxsusus yeddi gözəlin obrası musiqi vəsiyəti təsvir olunub?
2. Qara Qarayev hansı musiqi əsərlərini tanıyırınz?
3. Qara Qarayev haqqında gifahı təqdimat hazırlayın.

2**4**

Yaradıcı tətbiqetmə

Şagirdlər əvvəlki illərdə oxuduqları musiqisi Q.Qarayevin, sözləri Yevgeni Dolmatovskinin olan «Gənclilik mahnısı»nı bir daha yada salaraq 2–3 səslə şəklində oxuyurlar.

5

Tapşırıq 1. «Gənclilik mahnısı» haqqında yazılı məlumat hazırlayıın.

Tapşırıq 2. Mahnının sözlərinə uyğun şəkil çəkin.

25

Bəstəkar haqqında məlumat iki cür verilə bilər:

- Müəllimin Q.Qarayev haqqında internetdən topladığı məlumatlarla əlaqədar şərhi ilə.
- Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabin qarşısında (+) işarəsi qoyun)

1. «İldirimli yollarla» baletini kim yazdı?
a) A.Məlikov b) S.Rüstəm c) Q.Qarayev
2. «Gənclilik mahnısı»nın tempi necədir?
a) marş b) vals c) cəld

10. SÜLEYMAN ƏLƏSGƏROV VƏ «BAYATI-ŞIRAZ» SİMFONİK MUĞAMI



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində müğamlardan və xalq musiqisindən istifadəyə dair biliklərini izah edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Şagirdlər Süleyman Ələsgərovun «Bayati-Şiraz» simfonik müğamından «Aman, ovçu» mahnısı olan hissənin təرانələri altında sinfə daxil olurlar. Müəllim bu musiqinin hansı əsərə aid olduğunu şagirdlərə söyləyir.

Musiqi müəllimi bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun həyat və yaradıcılıq yolunu qisa şəkildə şagirdlərin diqqətinə çatdırır və onun hansı janrlarda əsərlər yaratdığı haqqında məlumat verir. Məlum olur ki, S.Ələsgərov balet janrından başqa, demək olar ki, bütün musiqi janrlarında gözəl və yadda qalan əsərlər yaratmışdır.

2

Tədqiqat suali kimi «S.Ələsgərovun yaradıcılığında xalq musiqisi nümunələrinən necə istifadə olunmuşdur?» – verilə bilər. S.Ələsgərovun «Bayati-Şiraz» simfonik müğamından bir hissə səsləndirilir.

Müəllim şagirdlərə aydınlaşdırır ki, bu simfonik əsərdə sərbəst vəznli improvisasiya xarakterli şöbələr, dəqiq vəznli təsnif, diringə və rənglər vardır.

10-cu MÖVZU



Süleyman Ələsgərov

SÜLEYMAN ƏLƏSGƏROV VƏ «BAYATI-ŞIRAZ» SİMFONİK MUĞAMI

Süleyman Ələsgərov 1924-cü ildə Şuşa şəhərində anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Konservatoriada oxuduğu illarda «Hazi Aslanovun xatirəsinə» simfonik poemasını, «Mahabbat gülü» musiqili komediyasını, skripka, violonçel və fortepiano triosunu, «Vatan» simfoniyasını, «Gözləyirəm», «Gözləyirəm», «Xatirə» mahnılarını və digər əsərlərini yazmışdır. 1967-ci ildə bəstəkarın «Milyonunun dilancı oğlu» musiqili komediyanı Azərbaycan Dövlət məskafatına layiq görür. Bu ilərindən sonra «Ulduz» operası, əsərindən əsərlərdə müsəlli bəstəkar olur. 1962-ci ildə bəstəkar Norimur Norimurovanus eyniadlı əsəri əsərində yazdı - «Bəhədir və Sənə» operasının sahnəsi olur. Sonrakı illərdə bəstəkar «Vatan» egeş olsun, «Bəhar taranaları», «Bir bayraq altında» kantatalarını və «Cingiz İldırım» vokal-simfonik poemasını yazar. Süleyman Ələsgərovun «Bayati-Şiraz» simfonik müğamı, «Sərv-xuramanın manımı», «Vatanımdır» romans-qazalları bu gün də ütürülənlər. Bəstəkar böyükərlər və uşaqlar üçün çoxlu sayıda mahnıların müəllifidir.

Musiqi dinləyək

Süleyman Ələsgərov, «Bayati-Şiraz» simfonik müğamından bir parça, bu simfonik müğamda sarbos vəzni improvisasiya xarakterli gəsərlər, daqiq vəzni təsnif, diringə və rənglər var. Bəstəkar simfonik orkestrin alətlərinin müxtəlif koloritlərinən istifadə edərək, bir-birini sevən iki gecenin sevgi həyatını xatirələndən bütöv bir ləvha yaratmışdır.



Küçələr su şöpmışım
(Azərbaycan xalq mahnısı)



«Bayati-Şiraz» müğamına əsaslanan bu musiqi Rəşid Behbudovun ifasında səslənir və notla oxunulan variantla müşayiət edilir.

26

DİFERENSİAL TƏLİM

Dinlənilmiş musiqi haqqında səxsi fikrini söyləyir.

Dinlədiyi musiqini oxuyur.

YAYIİH

1. Dinlədiyi musiqinin ritmini el ilə çalır.
2. Mahniya uyğun şəkil çekir.

3

«Bayati-Şiraz» muğamına əsaslanan «Küçələrə su səpmişəm» Azərbaycan xalq mahnısı notla oxunur. Sonradan bu mahnı Rəşid Behbudovun ifasında dinlənilir və şagirdlər onu notla oxuduqları variantla müqayisə edirlər.

Dinlənilmiş və notla ifa olunmuş xalq mahnları ilə əlaqədar fikir mübadiləsi aparılır. Şagirdlərə aydın olur ki, hər bir xalqın bəstəkarları orijinal musiqi yaratmaqla bərabər, ey ni zamanda xalq mahnlarından da müxtəlif janrlı əsərlərində istifadə edə bilərlər.

Bu deyilənlərlə əlaqədar belə bir nəticəyə gəlmək mümkündür ki, xalq mahnlarını da hansısa bir istedadlı insan yaradır və bəstəkarlar da onlardan bəhrələnirlər.

Mahnını notla və sözləri ilə oxuyaq

AMAN, OVÇU
(Azərbaycan xalq mahnısı)

Andante

A - man, ov - çu, vur - ma mo - ni,
Ma - ba - da - gın, a - ba - lam, ma - ra - h - yam.
Ma - ra - h - yam, ma - ra - h - yam,
Ma - ba - ye - rin, a - gü - lüm, ma - ra - h - yam, ba - la,
Ov - çu - a - lin - dan, a - ba - lam, ya - ra - h - yam.

I
Aman, ovçu, vurma meşti,
Men bi dağın, a balım, maralyam.
Maralyam, maralyam,
Men bi yerin, a gülim, maralyam, bala.
Ovçu olsıldım, a balım, yaralıyım.

II
Bu dağlıarda mərəl gəzər,
Ayvazların, a balım, daşlar ozar.
Men yurma neyənləşən,
Yarım mandan, ay balan, konar gəzər.

Bu mahnı «Bayati-Şiraz» muğamına əsaslanır.



1. «Bayati-Şiraz» simfonik muğamında bəstəkar hansı tövhamı yaratmışdır?
2. Hansı xalq mahnları «Bayati-Şiraz» muğamı üzərində söylənilir?
3. Süleyman Ələsgərovun daha hansı əsərlərini tanıyırsınız?
4. «Aman, ovçu» mahnısının məzmununa uyğun şəkil çəkin.

4

Yaradıcı tətbiqetmə

«Bayati-Şiraz» muğamına əsaslanan və eyniadlı simfonik muğamda söslənən «Aman, ovçu» Azərbaycan xalq mahnısı notla və sözləri ilə öyrədirilir.

5

Tapşırıq 1. «Aman, ovçu» mahnısının məzmununa uyğun şəkil çəkin.

Tapşırıq 2. «Aman, ovçu» mahnısının melodiyasına ritmik müşayiət yaradın.

27

Bəstəkar haqqında məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən, əlavə vəsaitlərdən topladığı məlumatlar vasitəsilə.
2. Şagirdlərin internetdən topladıqları məlumatlardan.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işarəsi qoynu)

1. Süleyman Ələsgərov harada anadan olmuşdur?

- a) Kəlbəcərdə b) Masallıda c) Şuşada

2. «Küçələrə su səpmişəm» xalq mahnısı hansı mügama əsaslanır?

- a) «Şüstər» b) «Segah» c) «Bayati-Şiraz»

11. MÜSLÜM MAQOMAYEVİN YARADICILIĞINDA XALQ MUSIQİSİ



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində xalq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müzakirə, müqayisə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər sinfə M.Maqomayevin «Radio marşı»nın təرانələri altında daxil olurlar. Müəllim şagirdlərə deyir ki, bu musiqi M.Maqomayevin «Radio marşı»dır.

Sonra şagirdlərə M.Maqomayev haqqında qısa məlumat verilir və bəstəkarın «Nərgiz» operasının I pərdəsindən «Nərgizin ariyası»ndan bir parça dinlənilir və şagirdlərlə onun xarakteri haqqında söhbət aparılır.

2

«Nərgiz» operasının I pərdəsin-dən «Qızlar xoru» notla ikisəsli ifa edilir və tədqiqat sualı kimi «Uşaq-lar, notla oxuduğunuz bu melodiya xalq mahnılarına, yoxsa xalq rəqs-lərinizə daha yaxındır?» – verilə bilər.

Sinif 3 qrupa bölünür. I qrup notla ifa olunan melodiyanın xalq rəq-sinə, II qrup xalq mahnılarımıza oxşar olduğunu araşdırırlar. III qrup isə musiqinin melodiyasının həm xalq mahnılarına, həm də xalq rəqs-lərinə uyğunluğunu qeyd edir.

11-ci MÖVZU



Müslüm Maqomayev

MÜSLÜM MAQOMAYEVİN YARADICILIĞINDA XALQ MUSIQİSİ

Əbdül Müslihm Maqomayev (böyük) 1885-ci ilde Qızınlı sahərində anadan olmuş. Onun atası xalq çalğı alətlərində gözəl ifa edir, anası isə molahəti səsi ilə xalq mahnıları oxuyurdur. Müslüm Maqomayev Qorı seminariyasını Üzeyir Hacıbəyli ilə birlikdə bitirir. Bu tədris çağında o, qoboy və skripkada ifa etməyi öyrənir, vokal və musiqi nəzarəyyisi fənləri ilə tanış olur, orkestrda diririoruq edir. Elə bu orafədə Müslüm Azərbaycan xalq musiqisini incəliklərini öyrənir. 1912-ci ilden Üzeyir Hacıbəylinin yaxın silahdən kimi Azərbaycanın musiqi höyründə faal iştirak edir. Bu illərdə bestəkar «Şah İsmayıyl» yazar və bu opera 1919-cu ilde tamasaya qoyulur. Sonrakı illərdə «Yaza», «Tərləs», «Bizim kənd», «Neft» kimi mahnıları, «Ceyran» rapsodiyalarını, «Lezginka», «Türkic», «Şekarani», «Şövə» kimi rəqsler, «Rəngi-Süstör», «Tusnifi-Şur», «Plşəbranadı-cahargah», «Rədio marşı» mahnıları operalarını yazar.

1935-ci ilde bestəkarın inqilablı mövzudə «Nərgiz» operası yaranır. Bu opera da bestəkar «Şah İsmayıyl» operasında olduğu kimi orijinal musiqi ilə borabor, həm də xalq musiqi nümunələrindən istifadə etmişdir.

Musiqi dinləyik

Müslüm Maqomayev. «Nərgiz» operası. I pərdədən «Nərgizin ariyası»ndan bir parça



Müslüm Maqomayev.
«Nərgiz» operası. I pərdədən
«Qızlar xoru»ndan bir parça

4

Xorun lirik və rəqsvari melodiyası, həm də onun bənd quruluşuna məlik olması bu musiqi nümunəsinə xalq mahnı melodiyalarına yaxın edir.

28

DİFERENSİAL TƏLİM

Dinlədiyi musiqi haqqında fikir söyləyir.
Mahnını notla oxuyur.

1. Melodiyanaya uyğun ritm tutma bilir.
2. Mövzuya uyğun şəkil çəkir.


Aparılan fikir mübadiləsindən belə bir nəticəyə gəlinir ki, klassik bəstəkarlarımız, xüsusilə də Ü.Hacıbəyli, M.Maqomayev xalq musiqilərimizi dərindən bildiklərindən onlar özlerinin irihəcmli əsərlərində xalq musiqi nümunələrindən geniş şəkildə istifadə etmişlər. Müəllimin köməyi ilə şagirdlər bəstəkarların belə musiqi nümunələrinin adını yada salırlar.

Mahnını notla və sözləri ilə oxuyaq

Müsülm Maqomayev.
«NƏRGİZ» operası.
«NƏRGİZİN ARIYASI»ndan bir parça

Moderata

1. Müslüm Maqomayevin hansı operalarını tanıyırsınız?
2. Müslüm Maqomayev hansı Azərbaycan xalq musiqi nümunələrindən öz əsərlərində istifadə etmişdir?
3. «Nərgiz» operası hansı mövzudur?
4. Müslüm Maqomayev haqqında sıfahı toqdimat hazırlayıın.



Yaradıcı tətbiqetmə

Bəstəkar M.Maqomayevin «Nərgiz» operasından «Nərgizin ariyası»ndan bir parça sözlərilə və notla ifa olunur.

Tapşırıq 1. «Qızlar xoru»nun melodiyasına oxşar xalq musiqisi nümunəsi tapın.

Tapşırıq 2. «Nərgizin ariyası»nın xarakteri haqqında fikir söyləyin.

29

Musiqi nümunələrinin müəllifləri ilə tanışlıq iki cür ola bilər:

1. Müəllimin internet materialları əsasında söhbətindən.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabin qarşısında (+) işarəsi qoyun)

1. «Nərgiz» operasının müəllifi kimdir?
a) Ü.Hacıbəyli b) C.Cahangirov c) M.Maqomayev
2. «Radio marş» əsərini kim yazdı?
a) A.Zeynalli b) Q.Qarayev c) M.Maqomayev

LAYİHƏ

12. CAHANGİR CAHANGIROV VƏ XALQ MUSİQİSİ



- MƏQSƏD:**
1. Azərbaycan və dünya bəstəkarlarının eyni mövzulu əsərləri haqqında fikrini izah edir.
 2. Azərbaycan bəstəkarlarının əsərlərində müğamlardan və digər xalq musi qisindən istifadəyə dair biliklərini şərh edir.
 3. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Şagirdlər C.Cahangirovun «Qarabağ» mahnısının tərənləri altında sinfə daxil olurlar. Müəllim onlara belə sualla müraciət edir: «Uşaqlar, eşitdiyiniz bu mahnının adı nədir?»

Şagirdlər müəllimin köməyi ilə mahnının adının «Qarabağ» olduğunu söyləyirlər.

Müəllim bəstəkar Cahangir Cahangirovun həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verir və onun tanınmış ciddi janrı əsərlərinin adını söyləyir.

2

C.Cahangirovun «Skripka və simfonik orkestr üçün konsert» əsərindən I hissəsindən bir parça səsləndirilir. «Bu gün ayın üçüdür» Azərbaycan xalq mahnısının melodiyası notla oxunur. Müəllim, eyni zamanda bu əsərin ilk ifaçısı Xalq artisti, məşhur skripkaçı Azad Əliyevin adını qeyd edir və onun şəklini göstərir. Tədqiqat suali kimi «Uşaqlar, dinlədiyiniz musiqinin melodiyası xalqa, yoxsa bəstəkərə məxsusdur?» – verilə bilər.

12-ci MÖVZU



CAHANGİR CAHANGIROV VƏ XALQ MUSİQİSİ

Görkəmlü bəstəkar Cahangir Cahangirov 1921-ci ilda Bakınum Balaxanı kəndində, fəhlə aləsində anadan olub. Musiqiya böyük maraq göstərən Cahangir Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi gəbəlinə olunur və filarmoneyanın mahnı və roqs ansamblının xor qrupuna, sazçı qızlar ansamblına rəhbərliyə edir. Təhsil ilları dövründə onun Nizami Gəncəvinin sözlərinə yazdığı «Gül canavalı» romanı, skripka və fortepiano üçün sonatası, «Arəzü o təyində» vokal-simfonik poeması, «Skripka və simfonik orkestr üçün konsert» və digər əsərləri yaranır. Konservatoriyası 1951-ci ilda bitirir. O, 1954-ci ilən sonrakı sonuna kimi konservatoriyanın xor kafedralı rəhbərliyə edir. 1957-ci ilda bəstəkar Yazıçı Mirza İbrahimovun «Galacek günde» romanı sessində «Azad» operasını, 1959-cu ilde «Füzuli» kantatasını yazar və bu əsər Mütənnəs Füzulinin 400 illiyi münasibətilə keçirilən mütənəssibdə bincinci yeri tutur. Bu illarda bəstəkar mahnilar və mütəxtildə janrı musiqi əsərləri yazar, 1979-cu ilda bəstəkarın «Xanəndənin tələyi» operası Mirza Fətəli Axundov adına Opera və Balet Teatrında tamaşaşa qoyulur. Onun bütün əsərləri Azərbaycan məgmələrinə, xalq mahnı və roqsırıno asaslanır. Cahangir Cahangirov 1992-ci ilda Bakıda vəfat etmişdir.

Musiqi döntəşək

C.Cahangirov, «Skripka və simfonik orkestr üçün konsert»ın III hissəsindən bir parça

C.Cahangirov bu əsərdə «Bu gün ayın üçüdür» adlı Azərbaycan xalq mahnısının melodiyasından istifadə etmişdir. Bu əsəri ilk dəfə skripkaçı Azərbaycanın Xalq artisti Azad Əliyev ifa etmişdir.



Azad Əliyev

30

DİFERENSİAL TƏLİM

Bəstəkarın yaradıcılığı haqqında fikir söyləyir. Xalq mahnısını notla oxuyur.

- LAYIHƏ**
1. Mahnının melodiyasının ritmini tutur.
 2. Melodiyanın tempi haqqında fikir söyləyir.

Aparılan fikir mübadiləsindən şagirdlər belə bir nəticəyə gəlirlər ki, Azərbaycan bəstəkarları, o cümlədən C.Cahangirov özlərinin ciddi janrlı əsərlərində xalq musiqi nümunələrindən geniş istifadə etmişlər. Bəstəkarlar ciddi janrin xalq tərəfindən daha asan qavranılması üçün xalq musiqisindən öz əsərlərində istifadə edirlər. Belə ki, xalq musiqisini eşidən dinləyicinin bu əsərə həm diqqəti, həm də marağının artırır.



Mahnını yada salaraq oxuyaq
QARABAĞ
*Musiqisi Cahangir Cahangirovun,
sözləri Rəfiq Zəkanıdır.*

I
Son əllərin, könüllərin
Ülvi diyarısan,
Şirin canın, Azərbaycanın
Bir səbdi baharısın.

II
Quşlar uçar, güllər açar
Mavi quçqundında.
Hara baxsan, zövq alacaqsan
Sonin ləs bulağında.

Nəqərat:
Cənnətim Qarabağ!
Zinətim Qarabağ!
Noğmalar gülləstanısan,
Sevgi dəstənısan.

Nəqərat:

1. «Bu gün ayın üçüdür» Azərbaycan xalq mahnısından hansı bəstəkar öz əsərində istifadə etmişdir?
2. Notla ifa edlin «Bu gün ayın üçüdür» mahni hansı tonallığıda söylənilir?
3. «Qarabağ» mahnısının mötnəsinə uyğun şəkil çəkin.

31

3

Yaradıcı tətbiqetmə

Musiqisi Cahangir Cahangirovun, sözləri Rəfiq Zəkanın əvvəlki illərdə öyrənilmiş «Qarabağ» mahniyi yada salınaraq xor şəklində ifa olunur.

Tapsırıq 1. Qarabağ haqqında məlumatlar toplayın.

Tapsırıq 2. Qarabağ haqqında da-ha hansı bəstəkarların musiqi əsərləri yazdıqları haqqında məlumatlar toplayın.

Musiqi nümunələrinin müəllifləri ilə tanışlıq iki cür ola bilər:

- Müəllimin şifahi şəhri əsasında.
- Şagirdlərin öz axtarışları nəticəsində əldə etdikləri materiallар əsasında.

MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretli qoynu)

1. Əsərin köməkçi mövzusunda «Bu gün ayın üçüdür» xalq mahnısından istifadə edən bəstəkar kimdir?
- a) T.Quliyev b) O.Rəcəbov c) C.Cahangirov
2. Azərbaycanın Xalq artisti Azad Əliyev hansı alətdə çalmışdır?
- a) violonçel b) kamança c) skripka

13–14. I YARIMILDƏ KEÇİLMİŞ MÖVZULARIN TƏKRARI

15–16. SİNİF KONSERTİNƏ HAZIRLIQ

17. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

III BÖLMƏ. MUĞANDAN OPERAYADƏK

18. MUĞAM HAQQINDA



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və digər xalq musiqisindən istifadəyə dair fikirlərini şərh edir.
2. Muğam musiqisinin emosional hislərə təsirini izah edir.
3. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrədilməsində beyni həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Şagirdlər «Heyratı» zərbi-muğamın tərənləri altında sinfə daxil olurlar. Şagirdlərə belə sualla müraciət edilir: «Uşaqlar, eйтdiyiniz bu musiqi necə adlanır?» Şagirdlər müəllimin köməyi ilə musiqi nümunələrinin «Heyratı» olduğunu söyləyir.

Bundan sonra müəllim klassik Azərbaycan muğamları haqqında şagirdlərin əvvəlki illərdəki biliklərinə əsaslanaraq yeni biliklər verir, məşhur musiqişünəslərin muğam haqqında dediklərini şagirdlərin diqqətinə çatdırır. Yeddi muğamın həftənin yeddi günüün uyğunluğu haqqında fikirlər söyləyir. Müəllim eyni zamanda muğam ifasında istifadə olunan əruz vəznində qəzəllər yazan şairlərin adlarını və şəkillərini şagirdlərin diqqətinə çatdırır.

2

Bundan sonra müəllim əvvəlcə xanəndə Alim Qasımovun ifasında «Şüstər» muğamından «Bərdaşt» söbəsini, daha sonra Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletindən «Xalq səhnəsi» musiqisini səsləndirir. Tədqiqat suali kimi «Uşaqlar, bu iki əsərdə oxşarlıq varmı?» – verilə bilər.

18-ci MÖVZU

MUĞAM HAQQINDA

Avrupa musiqisindən fərqli olaraq, Azərbaycan musiqisində iki əsas yox, yeddi əsas lad, yəni yeddi əsas möqəm və ya yeddi əsas muğam vardır.

Zaman keçidkəc bu yeddi muğam xalq sanətkarları tərəfindən cəlalanraq genişləndirilmiş və yeddi əsas muğam silsiləsinə və milli musiqitəzin undulmaz tərixini qeyrilişdirir. Notların sayı yeddi, həftə günlərinin sayı yeddi, muğamların sayının yeddi olması onlar arasında uyğunluğun olduğunu göstərir:



Rast — bazar ertəsi;
Sür — çarşanba axşamı;
Segah — çarşanba;
Çahargah — cüma axşamı;
Hümayun — cüma;
Bayati-Şiraz — sənbə;
Şüstər — bazar günü.

Muğamın yaranması və formalmasına ilə oləqlər qeyd etmək lazımdır ki, avvalılar dönlə bağlı olan «avaz», yaxud «avzat» sonradan qazozlu birləşdirilərək muğama çevrilmişdir. Muğamı qazozlu və qazozlu muğamsız təsəvvür etmək mümkün deyil. Uzun əsrlər boyu Azərbaycan xanəndələri muğam oxuyarkən Nizami, Xəqani, Füzuli, Nəsimi, Xətai, Şirvani və Vahidin qəzəllərindən istifadə etmişlər.

Musiqi dinləyək

Şüstər muğamından *Bərdaşt*. Xalq artisti Alim Qasımovun ifasında

Bəstəkarlarımız İlham manboyı kimi həmişə muğamlarımızdan, muğam intonasiyalarından istifadə etmişlər.

Musiqi dinləyək

Arif Məlikov, «Məhəbbət əfsanəsi» baletindən «Xalq sahnəsi»

Arif Məlikov, «Məhəbbət əfsanəsi» baletində «Xalq sahnəsi» üçün yazıdı həssədə məhz «Şüstər» müğamının intonasiyalarına müraciət etmişdir.

34

DİFERENSİAL TƏLİM

Muğam haqqında sərbəst fikir söyləyir.
Muğam musiqisini diqqətlə dinləyir.

1. Musiqiyə uyğun ritm tuta bilir.
2. Mahnının tempini müəyyənləşdirir.

3

Aparılan fikir mübadiləsi zamanı məlum olur ki, bəstəkar Arif Məlikov dirlənilmiş əsərində «Şüştər» klassik Azərbaycan muğamının intonasiyalarından istifadə etmişdir.

Bundan sonra şagirdlər notla «Şüştər təsnifi»ni oxuyurlar.

**•Şüştər• mugamından
•Şüştər• taşnifi**

Mahnını notla və sözləri ilə oxuyaq

ANANIN OĞLU NA NƏSİHƏTİ
Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Bayramovundur.

1. Muğamlarımızla həftə günlerinin arasında hansı əlaqə vardır?
2. «Ananın oğlu nəsihəti» mahnısında ana və oğul obrazına uyğun şəkil çəkin.

3. Muğamla əlaqədar şifahi təqdimat hazırlayıın.

4

Yaradıcı tətbiqetmə

Musiqisi Üzeyir Hacıbəylinin, sözləri Mirzə Bayramovun olan «Ananın oğluna nəsihəti» mahnısı notla, sonra not altında yazılmış sözləri ilə birlikdə öyrənilir. Müəllimin mahnının xarakteri, muğam musiqimizə yaxınlığı, digər musiqi ifadə vasitələri haqqında məlumat verir.

5

Təpşiriq 1. Təhsil illərində muğamlarla əlaqədar öyrəndiyiniz biliklər əsasında şifahi təqdimat hazırlayıın.

Təpşiriq 2. «Ananın oğluna nəsihəti» mahnısındaki ana və oğul obrazına uyğun şəkil çəkin.

Mahnı müəllifləri ilə əlaqədar məlumatlar iki cür verilə bilər:

1. Müəllimin şərhi vasitəsilə.
2. Şagirdin internetdən əldə etdiyi məlumatlar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabin qarşısında (+) işaretsi qoyun)

- 1. «Ananın oğluna nəsihəti» mahnısının bəstəkarı kimdir?**
- a) M.Maqomayev b) Ü.Hacıbəyli c) E.Sabitoğlu
- 2. «Ananın oğluna nəsihəti» mahnısının sözlərini kim yazmışdır?**
- a) A.Səhhət b) M.Ə.Sabir c) M.Bayramov

19. 20 YANVAR 1990-cı İL VƏ MUĞAMLAR



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində mügamlardan və diğər xalq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beyn həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Şagirdlər musiqinin müşayiəti olmadan sınıf daxil olurlar. Müəllim musiqinin səslənməməsinin səbəbini mövzunun 20 yanvar 1990-ci il şəhidlərinə həsr olunduğu ilə əlaqədar olduğunu aydınlaşdırır. Şagirdlər şəhidlərin xatirəsini 1 dəqiqə sükutla yad edirlər.

Müəllim 20 yanvar 1990-ci ildə Sovet ordusunun Bakı şəhərində törətdiyi qırğın hadisəsi, bu hadisədən sonra yanmış Şəhidlər Xiyabani ilə əlaqədar məlumat verir. 20 Yanvar günü orada səslənən kədərlə, qərqli musiqimiz, mügamlarımız haqqında danışır.

2

Klassik Azərbaycan mügəmi olan «Hümeyun»dan bir parça səsləndirilir və şagirdlər tərəfindən bu mügəmin səs sırası notla oxunur. Bundan sonra şəhid qəhrəmanımız Çingiz Mustafayevə həsr olunmuş O.Rəcəbovun «Cingiz» simfoniya-rekviyem əsərinin «Hümeyun» mügəminə əsaslanan və «Rekviyem» adlanan VII hissəsindən bir parça dinlənilir. Tədqiqat suali kimi «*Dinlədiyimiz musiqi nümunələri 20 Yanvar faciəsinin təsvirini verə bilirmi?*» – verilə bilər. Müəllim bu iki musiqi nümunəsi arasındakı oxşar cəhətləri müəyyənləşdirməyi şagirdlərə təklif edir. Fikir mübadiləsi zamanı məlum olur ki, bəstəkar kədərlə «Hümeyun» mügəmi intonasiyalarından öz vokal-simfonik əsərində istifadə etmişdir.

19-ec MÖVZU

1990-cı İL 20 YANVAR FACİƏSİNİ SƏSLƏNDİRƏN MUĞAMLAR

20 yanvar 1990-ci ildə Azərbaycanın orazi bütövlüyünü pozmaq çahdlarına və keçmiş SSRİ rəhbərliyinin votanımıza qarşı orqazlı siyasetinə etiraz olaməti olaraq ayaga qalxmış dinc əhaliyə divan sovet hərbi hissələri daxil oldu. Rus ordusu ağır hərbi texnikanın köməyi ilə dinc əhalinin kütvləvi etiraz aksiyasını vahidcəsine yaradı. Bu qırğıñ nticəsində militiyatndan asıl olmayıraq, yüzlərə Azərbaycan və əməkdarlığı qızılırdı. Qəndər 20 Yanvar günü diniyəsi dayışınan Şəhidlər xiyabannı torpaq taparılır. Qurumuz qaranfillər axıdılmış şəhid qanının simvoluna çevrildi. Milli tariximizin an parlaq qəhrəmanlıq sahifələrindən birinə çevrili 20 Yanvarı xalqımız «Ümumxalq Hün Günü» kimi qeyd edir. Məhz 20 Yanvar günü Şəhidlər xiyabannı kədərləni ifadə edən mügamlarımız «Hümeyun», «Şüstar», mübariza ahvalı-ruhiyyəli «Cəhərgah» qoboy, kamancı, tar, ud kimi qadın Azərbaycan xalq calğı slatlarının ifasında səsləndirilir.



Şəhidlər xiyabanı

Musiqi dönləyək

«Hümeyun». Azərbaycan klassik mügəmindən bir parça



«Hümeyun» mügəminin səs sırası

36

DİFERANSİYAL TƏLİM

Mügəm haqqında sərbəst fikir söyləyir.
Muğam musiqisini diqqətlə dinləyir.

- LAYİHƏ**
1. Musiqiye uyğun ritm tuta bilir.
 2. Mahnının tempini müəyyənləşdirir.

3

Aparılan fikir mübadiləsi göstərir ki, bəstəkarlar xalqın hüznlü günlərini öz yaradıcılıqlarında əbədiləşdirir və bu məqsədlə yazılmış əsərlərində klassik Azərbaycan muğamlarının intonasiyalarından istifadə edirlər. Şagirdlər Oqtay Rəcəbovun «Çingiz» simfoniya-rekviyem əsərindən «Rekviyem» adlanan VII hissəni dinləyirlər.

Musiqi dinləyək
Oqtay Rəcəbov. «Çingiz» simfoniya-rekviyem əsərindən «Rekviyem» adlanan VII hissə

Səhid Çingiz Mustafayevə həsr olunmuş əsərdə dildəliyim hissə xor kollektivi tərəfindən sözsüz, simfonik orkestrin müşayiəti ilə söslənilir. Bu hissə «Hümeyun» Azərbaycan klassik müğəmənin əsəslərinə



*Çingiz Mustafayev,
Azərbaycanın Milli
Qəhrəmanı*

ANANIN OĞLUNA NƏSİHƏTİ
*Musiqiçi Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Bayramovundur.*

I
Bu gün döyüş meydانında qoç kimi san dayan, oğul,
Bir ığdırın adın çıxıb, yayılıb hor yana, oğul,
Son ığdırın cərgosunda həmişə gol səna, oğul,
Dögübədər mard ana sonı, son da ol mardənə oğul,
Şəhərəmanlıq adı sənədə olsun nışanə, ay oğul!

II
Azərbaycan, ığdırların yayılıb dünyaya səsi,
Hor bir dağın silindirdə var bir Koroğlu qalası.
Bu qanıqan düşmənlerin tezə alınar havası,
Çöllər ona məzar olar, kasıllar mürdar nəfəsi.
Al stüngün, sanc gözünə, qoy boyansın qana, oğul!



1. «Hümeyun» Azərbaycan müğəminin xarakteri necidir?
2. Oqtay Rəcəbovun «Çingiz» simfoniya-rekviyem əsərindən dildəliyin müsiqi nümunəsi hansı müğəmə əsəslərinə?
3. «20 Yanvar günü Şəhidlər xiyanətindən» mövzusunda şəkil çəkin.

37

4

Yaradıcı tətbiqetmə

Keçən dərsdə öyrədilmiş musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Mirzə Bayramova aid olan «Ananın oğluna nəsihəti» mahnısı bütövlükdə notla və sözləri ilə birlikdə ifa olunur.

5

Tapşırıq 1. Musiqi dərslərində eldə edilmiş biliklərə istinad edərək daha hansı müğəmin qəmli, kədərli olduğunu yadınıza salın.

Tapşırıq 2. Yeddi müğəmin xarakteri haqqında bilgiləri yada salaraq onlar haqqında öz fikrinizi söyləyin.

Dinlənilmiş simfonik əsərin müəllifləri haqqında məlumatı iki cür vermək olar:

1. Müəllimin dediklərinə əsasən.
2. Şagirdlərin internetdən aldıqları məlumatlar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında (+) işarəsi qoyma)

1. XX əsrə Bakı qırğını hansı ilin, hansı ayında olmuşdur?

- a) 20 yanvar 1990 b) 11 fevral 1991 c) 25 mart 1992

2. «Çingiz» simfoniya-rekviyem əsərinin bəstəkarı kimdir?

- a) Q.Qarayev b) F.Əmirov c) O.Rəcəbov

YAYIİH

20. NOT SƏSLƏRİ VƏ MUĞAMLAR HAQQINDA



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində mügamlardan və aşiq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəslə (solo) və xor tərkibində (ikisəslə) oxuyur.

Bu dərsin öyrənilməsində beyni həmləsi, müqayisə və müzakirə ki-mi iş üsullarından istifadə edilir.

1

Şagirdlər sinfə Ü.Hacıbəylinin «Aşıqsayağı» əsərinin təranələri altında daxil olurlar.

Müəllim uşaqları musiqi nümunəsi ilə tanış edir.


Şagirdlərə Pifaqorun musiqi səslərinin yeddi tonu, səslərin əlaqəsi, notların adlarının yaranması, notların adlarının səma cisimləri və mügamlarla əlaqəsi haqqında bilgilər verir. Müəllim, eyni zamanda qeyd edir ki, mügamlar Misirdən Hindistana qədər böyük bir ərazidə yayılmış bir musiqi janrıdır və müxtəlif xalqlarda mügəm müxtəlif adlar daşıyır.

2

Tədqiqat suali kimi «Azərbaycan bəstəkarlarının yaradıcılığında hansı klassik və xalq musiqi nümunələrindən istifadə olunmuşdur?» – verilə bilər.


Bundan sonra müəllim əvvəlcə «Hümeyun» mügəminin «Bərdəş» şöbəsini kamançanın ifasında, sonra Ü.Hacıbəylinin «Aşıqsayağı» əsəri ni fortepiano triosunun ifasında səs-ləndirir və şagirdlərə bu əsərlər arasında oxşarlığı təyin etməyi tapşırır. Müəllim, eyni zamanda fortepiano triosunun skripka, violonçel və fortepiano kimi Avropa musiqi alətlərindən təşkil olunduğunu bildirir. Müqayisə nöticəsində «Aşıqsayağı» əsərinin «Şur» mügəmına əsaslandığı aydınlaşır.

20-ci MÖVZU



NOT SƏSLƏRİ VƏ MUĞAMLAR HAQQINDA

Qədim yunan filosofu Pifaqor (taxminan b.e. avval 570—490-cı illər) musiqinin yeddi tonunu iad etdi. Pifaqor bu tonları yüksəkliklə görə və rəng mütəallifliyinə görə belə sıraladırdı:



1

Sxemda göstərilən adalar əsərinin 995—1050-ci illərində yaşamış nozorüyyəçi və bəstəkar, not sisteminin yaradıcısı Qvidde de Arretsonun münqəddəsi İohannanın xatirəsinə həsr etdiyi orta əsrlərdə geniş yayılmış kilsə himmının sözlərinin ilk hecələrindən göstərilmişdir:

Qodim yunanlar yeddi sama cismindən har birinin Pifaqorun kaşf etdiyi yeddi tondan birincə uyğun olduğunu zənn edirlər. Şərqi alimləri isə yeddi sama cismini mügamlarla belə əlaqələndirirdilər:

| | | |
|-----|---------------|--|
| Ut | queant laxis | Sonradan oxumaq asan olsun deyə İtalyan musiqiçiləri Doni «ut» hecasını öz adının ilk hecası olan «do» ilə, Ansel əsa «sa» hecasını «si» ilə avaz etdi. |
| Re | sonare fibris | Bu səs sırası bu günde kimi dayışıl-momisidir. |
| Mi | ra gestorum | Nildən Qanqa, Qafqazdan Orta Asiyaya, üzü Şərqi yayılan mügamlar mügəm, makom, mukam, dəsgah, təqsim, raqa adlanca da, onların kökləri eyni bulaqlandan su içmişdir. |
| Fa | mili tuorum | |
| Sol | so polluti | |
| La | bii reatum | |
| Si | ncte fahannes | |

| |
|--------------------------|
| Do — Jupiter — Zarifkand |
| Re — Saturn — Rəhəvi |
| Mi — Ay — Nəva |
| Fa — Merkuri — Busalik |
| Sol — Venera — Rast |
| La — Güneş — Əraq |
| Si — Mars — Üşşaq |

38

DİFERENSİAL TƏLİM

Muğam haqqında sərbəst fikir söyləyir.
Muğam musiqisini diqqətlə dinləyir.

1. Musiqiyə uyğun ritm tuta bilir.
2. Mahnının tempini müəyyənləşdirir.

Muğamlarla və not səslərlə əlaqədar fikir söyləir. Musiqi nümunələri və muğam arasında əlaqəni müəyyənləşdirir. Səma cisimləri və mügəm adları arasında əlaqə haqqında fikir söyləyir. Oxuduğu mahnının ritmini tutur.

3

Aparılan fikir mübadiləsi göstərir ki, XX əsrin ortalarında Ü.Hacıbəylinin Avropa üçlüyü üçün yaratdığı «Aşıqsayağı» və digər əsərləri məhz klassik muğamlarımıza əsaslanmışdır. Eyni zamanda belə bir nöticəyə gəlinir ki, Azərbaycan musiqisi, klassik muğamlarımız Avropa musiqi alətlərində də gözəl səslənir. Bunun sübutu kimi «Hümayun» muğamına əsaslanan və simfonik orkestr üçün bəstələnmiş Cahangir Cahangirovun «Arazin o tayında» simfonik poemasından bir parça şagirdlər tərəfindən notla ifa olunur.

Cahangir Cahangirov.
«Arazin o tayında» simfonik poemasının girişindən bir parça
Bu musiqi «Hümayun» muğamı intonasiyalarına əsaslanır:
Adagio, səfərəto

Musiqi dinləyək
«Hümayun» muğamından «Bərdəşt» söhbəti. Kamançada ifa edir Azərbaycanın Xalq artisti Səfiqə Eyyazova
Üzeyir Hacıbəyli. «Aşıqsayağı». Fortepiano triosunun ifasında.
Bu əsər fortepiano triosu üçün yazılmışdır. Skripka, violinçel və fortepiano triosu üçün yazılmış «Aşıqsayağı» əsəri «Şur» Azərbaycan muğamı intonasiyaları üzərində əsaslanır.

BİZİM HƏYƏT
Musiqisi Fikrət Əmirovun, sözləri Teymur Elçinindir.

I: Bizim hayatda çox usaq var,
Bir-biriñi çox sevir onlar.
Böyük meydandır bizim hayat,
Qaynar qazandır bizim hayat.
II: Uca evləri na göyəşkədir,
Onun dörd yanı gül-cləşkədir.
Gəmgöy dənizdir bizim hayat,
Hər vaxt tamızdır bizim hayat.

Nəqərat:
Bax, bax, na gözəldir bizim hayat,
Gal, gal, na gözəldir bizim hayat.
Bu mahnu «Şur» Azərbaycan muğamına əsaslanır.

1. Notların adları necə yaranıb?
2. Üzeyir Hacıbəylinin «Aşıqsayağı» əsəri hansı alətlərdən ibarət trio üçün yazılmışdır?
3. «Bizim hayat» mahnısının xarakteri necədir?
4. «Not səsleri və muğamlar» mövzusunda şifahi təqdimat hazırlayıın.

4**3****5**

Yaradıcı tətbiqetmə

«Şur» muğamı intonasiyalarına əsaslanan və əvvəlki illərdə öyrənilmiş musiqisi Fikrət Əmirova, sözləri Teymur Elçinə aid olan «Bizim həyat» mahnısı yada salınaraq oxunulur.

Tapsırıq 1. «Bizim həyat» mahnısının məzmununa uyğun şəkil çəkin.

Tapsırıq 2. «Bizim həyat» mahnısının xarakteri və digər xüsusiyyətləri ilə əlaqədar şifahi təqdimat hazırlayıın.

Mahnının müəllifləri ilə əlaqədar iki cür məlumat verilə bilər:

1. Müəllimin şifahi şərhi əsasında.
2. Şagirdlərin internetdən aldıqları məlumatlar əsasında.

- MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI**
(Düzungün cavabın qarşısında (+) işarəsi qoynu)
- 1. C.Cahangirovun «Arazin o tayında» adlı əsərində hansı muğamdan istifadə olunub?**
- a) «Segah» b) «Hümayun» c) «Şur»
- 2. «Bizim həyat» mahnısının bəstəkarı kimdir?**
- a) Ü.Hacıbəyli b) S.Ələsgərov c) F.Əmirov

21. SOLTAN HACİBƏYOVUN YARADICILIĞINDA MUĞAM VƏ FOLKLOR MUSIQİSİ



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində mügamlardan və diğər xalq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu dərsin öyrənilməsində beynin həmləsi, müzakirə, müqayisə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər S.Hacıbəyovun «Karvan» simfonik lövhəsinin müqəddiməsinin musiqi təranələri altında sinfə daxil olurlar.

Müəllim S.Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat verir. Eyni zamanda «Karvan» simfonik lövhəsinin yaranma tarixi və hansı məqsədlə yazılmış haqqında da danışır. Müəllim «Karvan» əsərində əsas solo aləti olan və «Hicaz» müğamı intonasiyalarına uyğun melodiyanı ifa edən fleyta Avropa musiqi aləti və simfonik orkestrləri ilə əlaqədar məlumatları şagirdlərin diqqətinə çatdırır. Tədqiqat suali kimi «Karvan» simfonik lövhəsi və «Hicaz» müğamını birləşdirən əlamətlər hansıdır?» verilə bilər.

2

Fleytadan bəstəkarın «Gülşən» baletində «Pambıq yiğimi» nömrəsində əsas alət kimi istifadə olunduğu bildirilir.

Hər iki əsərlə tanış olan şagirdlər onların xaraktercə müxtəlif olduğunu, lakin hər ikisinin xalq musiqisi-nə əsaslandığını və simfonik orkestr tərəfindən ifa olunduğunu müəllimin köməyi ilə aydınlaşdırırlar.

21-ci MÖVZU

SOLTAN HACİBƏYOVUN YARADICILIĞINDA MUĞAM VƏ FOLKLOR MUSIQİSİ



Soltan Hacıbəyov

Soltan İsmayılov oğlu Hacıbəyov 1919-cu ilde Şuşa sahərində anadan olub. Bəstəkar orta ixtisası müsələşməni truba sinifi üzrə bitirir. 1939-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında professor, bəstəkar Boris Zeydimann sinifində təhsil almaga başlayır. Konservatoriyada təhsil aldığı müdəddət-də Soltan Hacıbəyovun «Qızılıqlı» (1940) musiqili komediya tamaşaçıya qoyulur. Bu illarda bəstəkar skripçik və simfonik orkestr üçün konsert, simli kvartet, simfonik variasiyalar, kantata və digər janrlı əsərlər yazar. 1946-cı ildə konservatoriyaya bitirir. II simfoniyasını tamamlayır. Bəstəkar bu dövrdə Türkmenistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə «Komino va Qazı» adlı opera üzərində işləməyə başlayır, lakin bu iş tamamlaya bilmir. Qeyd olunan əsərin musiqisi əsasında S.Hacıbəyov «Karvan» simfonik lövhəsini yazır. 1950-ci ildə bəstəkarın «Gülşən» baleti yaranır. 50-ci illərdə Bolqarıstan və Çexoslovakistanda soñer edən bəstəkar Azərbaycan xalq callı atalar üçün «Bolqar süttəsi» və «Çən rəqsi» əsərlərini bəstələyir. 1964-cü ildə isə Hindistanın noticəsi kimi «Hind mövzusunda süttə»ni işq üzü görür.

Bəstəkar «Karvan» simfonik lövhəsində «Sur» müğamının «Hicaz» sposobi intonasiyalarına əsaslanmışdır. Bu melodiya orkestrda fleyta musiqi alətinin ifasında səslənir.

Musiqi dinləyik

Soltan Hacıbəyov. «Karvan» simfonik lövhəsindən bir parça



Fleyta



Karvan



Simfonik orkestr

Bəstəkar «Gülşən» baletində pambıq yiğimini təsvir edən musiqi lövhəsində «Çoban bayatısı» xalq melodiyasının intonasiyalarından istifadə etmişdir.

40

DİFERENSİAL TƏLİM

Bəstəkar haqqında fikir söyləyir.
«Karvan» əsərində müğamdan istifadə olunduğunu göstərir.

- LAYIHƏ**
1. Dırıldəyi musiqinin ritmini tutur.
 2. «Laylay» mahnisının məzmununa uyğun şəkil çəkir.

Aparılan fikir mübadiləsi nəticəsində şagirdlər aydınlaşdırırlar ki, bəstəkar S.Hacıbəyov müxtəlif musiqi ifadə vasitələrindən, simfonik orkestrdən istifadə etməklə milli ruhda, müğam intonasiyalarına uyğun gözəl musiqi inciləri yaratmışdır.



4

LAYLAY
Musiqisi Soltan Hacıbəyovun,
sözləri Mirmehdi Seyidzadəninidir.

I
Yat, ay mənim körpə qızum, a laylay,
Yat, saçları ipək qızım, a laylay.
Laylay, balam, a laylay,
Laylay, gültüm, a laylay.

II
Pancarədən boylamıb Ay, a laylay,
Yat, man sənə deymən laylay, a laylay.
Yat, torpdım beşiyini, a laylay,
Çəkim sonın keşiyini, a laylay.

3. Soltan Hacıbəyov hansı əsərində «Sur» müğaminının «Hicaz» söbəsinin intonasiyalarından istifadə edib?

4. Soltan Hacıbəyovun «Karvan» simfonik lövhəsi hansı əsərin musiqisi əsasında yazılmışdır?

5. Soltan Hacıbəyovun «Gülşən» baletində hansı Azərbaycan folklor musiqi nümunəsindən istifadə edilmişdir?

4. «Laylay» mahnısının məzmununa uyğun şəkil çəkin.

3

Yaradıcı tətbiqetmə

Bəstəkar Soltan Hacıbəyovun Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi «Laylay» mahnısı öyrədilir. Mahnının melodiyası bəndlərinə uyğun olaraq öyrədildikdən sonra həm də notla ifa edilir.

5

- Tapsırıq 1.** «Laylay» mahnısının məzmununa uyğun şəkil çəkin.
- Tapsırıq 2.** «Karvan» simfonik lövhəsi əsasında «Səhrada» mövzusunda hekayə hazırlayıñ.

41

Musiqi nümunələrinin müəllifi haqqında məlumat iki cür verilə bilər:

- Müəllimin verdiyi məlumatlar əsasında.
- Şagirdlərin özlərinin əldə etdikləri biliklərə uyğun olaraq.

MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işarəsi qoym)

- 1. «Karvan» simfonik lövhəsində hansı obrax musiqi dili vasitəsilə təsvir olunur?**
- a) dağlar b) səhra və dəvələr c) dəniz
- 2. «Karvan» simfonik lövhəsində solo aləti kimi hansı musiqi alətindən istifadə olunub?**
- a) tar b) kamança c) fleyta

22. AMERİKA CAZI VƏ AZƏRBAYCAN MUĞAMI



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və di-gər xalq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.


Bu dərsin öyrənilməsində beyni həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Sağirdlər V.Mustafazadənin «Mart» fortepiano pyesinin təرانələri altın-da sinfə daxil olurlar. Müəllim bu musiqinin müəllifi haqqında danişır, əsərin adını sağirdlərə söyləyir və onun portretini göstərir.

Bundan sonra müəllim görkəmli pianoçu və caz ifaçısı Vaqif Mustafazadə, onun həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verir. Eyni zamanda V.Mustafazadənin Monakoda keçirilən Beynəlxalq müsabiqədə I yerin qalibi olması və ağ royalla mükafatlandırılması faktı da sağirdlərə çatdırılır.

22-ci MÖVZU



Vaqif Mustafazade

AMERİKA CAZI VƏ AZƏRBAYCAN MUĞAMI

Görkəmli pianocu, Azərbaycan müzəmlarına cəz texnikası ilə birləşdirərək muğam-cəz müsiki janrının təməlini qeyan Vaqif Mustafazadə 1940-ci ilde Bakıda anadan olmuş. İctimaişərdəki kiçik bir mahallədə böyüyün Vaqif ilk müsici təhsilini anası Zivar xanımından alır. Mahir pianoçu olan Zivor xanım Vaqifa xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarları — Johann Sebastian Bachın, Lyudviv Van Beethovenin, Volf-qanq Amadey Motsartın, Üzeyir Hacıbəylinin və digərlərinin əsərlərini calmışdır.

Gone Vaqifi Amerikada, Qəribi Avropana təsəkkütlə tapmış caz müsidi janrı aliudo etmişdi. O, geceleri səhbdək radio dalgalardında caz musiqisi dinləyir, onun sırlarını öyrənir və bu janrı müzəmlə sləqənləndirir, onları müasir akkordlarla, caz əslubuna uyğun improvisasiya edir. O dövrde bu musiqiya qoyulmuş qadağə qarşısında tab gotirənən Vaqif Mustafazadə Tiflis şəhərindən gedir. Gürcüstan Dövlət Filarmoniyasında «Qaf-qaz» caz-triosu yaradır. 1970-ci ilde Bakuya qayıdan Vaqif Mustafazadə Azərbaycan Bəstəkarlar İttifaqında «Leyli» adlı ilk qadın vokal kvari-tinin əsərini qoymur. Bu kollektiv 1971-ci ilde Azərbaycan Televiziya və Radio Komitəsinin nazidində keçir və «Sevil» kvartetini kimi fəaliyyət göstərir.

Vaqif Mustafazadə 1978-ci ilde Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülür və Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureati adını alır.

Musiqi dinləyik

Vaqif Mustafazado. «Mart» fortepiano pyesi

«Mart» fortepiano pyesi «Bayatı-kürd» kiçikxəmli müğəminin intona-siyalarına soslanan caz musiqisinin nümunəsidir. Bəstəkar bu əsərdə sol əldən müasir caz akkordlarının melodik soslaşmasında melodiyaya müşayiət kimi istifadə etmişdir.



Bəstəkar bu melodiyada lıqa adlanan işarədən istifadə etmişdir. Lıqa rəbitə, əlaqə işarəsidir. Lıqa eyni yüksəklilikdə olan iki və ya bir neçə notu birləşdirirən, səsin uzanma müddəti artar.

42

DİFERENSİAL TƏLİM

2

Tədqiqat sualtı kimi «V.Mustafazadənin cazi ilə dünya cazi arasında nə fərq var?» – verilə bilər.

V.Mustafazadənin «Mart» kompozisiyası dinlənilir, sonra onun sağ əldə ifa olunan melodiyası notla ifa olunur və bu iki nümunə arasındakı oxşar və fərqli cəhətlər müəyyən-ləşdirilir.

V.Mustafazadə haqqında fikir söyləyir.
«Mart» fortepiano pyesinin melodiyasını notla ifa edir.

1. V.Mustafazadənin musiqisində ritm tutur.

Aparılan fikir mübadiləsindən belə bir nəticəyə gəlmək olar ki, Vaqif Mustafazadə caz janrını muğamlarla, muğam intonasiyaları ilə birləşdirərək dünya məqyasında yeni bir muğam-caz janrını yaratmışdır.

3

Yaradıcı tətbiqetmə

Musiqisi Azər Dadaşovun, sözləri Nüsrət Kəsəmənlinin olan «Günəşə yollar çək» mahnısı öyrədilir.

1
Sen obodi baharsan od ürəklə,
Bir azəmət, yüksərsən, ey gənciliyim.
Sen həmigə yaşarsan bu adınla,
Sen sabəha baxarsan, ey gənciliyim.

Nəqərat:
İralı, dostum, hücum sabahlara,
Çətinlə, darda İralı, gənciliyim.
De gənclik hara, de bu dinclik hara,
Soroflo ötür ilları, gənciliyim.

5



1. Vaqif Mustafazadə musiqi mədəniyyətinə hansı yeniliklər gotirib?
2. «Mart» fortepiano pyesinin xarakteri necədir?
3. «Günəşə yollar çək» mahnısının xarakteri necədir?
4. «Mart» fortepiano pyesinin xarakterinə uyğun şəkil çəkin.

43

Tapşırıq: «Caz» haqqında internet materialallarından istifadə etməklə şifahi şərh hazırlayın.

Dinlənilmiş musiqi nümunələrinin müəllifləri haqqında məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən əldə etdiyi məlumatlar əsasında.
2. Şagirdlərin axtarışları nəticəsində əldə olunan materiallar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında (+) işarəsi qoyun)

1. «Muğam-caz» janrını kim yaratmışdır?

- a) T.Quliyev b) F.Əmirov c) V.Mustafazadə

2. V.Mustafazadə hansı musiqi alətinin virtuozi ifaçı olub?

- a) skripka b) piano c) saksofon

23. CORC GERŞVİN VƏ CAZ



MƏQSƏD: 1. Azərbaycan və dünya bəstəkarlarının eyni mövzulu əsərləri haqqında fikirlərini izah edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu dərsin öyrənilməsində beynin həmləsi, müzakirə, müqayisə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər bəstəkar A.Dadaşovun «Günəşə yollar çək» mahnısının təranələri altında sinfə daxil olurlar. Müəllim musiqi nümunəsinin və bəstəkarın adını şagirdlərə bir daha söyləyir.

Müəllim Amerika bəstəkarı Corc Gerşvinin yaradıcılığı haqqında şagirdlərə məlumat verir. Şagirdlərə məlum olur ki, Amerikada yaramış zənci caz musiqisi, onun ecazkar melodiyaları, müasir ritmi Amerika bəstəkarını məftun etmiş və o da özünün professional yaradıcılığında onlardan geniş istifadə etmişdir.

2

Tədqiqat sualı kimi «Azərbaycan və dünya bəstəkarları öz yaradıcılıqlarında xalq musiqi nümunələrindən necə bəhrələnmişlər?» – verilə bilər. Bundan sonra şagirdlər C.Gerşvinin «Blyuz tonlarında rapsodiya»sından bir parça dinləyirlər. Müəllim şagirdlərə aydınlaşdırır ki, «Blyuz» aramlı tempə malik zənci rəqs-musiqisidir. Sonra şagirdlər «Blyuz tonlarında rapsodiya»nın tonallığını təyin edib onun melodiyasından bir parçanı notla oxuyurlar və onları müqayisə edirlər.

23-ü MÖVZU

CORC GERŞVİN VƏ CAZ

Core Gerşvin caz xarakterli müsiqisinin Avropanın simfonik musiqisinin janrı və formaları ilə birləşdirir. Core Gerşvin Avropanın simfonik musiqisi ilə bağlılığı aydınlaşdırır. Birlik caz mahnıları ilə meşhurlaşdırır. Sonra o, «Qarvalar ağlarından hev da az diqqət la-yiq deyiş işəyəni aşlayan «Porqı və Bess» operasını yazdır. Bu simfo-caz təhlükəsizliyində yazılan ilk opera idi. Bi işlədib Core Gerşvin bir neçə böyük konsert assiri da yazdır.

Core Gerşvinin fortepiano və orkestr üçün konsertinin ifasından sonra o dövrün müsiqilərindən biri yazır: «Pisiklər isti sorba dolu qab otrafında firlandığı kimi, bir çox bəstəkarlar da caz otrafında firlanaraq gözlayırlar ki, o, bir az soyusun və onlar dillərinin yandırıldan yesinlər. Core Gerşvin bu problemi həll etdi. Məşhur nağıldakı sahəzadə kimi, o, Zoluskanın olundan tutaraq onu paxıl bacısının açığına sahəzadə qız adlandırma bildi...»

Caz mahnısına Avropanın simfonik, onənəvi Avropanın və instrumental konser特 janrına issa zənci caz musiqisi gotiron Core Gerşvin yenilikçi bəstəkar idi.



Core Gerşvin piano arxasında

Core Gerşvin.
«Blyuz tonlarında rapsodiya»
Arima
Melodiyanın yazılışı major qammasını oxuyaq:
Lya b. maj. 44

DİFERENSİAL TƏLİM

Caz musiqisi ilə əlaqədar fikir söyləyir.
Core Gerşvin haqqında fikir söyləyir.

1. Melodiyanın ritmini tutur.

Aparılan müqayisəli təhlidən məlum olur ki, başqa ölkələrdə də bəstəkarlar öz yaradıcılıqlarında xalq musiqisi nümunələrindən istifadə edərək professional əsərlər yaradırlar.

Musiqi dinləyək
Core Gershvin. «Blyuz tonlarında rapsodiya»

GÜNEŞƏ YOLLAR ÇƏK
Musiqisi Azər Dadaşovun,
sözləri Nüsrət Kəsmənlinindir.

Maestoso agitato cor calore

San - bo - di ba - har - san od ü - rak - h,
Bir - za - mat, vü - qar - san, ey gane - li - yim.
San ha - mi - şo ya - sar - san bu a - dn - la,
San sa - ba - ha ba - xar - san, ey gane - li - yim.
San ha - mi - şo ya - sar - san bu a - dn - la,
San sa - ba - ha ba - xar - san, ey gane - li - yim.
ey gane - li - yim.

1. Core Gershvinin yaradıcılığı hansı musiqi əslubuna aid edilə bilər?
2. Core Gershvinin yazdığı opera necə adlanır?
3. «Günəşə yollar çək» mahnısının xarakteri necodur?
4. Core Gershvin haqqında internet materiallarından istifadə etməklə şifahı təqdimat hazırlayıın.

3
2
5

Yaradıcı tətbiqetmə

Bəstəkar Azər Dadaşovun Nüsrət Kəsmənlinin sözlərinə müasir Avropa ritmlərindən istifadə edərək bəstələdiyi «Günəşə yollar çək» mahnısı notla oxunur.

Tapsırıq 1. «Günəşə yollar çək» mahnısının məzmununa uyğun şəkil çəkin.

Tapsırıq 2. «Günəşə yollar çək» mahnısının melodiyasına əl calmaqla ritm tutun.

Musiqi müəllifləri ilə tanışlıq iki cür ola bilər:

1. Müəllimin şifahı şərhi vasitəsilə.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPSIRIQLARI (Düzgün cavabin qarşısında (+) işarəsi qoym)

1. «Porqı və Bess» operasının müəllifi kimdir?
a) C.Verdi b) V.A.Motsart c) C.Gershvin
2. «Günəşə yollar çək» mahnısının bəstəkarı kimdir?
a) O.Zülfüqarov b) E.Sabitoglu c) A.Dadaşov

24. AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞI VƏ «RAST» MUĞAM İNTONASIYALARI



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və digər aşiq musiqisində istifadəyə dair biliklərini şərh edir.
2. Dinlədiyi muğamlar haqqında təəssüratlarını bildirir.
3. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində Venn diaqramı, müqayisə, beynin həmləsi, müzakirə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər sinfə A.Dadaşovun «Günəşə yollar çək» mahnısının təranələri altında daxil olurlar. Mahnının dəqiq, marş xarakterli ritmi şagirdlərin hərəkətlərinin nizamlı olmasına kömək göstərir.

Müəllim Ü.Hacıbəylinin «Əslili və Kərəm» operasından «Qızlar xoru»nu səsləndirir.

2

Tədqiqat suali kimi «Azərbaycan bəstəkarlarının yaradıcılığında «Rast» muğam intonasiyalarından necə istifadə olunur?» – verilə bilər. Bundan sonra «Rast» muğamına əsaslanan «Çal-oyna» Azərbaycan xalq mahnısı notla şagirdlər tərəfindən ifa olunur. Tədqiqatın aparılması üçün Venn diaqramı vasitəsilə bu iki əsərin oxşar və fərqli cəhətləri aydınlaşdırılır. Məlum olur ki, hər iki musiqi nümunəsi intonasiyalarına görə «Rast» muğamına əsaslanırda, ifa tərzinə görə bir-birindən fərqlənir. Bundan sonra «Adajio» səsləndirilir və onun da «Rast» muğamına əsaslandığı aydınlaşdırılır.

24-cü MÖVZÜ

AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞI VƏ
«RAST» MUĞAM İNTONASIYALARI

Azərbaycan xalq mahnı və rəqsəri, aşiq musiqisi və müqamlar bəstəkarlarımız üçün ləham manbayı olmuşdur. Bəstəkarlarımız müqam intonasiyalarından və o cümlədən «Rast» muğamının intonasiyalarından öz əsərlərində istifadə etmişlər. Məsələn, dahi Üzeyir Hacıbəyli özünün «Əslili və Kərəm» operasında «Rast» muğamına əsaslanan «Çal-oyna» adlı Azərbaycan xalq mahnısından «Qızlar xoru»nda istifadə etmişdir. Soltan Hacıbəyov «Gülşən» saletində «Kışlalar rəqsində «Rast» muğamının intonasiyalarından istifadə edərək əsl «Yallı» janrında gözəl musiqi nümunəsi yaratmışdır. Qara Qarayev «Yeddi gəzəl» baletində «Adajio» musiqi nümunəsi üçün məhz «Rast» muğam intonasiyalarına müraciət etmişdir.

Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Əslili və Kərəm» operasından «Qızlar xoru»

4

***Rast* muğamına əsaslanan
«Çal-oyna» Azərbaycan xalq mahnısı**

Modérato

Fərqli
«Çal-oyna» Azərbaycan xalq mahnısı

Oxşar

İki musiqi əsərinin oxşar və fərqli cəhətləri

3

1. Xalq galığı alətləri ansamblının müşayiəti ilə xor tərəfindən ifa olunur.

46

Fərqli
Üzeyir Hacıbəylinin «Əslili və Kərəm» operasından «Xor»

Oxşar
1. Xor və simfonik orkestr torofindən səslənir.

Melodiyanın oxşarlığı

DİFERENSİAL TƏLİM

Melodiyanı notla oxuyur.
«Rast» muğamından bəstəkar yaradıcılığında istifadə haqqında fikir söyleyir.

1. Musiqisinin ritmini əl calmaqla tutur.
2. Melodiylar arasında oxşarlığı hiss edir.

Aparılmış təhlildən aydınlaşır ki, Azərbaycan bəstəkarları öz əsərlərində «Rast» muğam intonasiyalarına əsaslanan xalq mahnıları ilə bərabər, bilavasitə «Rast» muğam intonasiyalarından da istifadə etmişlər.

Musiqi dinləyək və notla oxuyaq

QARA QARAYEV.
«Yeddi gözəl» baletindən «Adajio»

Adajio

Adajio baletdə iki naforin oynadığı ağır templi rojus deyilir.

GÜNÖŞ YOLLAR ÇÖK
Musiqi Azər Dadaşovun,
sözleri Nüsrət Kəsmənəlinindir.

Bu mahminin nəqərəti «Rast» muğamının intonasiyalarına əsaslanır.

1. «Rast» muğamına əsaslanan hansı bəstəkar əsərləri var?
2. Hansı bəstəkar öz operasında «Çal-oyna» Azərbaycan xalq mahnısından istifadə etmişdir?
3. Xalq musiqimizlə əlaqadardır şəhəri tövdimat hazırlayıın.

5
1
3
4
5

3

Yaradıcı tətbiqetmə

Bəstəkar Azər Dadaşovun Nüsrət Kəsmənəlinin sözlərinə yazdığı «Günəşə yollar çək» mahnısı sözlərilə və notlarla ifa olunur, onun ritmi əl çalmaqla tutulur.

Tapşırıq 1. «Rast» muğamına əsaslanan digər bəstəkar musiqi nümunələrini təyin et.

Tapşırıq 2. «Rast» simfonik muğamının müəllifinin adını söylə.

Musiqi müəllifləri haqqında məlumatlar iki cür verilə bilər:

1. Müəllimin verdiyi məlumatlar əsasında.
2. Şagirdlərin fərdi araşdırılmaları nəticəsində.

MÖVZU ÜZRƏ TEST TAPŞIRQLARI

(Düzgün cavabin qarşısında (+) işarəsi qoyun)

1. «Yeddi gözəl» baletindən «Adajio» hansı muğama əsaslanır?

- a) «Segah» b) «Şur» c) «Rast»

2. «Çal-oyna» xalq, yoxsa bəstəkar mahnısıdır?

- a) xalq b) bəstəkar

25. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

IV BÖLMƏ. XALQ MUSIQİSİ VƏ PROFESSIONAL MUSIQİÇİLƏR

26. BÜLBÜL VƏ XALQ MUSIQİSİ



MƏQSƏD: 1. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri haqqında biliklərini nümayiş etdirir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə olunur.

1

Sagirdlər sinfə «Evləri var xanaxana» Azərbaycan xalq mahnısının təranələri altında daxil olurlar. Müəllim mahnının və onu ifa edən müğənninin, ansamblın adını söyləyir. Eyni zamanda müğənnini müşayiət edən musiqi ansamblının tərkibi haqqında məlumat verir.

Mövzuya uyğun olaraq müəllim sagirdlərə dahi Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verir.

2

Sagirdlər Bülbülün ifasında «Mən aşiq» Azərbaycan xalq mahnısını dinləyirlər. Tədqiqat suali kimi «Uşaqlar, dinlədiyiniz bu Azərbaycan xalq mahnısında dahi müğənni hansı janrı xalq musiqisindən və kollektivdən istifadə etdi?» – verilə bilər.

Sinif üç qrupa bölünür. I qrup qeyd edir ki, müğənni «Mən aşiq» xalq mahnısının melodiyasını sözləri ilə oxudu. II qrup qeyd edir ki, müğənni həm də muğam parçası ifa etdi. III qrup uşaqlar qeyd edir ki, bu mahnının ifasında, eyni zamanda Azərbaycan xalq çalğı alətləri ansamblı da iştirak edir.

26-ET MÖVZU



Bülbül

Qarabağ adlanan üzüyin zümrdür qası hesab edilin Şuşa sahərində 1897-ci ildə galacabədi vəlaiat sanatçımız tacı olacaq bir uşaq dünyaya göz açır. Atası Məşadi Rza dünyaya galan körpəsinə Murtuza adını qoyur. Kicik yaşlarından qadın Şuşanın tekərələməz tabiatı, məşələri, soyuq bulşaları ilə borabor, o dövrün görkəmli xanadalarının malahatlı ifaları Murtuzanı vəlaiət edir. Bəzən tabiatın qoynunda eşitdiyi mahnıları, gizli zümzümə edən kiçik Murtuza, sonradan el məclislerində oxumaga başlayır. Onu eşidənlər Murtuza Məmmədov «Bülbül» deyə çağırmağa başlayırlar. 18 yaşında Bülbül konserdə istirak etmək üçün Tiflis sahərino davət alır və bununla da Zaqafqaziyada məşhur bir müğənni kimi tanınır.

1921—1927-ci illər arzində vokal sanatının sirlarına yiyəlanır.

1927-ci ildə Bülbül ixtisasını artırmaq üçün Milan sahərində gedir. La-Skal Teatr onun sahətində inkişafına böyük təsir göstərir. 1931-ci ildə Bakıda qəbul edilmiş Bülbül Dövlət Opera və Balet Teatrının solisti və Azərbaycan konsertatoriyasında pedagoq kimi sallyışına başlayır. 1934-cü ildə Reynold Olyerin «Sahson» operasında Aşağı Qorib, 1935-ci ildə Müslüm Maqomayevin «Nargiz» operasında Aşağı Qoromo Puccininin «Toska» operasında Kavaradossi, nəhayət, 1937-ci ildə Çeçyr Hacıbəylinin «Koroğlu» operasında Koroğlunun partiyasını böyük müvaffaqiyətlə oxuyur.

1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti onqünlüyündə «Koroğlu» operasında və «Aşın mal alan» operettasındaki müvaffaqiyətli çıxışına görə o, kecmis Sovet İttifaqında SSRİ Xalq artisti adına layiq görüllər ilə şanlıdır.

1950-ci ildə Bülbül Dövlət mükafatına layiq görülür.

Musiqi diniyət

Mən aşiq Azərbaycan xalq mahnısı. Ifa edir Bülbül


50

DİFERENSİAL TƏLİM

Müğənni haqqında fikir söyləyir.
Dinlənilmiş mahnının melodiyasını ifa edir.

- LAYIHƏ**
1. Dinlənilmiş melodiyaya ritmik müşayiət yaradır.
 2. Azərbaycan xalq çalğı alətlərinin adlarını söyləyir.

Bu cür müzakirələrdən belə nəticəyə gəlinir ki, müğənnilər xalq mahnısı oxuyarkən xalq çalğı alətləri ansamblından, xalq üçlüyündən istifadə edirlər.



1. «Evləri var xana-xana» mahnısının xarakteri necidir?
2. Bülbül xanonda, yoxsa müğənni adlandırmış olar?
3. Bülbül hansı xarici ölkədə vokal sanəti üzrə təhsil almışdır?
4. Bülbül haqqında şifahi təqdimat hazırlayıncən.

4

3

«Koroğlu» operasından «Koroğlunun ariyası»ndan bir parça əvvəlcə dinlənilir, sonradan notla ifa edilir. Şagirdlərə aydınlaşdırılır ki, dahi müğənni Bülbül xalq mahnıları ifa etməklə yanaşı, eyni zamanda «Koroğlu» operasında baş rolu da oynamışdır.

4

Yaradıcı tətbiqetmə

Bülbülün vaxtı ilə oxuduğu «Evləri var xana-xana» adlı Azərbaycan xalq mahnısı şagirdlərə öyrənilir.

5

Təpşiriq 1. Bülbül haqqında şifahi təqdimat hazırlayın.

Təpşiriq 2. Bülbülün ifa etdiyi xalq mahnılarının və operaların adlarını sadalayın.

51

Bülbül haqqında məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən aldığı məlumatlar vasitəsilə.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretəsi qoyma)

1. Bülbül Azərbaycanın hansı şəhərində anadan olub?

- a) Gəncə b) Şuşa

- c) Bakı

2. Bülbülün əsl adı nədir?

- a) Muxtar b) Murtuza

- c) Malik

LAYİHƏ

27. RƏŞİD BEHBUDOV VƏ XALQ MUSIQİSİ



MƏQSƏD: 1. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri haqqında biliklərinin nümayiş etdirir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər sinfə əvvəlki dərsdə olduğu kimi «Evləri var xana-xana» Azərbaycan xalq mahnısının təرانələri altında daxil olurlar. Müəllim şagirdlərə başa salır ki, bu xalq mahnısını Bülbüldən sonra Rəşid Behbudov tamamilə başqa tərzdə ifa etmişdir. Yəni bir mahnını bir neçə müğənni müxtalif dövrlərdə oxuyaraq bu günə kimi gətirib çıxartmışlar.

Müəllim şagirdlərə R.Behbudovun həyat və yaradıcılığı haqqında məlumat verir və onun şəklini ləvhədən asır. Şagirdlərə R.Behbudovun həm xalq və bəstəkar mahnılarının mahir ifaçısı olmaqla yanaşı, həm də böyük opera müğənnisi olduğu haqda məlumatlar verilir.

2

F.Əmirovun «Sevil» operasından «Balaşın aria»sı və «Gözəlim sən-sən» Azərbaycan xalq mahnısı R.Behbudovun ifasında dinlənilir. Müəllim şagirdlərə tədqiqat sualı ilə müraciət edir. Tədqiqat sualı kimi «Uşaqlar, dinlədiyiniz bu iki musiqi nümunəsini oxuyan R.Behbudovdur. Siz bilən bunların hansı bəstəkar, hansı xalq musiqisidir?» – verilə bilər. Sinif iki qrupa bölünür.

I qrup qeyd edir ki, dinlədikləri musiqi simfonik orkestrinin müşayiəti ilə olduğu üçün bəstəkar, II qrup isə qeyd edir ki, ifa xalq çalğı alətlərinin müşayiəti ilə olduğu üçün xalq musiqisidir.



RƏŞİD BEHBUDOV VƏ XALQ MUSIQİSİ

Rəşid Behbudov 1915-ci ilde Tiflis şəhərində anadan olub. Behbudovlar ailəsi bir müdəttər Tiflisə yasadıqdan sonra 1943-cü ilədən Azərbaycana köçmüdü. 1944-ci ilədə Bakıdakı «Zabitlər evində» dəhi Üzeyir Hacıbəyli gənc Rəşidin ifasında «Aşın mal alan» operettasından Əsgərin ariyasını diniñmiş və eyni dəni filmdə Əsgər rəolini Rəşid Behbudov təqdimmişdir.

55 illik yaradıcılığında dövründə o, dünənən an mixtelif sahnenələrində konsern programları ilə çıxış etmişdir. Onun sonuncu konserntarı 1988-ci ilədə Türkiyədə və Hindistanda olmuşdur. Rəşid Behbudov 1946-ci ilədə Üzeyir Hacıbəylinin «Aşın mal alan» filminde ifa etdiyi Əsgər rəolini gərə Dövlət mükafatı laureati adına, elə hamın ilda Azərbaycanın Əməkdar artisti, 1951-ci ilda Azərbaycanın Xalq artisti, 1959-cu ilda isə SSRİ-nin Xalq artisti, 1980-ci ilda Sosialist Əməyi Qührəmanı, «Qızıl ulduz» və «Lenin» ordeninə, 1986-cı ilda isə Gürçüstan Respublikasının Əməkdar incəsənat xadimi fəxri adlarına layiq görülmüşdür.

Rəşid Behbudov opera solisti kimi də tanınmış, Fikrat Əmirovun «Sevil» operasında Baləş rəolini sahənləndirmişdir.



Musiqi dinləyək

Fikrat Əmirov. «Sevil» operasından «Baləşin aria». Ifa edir Rəşid Behbudov

52

DİFERENSİAL TƏLİM

R.Behbudov haqqında fikir söyləyir.
Dinlənilmiş mahnının melodiyasını oxuyur.

- TAYİH**
1. Mahnının melodiyasına ritm tutur.
 2. Müsayiət edən musiqi kollektivinin adını söyləyir.

Musiqi dinləyik
«Gözəlin səsən». Azərbaycan xalq mahnısı. Ifa edir Rəşid Behbudov

Həzin melodiyyaya malik bu mahnı aranmış tempa sahəsinə. Gözəl tenor mahnıya müsəvətli və mahmına böyük təzəqlik estrada ansamblının müşayiəti ilə oxuyur.

Rəşid Behbudovun repertuarında çoxlu sayıda Azərbaycan xalq mahnıları olsundur: «Küçələrə su sapmışəm», «Gül oğlan», «De, gülmə gal sin, ay nənə», «Gözəlim səsən», «Arax üntü, bu üntü» və s.

Mahnını notla və sözləri ilə oxuyaq

KÜÇƏLƏRƏ SU SAPMİŞƏM

(Azərbaycan xalq mahnısı)



Bostakar Fikrot Əmirov «Küçələrə su sapmışəm» Azərbaycan xalq mahnısını səs və fortepiano üçün işləmişdir.

3

53

Mahnını notla və sözləri ilə oxuyaq

EVLƏRİ VAR XANA-XANA
(Azərbaycan xalq mahnısı)



5



1. «Evləri var xana-xana» Azərbaycan xalq mahnısının xarakteri necidir?
2. Rəşid Behbudovun oxuduğu «Gözəlim səsən» Azərbaycan xalq mahnısını hansı ansambl müşayiət edir?
3. «Küçələrə su sapmışəm» Azərbaycan xalq mahnısını fortepiano və səs üçün hənsi bostakar işləmişdir?
4. Dindirdiyiniz xalq mahnıları haqqında yazılı təqdimat hazırlayıın.

54

Aparılan müzakirələrdən sonra şagirdlər belə qənaətə gəlir ki, xalq musiqisini ifa edən müğənnilər, eyni zamanda professional bəstəkar musiqilərinin də ifaçısı ola bilərlər.

3

Bundan sonra şagirdlər əvvəlcə R.Behbudovun ifasında «Küçələrə su sapmişəm» mahnısını dinləyir, sonra isə onu notla oxuyurlar.

4

Yaradıcı tətbiqetmə

«Evləri var xana-xana» Azərbaycan xalq mahnısı notla və sözləri ilə ifa olunur.

Rəşid Behbudov haqqında məlumat iki cür verilə bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

Təşərif 1. R.Behbudov haqqında şifahi təqdimat hazırlayıın.

Təşərif 2. R.Behbudovun ifa etdiyi xalq mahnılarının və operaların adlarını sadalayın.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretisi qoyun)

- 1. Rəşid Behbudov harada anadan olmuşdur?**
- a) Bakı b) Moskva c) Tbilisi
- 2. Üzeyir Hacıbəylinin hansı komediyasına çəkilmiş filmdə Rəşid Behbudov baş rolda oynamışdır?**
- a) «Ər və arvad» b) «Arşın mal alan» c) «O olmasın, bu olsun»

LAYIHƏ

28. XALQ MUSIQİSİ VƏ XALQ SƏNƏTKARLARI



- MƏQSƏD:**
1. Azərbaycan bəstəkarlarının əsərlərində müğamlardan və digər xalq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
 2. Mügam musiqisinin emosional hislərə təsirini izah edir.
 3. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun mənimsənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər sinf «Qarabağ şıkəstəsi» zərbi-muğamının tərənləri altında daxil olurlar. Müəllim bu musiqinin adını, onun ifaçısını və müşayiət edən musiqi kollektivinin adını söyləyir. Məlum olur ki, şagirdlər bu musiqi nümunası əvvəlki illərdən də tanışdır.

Bundan sonra müəllim şagirdlərə XIX–XX əsrlərdə yaşayıb-yaratmış məşhur xanəndələr haqqında məlumat verir və onların şəkillərini göstərir.

Sonrakı dövrlərin və XXI əsrə də tanınmış xalq musiqiçiləri: xanəndələr, xalq çalğı alətlərində çalan ifaçılar haqqında da məlumat verilir və ən tanınmışların şəkilləri şagirdlərə təqdim olunur.

2

Sonra müəllim Xalq artisti, məşhur xanəndə Xan Şuşinskiyin ifasında «Qarabağ şıkəstəsi» zərbi-muğamından bir parça səsləndirir. Tədqiqat sualtı kimi «Xalq musiqisi və xalq sənətkarları deyəndə nə başa düşülür?» – verilə bilər. Şagirdlərə məlumat verilir ki, Xan Şuşinski, eyni zamanda «Şuşanın dağları», «Qubanın ağ alması» və s. kimi mahnıların da müəllifidir. Bundan sonra Xalq artisti F.Əlizadənin «Habilşayağı» əsəri dinlənilir və «Qarabağ şıkəstəsi» ilə müqayisə olunur.



XALQ MUSIQİSİ VƏ XALQ SƏNƏTKARLARI



Hüseyinqulu Sarabski



Cabbar Qaryagdigoğlu



Seyid Şuşinski



Xan Şuşinski

XIX ərin sonu və XX ərin övvəllerində Qarabağın mahir xanəndələrindən olan tarzın Mirzə Sadıqın (Sadıqən) ikidə tarz ifaçılıq texnologiyası dəngərək onun simillerinin sayını bəsən on bir çatdırması tabibi ki, tara hərtərəfli imkanlar açdı. Sadigəndən sonra Bəktarzənlərindən Mirzə Mansur və Məşdi Səliməyman qardaşlarının müğam sənətinin inkişafında müstəsna rol oldu. Görkəmlü tarzçılarımızdan Məşdi Zeynal, Mirzə Farrux, Şirin Salyanlı, Məmmədəxan və başqları, məhər xanəndələrimiz Cabbar Qarayagdigoğlu, Şəkili Ələsgər, Mirzəzə Hacıqəbəba oğlu, Məşdi Məmməd, Hüseyinqulu Sarabski, Sehəg İslam və bir çədər sonra Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgozalov, Azərbaycan müğam sənətinin korifeyleridir. Onlardan sonra dövrlərdə isə istor klassik xanəndələrin son nəsli ilə əməkdaşlıq etmiş tarzçılar — Bahram Mansurov, Əhməd-xan Bakixanov, Hacı Məmmədov, Əhsan Dadaşov, Baba Salahov, Həbib Bayramov, Sərvər İbrahimov, Əliağa Quliyev, isterse da nisbatən cavanlar — Ramiz Quliyev, Ağasalim Abdullaev və başqları, kamança ifaçıları — Həbil Əliyev, Telət Bakixanov, Elman Bədəlov, Səfiqə Eyyazova və başqları saləflorının layığılı davamlıçılarından, Xanəndələr — Hacıbabə Hüseyinov, Rübiha Müradova, Əbülfət Əliyev, Yağub Məmmədov, Sövkət Ələkbərova, Əlibaba Məmmədov, Sara Qədimova, Tukizəban İsmayılova, Fatma Məhrəliyeva, Arif Babayev, Qədir Rüstəmov, Zeynəl Xanlarova, Səxavət Məmmədov, Səkina İsmayılova, Ağaxan Abdullaev, Alim Qasımov və başqları isə özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilən müğam ustalarımızdır.

55

DİFERENSİAL TƏLİM

Xalq musiqisi haqqında fikir söyləyir.
Xalq sənətkarları haqqında fikir söyləyir.

- İAYİAH**
1. Xalq sənətkarlarını şəkildən tanır.
 2. Xalq musiqisinə ritm tutur.

XX əsrin ikinci yarısında Azərbaycan qarmon ustalarından — korğud, Teyüb Dəmirov, Məmmədlağa Ağayev, çağdaş sanat ustalarımızdan Avtandil İsaflılov, Zəkir Mürzəyev, balaban və klarinet ifaçılardan Ələkbər Əsgərov, Səmi İmanov, Vəli Qədimov, Əsref Əzizov, Bahruz Zeynallı və ifaçılarının müstəsna yaradıcılıq və ifaçılıq xidmətlərini qeyd etmək olar.



Həbib Əliyev

Musiqi dinləyik
«Qarabağ sığkasası» zərb-mugamundan bir parçanı Xan Şuşinskiyin fasində dinləyik
Cənəbi və sənətkarlar, əsərlər, rəqs, təsəvvuf və s. bəstəkarlar. Məsələn, «Quba-nun ağı almış», «Şuşanın dağları» və s. kimi mahnılar Xan Şuşinskiyin məxsusudur.

Bir çox hallarda bəstəkarlar hansısa məşhur ifaçının xüsusiyyətlərinə uyğun əsərlər da yaratırlar. Əsasən dördüncü bəstəkar — Xan artisti Firangiz Əlizadə məşhur kamancı ifaçısı Həbib Əliyev haqqında violinçel və fortepiano üçün «Habilsayağı» əsərini yazmışdır.



Firangiz Əlizadə

Musiqi dinləyik
Firangiz Əlizadə. «Habilsayağı»
Bəstəkar hər saatında Həbib Əliyevin kamancada ifaçılıq xüsusiyyətlərini violinçelə altında mahnıratla təsvir etmişdir.

1

2

Mahnını yada salaq və oxuyaq

SUSANIN DAĞLARI
Musiqili və sözləri
Xan Şuşinskiyindir.



I
Şuşanın dağları başı dumansı,
Qırımızı köftəsi, yaşlı tumanlı,
Dərdindən ölməysə cəxdur gümənlə.

Nəşrət:
Ay qız, bù na qaz-göz, bu na tel?
Ölərən dərdindən omu til,
Danışmasan da, bəri gül.



Şuşa qalası

II
Şuşada xəqəmlər doğar ulduzlar,
Önlərdən gözəldir gəlinlər-qızlar,
Oturub yol üzü yarını gölər.

Nəşrət:

III
Şuşanın har yandan galır sorğu,
Təriffə ləyliyidir İsa bulğası,
Dağları, bağları qızlar oylığı.

Nəşrət:

1. İlk dəfə tərin quruluşunu kim doyiğib?
2. Məşhur xanəndələrimizden kimləri təməyurşunuz?
3. Məşhur tarzın va kamancı ifaçlarının adlarını söyləyin.
4. Azərbaycan xalq çalğı alətləri haqqında şifahi təqdimat hazırlayıın.

5

56

57

Aparılan müqayisə və fikir mübadiləsindən məlum olur ki, xalq musiqisini elə xalq sənətkarları yaradır və bir çox hallarda professional bəstəkarlar el musiqisinin ifa xüsusiyyətlərini digər Avropa musiqi alətlərində göstərən əsərlər də yazırlar.

3

Yaradıcı tətbiqetmə

«Şuşanın dağları» Azərbaycan xalq mahnısı yada salınaraq sözləri ilə şagirdlər tərəfindən ifa olunur.

Təpşiriq 1. Xan Şuşinskiyin haqqında şifahi təqdimat hazırlayıın.

Təpşiriq 2. Şuşanın təbəti ilə əlaqədar şəkil çəkin.

Mövzu ilə əlaqədar əlavə məlumatlar iki cür verilə bilər:

1. Müəllimin internetdən əldə etdiyi məlumatlar əsasında.
2. Şagirdlərin şəxsi təşəbbüsü ilə tapdıqları materiallar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işarəsi qoyun)

1. «Şuşanın dağları» mahnısı kimə məxsusdur?

- a) Seyid Şuşinski b) Xan Şuşinski c) Üzeyir Hacıbəyli

2. «Habilsayağı» əsərini kim yazmışdır?

- a) A.Məlikov b) F.Əlizadə c) F.Əmirov

LAYİHƏ

29. MUĞAMDAN OPERAYADƏK



MƏQSƏD: 1. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və digər xalq musiqisindən istifadəyə dair biliklərini şərh edir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər «Heyratı» muğamının tərənləri altında sinfə daxil olurlar. Müəllimin sorğusuna cavab olaraq şagirdlər addimlaşıqları musiqi təranəsinin adının «Heyratı» olduğunu söyləyirlər.

Müəllim Azərbaycanda yaranmış ilk opera olan «Leyli və Məcnun» operası, onun müəllifi Ü.Hacıbəyli haqqında və müəllifin bu operada istifadə etdiyi xalq musiqisini nümunələri haqqında məlumat verir. Eyni zamanda müəllim qeyd edir ki, Ü.Hacıbəyli ona görə operasında xalq musiqi nümunələrindən istifadə edib ki, ciddi janr olan opera dölyicilər tərəfindən daha asan başa düşülsün və qavranılsın.

29-cu MÖVZU



Hüseyinqulu Sarabekci
Məcnun rolunda

1

MUĞAMDAN OPERAYADƏK

Azərbaycanın professional musiqi tarixi Bakı şəhərində fəaliyyət göstərən Tağıyev teatrının solistində tamaşaçı yoxulmuş Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasını ilə başlayır (1908-ci il 25 yanvar). Tamaşanın direktori Əbdürəhəmən bay Haqqerdjiev, rejissoru Hüseyn Ərəblinski idi. Məcnun rolunda Hüseyinqulu Sarabekci, Leyli rolunda isə o dövrdə Şərq dünyasında qadın xanəndələrin sahne ala bilməsəsə sobobindən avvaləc çayıçı şagirdi Əbdürəhəmən Foracov, sonralar isə aktyor Əhməd Ağdamlı oynamışdır. M.Füzulinin eyniadlı poeması assasında yazılımış bu operə muğam-improvizasiya operası kimi tanınır. Burada muğamlardan olava, xalq musiqimizin mahni və rəqs kimi folklor janrlarından da istifadə olunmuşdur. Lakin bütün bunlarla borabər, opera biləvəsili bəstəkarın özüne moxsus olan musiqi nümunələri ilə zengindir. 5 parda və 6 səkildən ibarət olan opera uvertüra ilə başlayır. Uvertüra operada istifadə olunmuş musiqi nümunələrinə səslənir. Belə musiqi nümunələrinən biri orəb qəbilsə Nofalın mövzuslu «Heyratı» zərbə-muğamına assalanır. Bu marşvari bir musiqi nümunəsidir və sonra onu «Şəbu-hicran» adlanan xor müsigsini lirik toranaları əvəz edir.

4

Bu gələn yara bənzər (Azərbaycan xalq mahnısı)



58

DİFERENSİAL TƏLİM

2

Müəllim «Leyli və Məcnun» operasının III pərdəsindən «Qızlar xoru»nu sözləndirir, sonra isə «Bu gələn yara bənzər» Azərbaycan xalq mahnısının melodiyasını notla şagirdlərə oxutdurur. Tədqiqat suali kimi «Uşaqlar, bu iki musiqi nümunəsi arasında oxşarlıq vardır mı?» – verilə bilər. Şagirdlər arasında müzakirələr başlayır.

«Leyli və Məcnun» operası haqqında fikir söyləyir.

Xalq mahnısını notla oxuyur.

- TƏSAYİH**
1. Melodiyanaya ritmik müşayiət yaradır.
 2. Ifa edilən mahnının müəlliflərinin adlarını söyləyir.

Müzakirələr nəticəsində məlum olur ki, dinlədikləri «Qızlar xoru»nun və ifa etdikləri xalq mahnisinin melodiyaları eynidir. Müəllim şagirdlərə «Leyli və Məcnun» operasında muğamlardan başqa, eyni zamanda «Heyratı» zərbi-muğamından, xalq mahnilarından da istifadə olunduğunu qeyd edir.

Musiqi dinləyək

Üzeyir Hacıbəlli, «Leyli və Məcnun» operasından «Uvertüra». Operadə Azərbaycan xalq mahnilərindən da istifadə olunub. III pərdədə səslənən «Qızlar xoru»nın melodiyası «Bu galon yara benzər» Azərbaycan xalq mahnisindən götürülüb.

NƏ GÖZÖLDİR AZƏRBAYCAN!
Musiqisi Emin Sabitoğlunun,
sözləri İbrahim Kəbirlinindir.



I
Hərə getsan, göz sevindir,
Könüllər aq, türk dindir.
Ela tarpon, ela davran,
Görən desin: «Nə gözəldir
Azərbaycan!»

II
Dağ başından çon enmasın,
Etibarın tükmənəsin.
Dost yaransın dostluğundan,
Görən desin: «Nə gözəldir
Azərbaycan!»

Nəşərat:
Ayağımı yerə bark bas,
İzərini dünyaya yaz,
Addımdan qopsun tufan,
Görən desin: «Nə gözəldir
Azərbaycan!»

«Nə gözəldir Azərbaycan!» mahnisi «Şüşər» muğamının «Tərkib» səbəsindən əsərlərdir.



1. Azərbaycan professional musiqi tarixi hansi əsərin təməsəy qoyulması ilə bağlaşır?
2. «Leyli və Məcnun» operasında Məcnunun və Leylinin ilk ifaçısı kim olmuşdur?
3. «Leyli və Məcnun» operasındaki «Qızlar xoru» hansi Azərbaycan xalq mahnisindən bohrolonub?
4. «Muğam» və «Leyli və Məcnun» operası məvvəzində yazılı təqdimat hazırlayıın.

59

3

Yaradıcı tətbiqetmə

Bəstəkar Emin Sabitoğlunun İbrahim Kəbirlinin sözlərinə yazdığı «Nə gözəldir Azərbaycan!» mahnisi öyrədilir.

Mahnının müəllifləri haqqında məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən əldə etdiyi materiallər əsasında.
2. Şagirdlərin fərdi axtarışları əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında (+) işarəsi qoyma)

1. «Leyli və Məcnun» operasının müəllifi kimdir?

- a) M.Maqomayev b) Ü.Hacıbəlli c) Q.Qarayev

2. Məcnun rolunun ilk ifaçısı kim olub?

- a) A.Abdullayev b) H.Sarabski c) C.Qaryağdıoğlu

30. ZEYNƏB XANLAROVA VƏ AZƏRBAYCAN MUĞAMI



MƏQSƏD: 1. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri haqqında biliklərini nümayiş etdirir.
2. Mahnını birsəsli və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə edilir.

1

Şagirdlər «Nə gözəldir Azərbaycan!» mahnısının tərənləri altında sinfə daxil olurlar. Artıq bu mahni şagirdlərə tanış olduğu üçün müəllim onun haqqında heç bir əlavə məlumat vermir.

Müəllim şagirdlərə Z.Xanlarova-nın həyat və yaradıcılıq yolu haqqında danışır, o həm xalq mahnilarının, həm də muğamlarımızın mahir ifaçısı olduğu üçün onu müğənni-xanəndə adlandırmış mümkin olduğunu qeyd edir. Z.Xanlarova, həmçinin Azərbaycan bəstəkar mahnilarının da mahir ifaçısıdır. Bundan əlavə Z.Xanlarovanın uzun müddət Ü.Hacıbəylinin «Leyli və Məcnun» operasında Leyli rolunun ifaçısı da olduğu şagirdlərin diqqətinə çatdırılır.

2

Müəllim şagirdlərə Z.Xanlarova-nın vaxtilə oxuduğu «Çahargah» muğamından bir parça səsləndirir. Bunun arxasında isə şagirdlər Z.Xanlarova-nın ifasında «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamin dueti»ni dinləyirlər və onu notla oxuyurlar.

Tədqiqat suali kimi «Zeynəb Xanlarovanın yaradıcılığında Azərbaycan muğaminin nə kimi rol var?» – verilə bilər.

Tədqiqat suali ətrafında fikir mübadiləsi aparılır.

30-cu MÖVZU

ZEYNƏB XANLAROVA VƏ AZƏRBAYCAN MUĞAMI

Azərbaycan Respublikasının Xalq artisti Zeynəb Xanlarova 1936-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-ci ildə M.Ə.Sabir adına Bakı Peşəqçi Məktəbi, 1961-ci ildə isə A.Zeynalı adına Bakı Musiqi Texnikumunu Xalq artisti, xanəndə Seyid Süsinəkinin sınıfında bitirmişdir. Elə həmin iləndə (1961) M.F.Axundov adına Opera və Balet Teatrında solist kimi işə başlayan müğənni Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «Əlli və Kərom» operalarında Leyli və Əlli surətlərinin gözəl ifaçısı olmuşdur. Zeynəb Xanlarova digər musiqi nüümələri ilə yanğı, müşəmləri da məharət ifa etmişdir. «Çahargah» müğamının ilk qadın ifaçısı da məsə Zeynəb Xanlarova olmuşdur. Yaradıcılığı dövründə müğənni «Şəhnaz», «Mahur», «Qatar», «Bayati-Siraz» və digər klassik müğamlarımız ifa etmişdir. O, eyni zamanda Azərbaycan və dünya xalqlarının mahnilarının, bəstəkar mahnilarının, Azərbaycan tosniflərinin mahir ifaçımı olmuşdur. Zeynəb Xanlarova «Şəraf nişanı», «Xalqlar dostluğub», «Şöhrət», «İstiqlal» ordenlərinə layiq görülmüşdür.

1

Zeynəb Xanlarova

Musiqi diniyyək
«Çahargah» müğamından bir parça. Ifa edir Zeynəb Xanlarova

Zeynəb Xanlarova müğam, xalq mahnları, bəstəkar mahnilarının mahir ifaçısı olduğu üçün ona xanəndə-müğənni adlandırılmaq olar.

2

Musiqi diniyyək
Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamin dueti»

Zeynəb Xanlarova və Arif Babayev. «Leyli və Məcnun» operasından

60

DİFERENSİAL TƏLİM

Z.Xanlarova haqqında fikir söyləyir. Notla melodiyani oxuyur.

- LAYIH**
1. Dirlədiyi musiqilərə ritm tutur.
 2. «Leyli və Məcnun» operasının müəllifinin adını söyləyir.

Aparılan fikir mübadiləsindən şagirdlər belə bir nəticəyə gəlirlər ki, Zeynəb Xanlarova həm muğam, həm xalq və bəstəkar mahnılarının ifaçısı olduğu, həm də opera müğənnisi olduğu üçün onu xanəndə-müğənni adlandırmış olar.

Üzeyir Hacıbəyli.
«Leyli və Məcnun» operasından
«Leyli və İbn Salamın dueti»ndən bir parça

Mahnının notla və sözləri ilə oxuyaq

NO GÖZÖLDİR AZƏRBAYCAN!
Musiqisi Emin Sabitogluunun, sözləri İbrahim Kəbirlininindir.

Moderato

İt-ra get-on, gəs-ne-vin-dir. Kə-tül-ler-ni, G-rek din - dir
e-la tar-pen, e-le dav-ran, Gö-ren-de-di: «No gö-tel-dir, A-sar-hay -
can. can. A-ye-gi-ni ye-ra bark has, ia-la-ri-ni
dün-ya-ya yax, ad-di-min-das qip-en tu fan fan.
Gü-rev-de-nin: u-la-gü-zal-dir A-sar - hay - can!-u
can can

Bu mahnnıni da ilk dəfə Zeynab Xanlarova ifa etmişdir.

1. Zeynəb Xanlarovani müğənni, yoxsa xanəndə adlandırmış olsalar?
2. «Leyli və İbn Salamın dueti»ni musiqisinin hansı janrına aid etmək olar?
3. Zeynəb Xanlarova hansı mükafatlarla layiq görülmüşdür?
4. Zeynəb Xanlarova haqqında yazılı təqdimat hazırlayınlara?

4

3

Yaradıcı tətbiqetmə

Şagirdlər keçən dərsdə öyrəndikləri Emin Sabitogluunun İbrahim Kəbirlinin sözlərinə bəstələdiyi «Nə gözəldir Azərbaycan!» mahnısını notla və sözləri ilə oxuyurlar.

5

Təqsiriq 1. Z.Xanlarova haqqında şifahi təqdimat hazırlayın.

Təqsiriq 2. «Leyli və İbn Salamın dueti»nə ritmik müşayiət hazırlayın.

61

Dinlənilmiş musiqi nümunələrlə əlaqədar məlumat iki cür verilə bilər:

- Müəllimin internetdən topladığı məlumatlar əsasında.
- Şagirdlərin fördi axtarışları nəticəsində.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretəsi qoyma)

1. Zeynəb Xanlarova kimdir?

- a) müğənni b) xanəndə c) müğənni-xanəndə

2. Zeynəb Xanlarova Üzeyir Hacıbəylinin hansı operasında oynamışdır?

- a) «Əsli və Kərəm» b) «Koroğlu» c) «Leyli və Məcnun»

31. MÜSLÜM MAQOMAYEV (NƏVƏ) VƏ MUĞAM OPERASI



MƏQSƏD: 1. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri haqqında biliklərini nümayiş etdirir.
2. Mahnını bir səsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər Polad Bülbüloğlunun bəstələdiyi və Müslüm Maqomayevin ifa etdiyi «Şən Azərbaycan» mahnısının təranələri altında sinfə daxil olurlar. Müəllim şagirdlərə bu mahnının bəstəkarının Polad Bülbüloğlu, ifaçısının isə Xalq artisti M.Maqomayev olduğunu bildirir və onun şəklini lövhədən asır.

Müəllim məşhur müğənni M.Maqomayevin həyat və yaradıcılıq yolunu haqqında məlumat verir. O, qeyd edir ki, M.Maqomayev böyük bəstəkar Müslüm Maqomayevin nəvəsidir. Nəvə M.Maqomayev estrada mahnları ilə bərabər, eyni zamanda Avropa bəstəkarlarının operalarından da ariyalar oxumuşdur. Müəllim bir faktı da diqqətə çatdırır ki, Müslüm Maqomayev (nəvə) öz babasının müğam operası «Şah İsmayıł»da baş rolda da iştirak etmişdir.

2

M.Maqomayevin «Şah İsmayıł» operasından «Aslan şahın ariyası» dinlənilir. Tədqiqat sualı kimi «Müslüm Maqomayev (nəvə) hansı operalarda surətlər yaratmışdır?» – verilə bilər. Müəllim M.Maqomayevin (nəvə) səsinin bariton adlandırılğini şagirdlərin diqqətinə çatdırır.

31-ci MÖVZU

MÜSLÜM MAQOMAYEV (NƏVƏ) VƏ MUĞAM OPERASI



Müslüm
Maqomayev

Azərbaycan Respublikasının Xalq artisti Müslüm Maqomayev (nəvə) 1942-ci ilde Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından piyano çalmığı və gozal vokal iləşğilər galibəcədə onun böyük müğənni olacağundan xəber verirdi. Hala 19 yaşında Helsinkidə gəncələr festivalında,

1963-ci ilde Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti gülənlərdəki uğurlu çıxışları ona böyük səhəröt gətirir. Müslüm Maqomayev 1963-ildə M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının solisti olub, sonralar isə İtaliyanın Milan şəhərindəki La Skala Teatrında yaradıcılıq tacirəbəsi keçib. Böyük vokal ifaçı Enriko Piatissa ilə «Sevilya» barbari operasında ustalıqlı ifa etmişdir. İlk dəfə Parisdəki «Olimpiya» konsern salonda böyük konsert verib.

Figuronun, «Toska» operasında Skarpiann rollarının böyük məharət və ustalıqlı ifa etmişdir. İlk dəfə Parisdəki «Olimpiya» konsern salonda böyük konsert verib.

1968-ci ildə Özeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası vokal ixtisası üzrə bitirib. İlk beynəlxalq mükafatın Polşa'nın Sopot şəhərində keçirilən festivalda alan genç müğənni Azərbaycan estrada-simfonik orkestrinin bədi roldəri vəzifəsində çalışıb və onun tərkibində uzun müddət Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib. Müğənni, eyni zamanda gözəl mahnuların müsləfi olub. Onun sair Nəbi Xəzrinin sözlərinə bas-tələdiyi «Azərbaycan» mahnisi xalq tarafından seviliyib.

1

Musiqi dinləyək
Müslüm Maqomayev. «Şah
İsmayıł» operasından «Aslan
şahın ariyası»



Müslüm Maqomayev
Aslan şah rolunda

62

DİFERENSİAL TƏLİM

Müğənni M.Maqomayev haqqında fikir söyləyir.

Mahnını notla oxuyur.

LAYIHƏ

1. Mahnının melodiyasına ritm yaradır.
2. M.Maqomayevin oxuduğu mahnıların adlarını söyləyir.

3

M.Maqomayevin repertuarından P.Bülbüloğlunun «Şən Azərbaycan» mahnısı əvvəlcə dinlənilir və sonra notla ifa olunur. Bundan sonra şagirdlər M.Maqomayevin ifasında C.Verdinin «Riqoletto» operasından «Hersoqun ariyası»nı dinləyirlər. Aparılan fikir mübadiləsindən belə nəticəyə gəlmək olar ki, M.Maqomayev təkcə Avropa operalarından deyil, həm də milli Azərbaycan operalarından ariyaları yüksək səviyyədə ifa edirdi.



Bu mahnının ilk ifaçısı Müslüm Maqomayevdir.

Musiqi dinişyək

Cüzepp Verdi, «Riqoletto» operasından «Hersoqun ariyası».

Ifa edir Müslüm Maqomayev

Müslüm Maqomayevin on sevdiyi opera ariyalarından biri İtalyan bəstəkarı Cüzepp Verdinin «Riqoletto» operasından «Hersoqun ariyası»dır.

AZƏRBAYCAN
Musiqisi Müslüm Maqomayevin,
sözləri Nəbi Xəzrinindir.

I
Ey ozzı anam, Azərbaycan,
Sənə bağlım, Azərbaycan.
Omrumün manasınan, Azərbaycan,
Qardaşlıq dünyasınan, Azərbaycan,
Anamın anasınan, Azərbaycan.



II
Ey ana yurdum, Azərbaycan,
Cinərlə yurdum, Azərbaycan,
Sənən arzum, zəfərim, Azərbaycan,
Çağlayan gül Xəzərim, Azərbaycan.
Günəşlə al sohərim, Azərbaycan,
Gözalıklar maskonim, Azərbaycan.



1. «Sah İsmayılov» operasında Müslüm Maqomayev hansı ariyani ifa edib?
2. «Azərbaycan» mahnısını ilk daşın kim ifa etmişdir?
3. Müslüm Maqomayevin «Azərbaycan» mahnısının xarakteri necidir?
4. Müslüm Maqomayev (nəvə) haqqında şifahi təqdimat hazırlayın.

63

4

Yaradıcı tətbiqetmə

Müslüm Maqomayevin (nəvə) Nəbi Xəzrinin sözlərinə yazdığı «Azərbaycan» mahnısı öyrənilir.

3**5**

Tapşırıq 1. Müslüm Maqomayev (nəvə) haqqında təqdimat hazırlayın.

Tapşırıq 2. «Azərbaycan» mahnısının məzmununa uyğun şəkil çəkin.

Müslüm Maqomayev (nəvə) haqqında məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən əldə etdiyi materiallar əsasında.
2. Şagirdlərin fərdi axtarışları nəticəsində əldə etdikləri materiallar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabin qarşısında (+) işaretəsi qoymın)

- 1. Nəbi Xəzrinin «Azərbaycan» şeirinə kim mahm bəstələmişdir?**
- a) P.Bülbüloğlu b) M.Maqomayev c) E.Sabitoğlu
- 2. Müğənni M.Maqomayevin bəstəkar babasının adı nədir?**
- a) Ü.Hacıbəyli b) A.Zeynallı c) M.Maqomayev

32. ŞÖVKƏT ƏLƏKBƏROVA VƏ AZƏRBAYCAN MUĞAMI



MƏQSƏD: 1. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri haqqında biliklərini nümayiş etdirir.

2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə olunur.

1

Şagirdlər E.Sabitoğlunun «Şirin dil» mahnısının təranələri altında sinfə daxil olurlar. Müəllim bu mahnının müəllifinin adını söyləyir və onu ifa edən Ş.Ələkbərovanın şəklini lövhədən asır.

Müəllim Xalq artisti, məşhur müğənni və xanəndə Ş.Ələkbərovanın həyat və yaradıcılıq yolu haqqında məlumat verir. Bəstəkar, xalq mahnılarının, mügamların mahir ifaçısı olan Ş.Ələkbərovanın, eyni zamanda bəstəkarlarımıızın ciddi musiqi janrlarında yazdığı əsərlərinin də ifaçısı olduğu qeyd olunur və bunu misal olaraq C.Cahangirovun «Füzuli» kantatasının II hissəsində solo oxuduğu şagirdlərin yadına salınır.



ŞÖVKƏT ƏLƏKBƏROVA VƏ AZƏRBAYCAN MUĞAMI



Sövkət
Ələkbərova

Azərbaycan Respublikasının Xalq artisti Sövkət Ələkbərova 1922-ci ildə Bakı şəhərində anadan olub. Onun anası qədimlərdən ibarət orkestrda tar calırdı və qızını tez-tez maşqlarına apardı. Atası xalq müsəjimizdi, müğənni və aşiq müsəjisi sevən bir adam idi. Sövkət Ələkbərovada kiçik yaşlarından musiqiya böyük maraq yaranmışdı. Bu maraq 12 yaşından sonra müsiqi məktəbinin kameralı təqnia gətirmişdi. Tezliklə onların evliyə tar, kamancaya və qardaşının ifasında zorb astından ibarət xalq ütlüyü yaranırdı. Gələcəyin böyük müğənnisi, eyni zamanda yeri goldikcə mahnılar və mügamlardan parçalar da oxuyurdı. 1937-ci ildə Respublika Hanımlar İttifaqının keçirdiyi müsabiqədə Sövkət Ələkbərova qalib gəlir. Yekun konser Operə və Balet Teatrının sahnesində keçirilir və gənc müğənnini «Qəribə güləstəsi» zərb-müğənnim ifa edir. Konsertdə 1000 edən Özeyir Hacıbəlli onu M.Maqomayev adlı Filarmoniyada solisti təyin edir. Sonradan o həm də Azərbaycan Konsert Birliyinin solisti olur. 1959-cu ildə isə Xalq artisti kimi fəxri adla laylə gorulur.

Sövkət Ələkbərova xalq mahnıları, mügamlar İlborab, Soid Rüstəmovun, Ağabəy Rzayevannı, Sofiq Axundovanın, Zəkir Başarovun, Pəlad Bülbülgüjunun, Emin Sabitoğlunun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Oqtay Rəsəbovun mahnılarını da böyük maharotlu ifa edir.

Musiqi dinləyik

«Qarabağ güləstəsi». Ifa edir Sövkət Ələkbərova

«Görüş», «Boxtiyar», «Onu bağışlamaq olarmı» filmlərinə Tofiq Quliyevin yazdırdı mahnıları. Sövkət xanım ifasında xalqımızın dilinin özbori olmuşdur. Özeyir Hacıbəllinin «O dəmasın, bu olsun» filmində Sənam rolinin müsiki partiyalarını məhz Sövkət Ələkbərova ifa etmişdir. Müğənninin bəstəkar Cahangir Cahangirovun «Füzuli» kantatasının II hissəsində oxuduğu «Məni candan usandırdı» romans xarakterli müsiqi parçası xalqın ürəyinə yol tapmışdır.

64

DİFERENSİAL TƏLİM

2

Tədqiqat sualı kimi «Uşaqlar; Sövkət Ələkbərova müğam, xalq və bəstəkar mahnıları oxuyubsa, onun sənətini necə adlandırmış olar?» – verilə bilər.

Şagirdlər 3 qrupa bölünür. Müzakirələrdən sonra bir qrup onu – xanəndə, digəri – müğənni, daha başqaları isə xanəndə – müğənni adlanırlırlar.

Sövkət Ələkbərova haqqında fikir söyləyir.
Sövkət Ələkbərovanın reportuarından mahnılar oxuyur.

- LAYIHƏ**
1. Dirlənmiş mahnılara ritm tutur.
 2. Sövkət Ələkbərovanın ifa etdiyi mahnılara şəkil çəkir.

«Qarabağ şikəstəsi» müğamından sonra isə «Füzuli» kantatasının II hissəsindən bir parça dinlənilir və notla oxunulur. Aparılan fikir mübadiləsindən sonra şagirdlər belə bir nəticəyə gəlir ki, Şövkət Ələkbərova həm xanəndə, həm də müğənni olmuşdur.



Cahangir Cahangirov.
«Füzuli» kantatasının II hissəsindən bir parça

Moderato

(Musiqi dinişyək və melodiyanın bir parçasını notla ifa edək)

3
4



ŞIRİN DİL
Musiqisi Emin Sabitogluunun,
sözleri Kərkük bayatları.

5

I
Şirin dil, şirin dil,
Al beşrim, şirin dil.
Na deyrə, yad desin,
Öz dilimdi şirin dil.
Şirin dil, şirin dil,
Ana dil, şirin dil.
Hom tabibdi, hom molhəm
Şirin səhəbat, şirin dil.

Noqarət:
Şirin düşər,
Zülf təza şirin düşər.
Forhad qaya çapanda,
Yadına Şirin düşər.

Emin Sabitogluunun «Şirin dil» mahnısı Şövkət Ələkbərovannı repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatlarından götürülüb.



1. Şövkət Ələkbərova hansı müğamları oxumusdur?
2. Şövkət Ələkbərova hansı filmlərdə mahnı ifa etmişdir?
3. Şövkət Ələkbərova haqqında şifahi təqdimat hazırlayın.

65

Yaradıcı tətbiqetmə

Bəstəkar Emin Sabitogluunun Kərkük bayatlarına yazdığı «Şirin dil» mahnısı öyrədilir.

Tapşırıq 1. Ş.Ələkbərova haqqında şifahi təqdimat hazırlayın.

Tapşırıq 2. «Şirin dil» mahnısının məzmununa uyğun şəkil çəkin.

Emin Sabitoglu haqqında məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən topladığı materiallar əsasında.
2. Şagirdlərin fərdi olaraq tapdıqları materiallar əsasında.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında (+) işaretəsi qoyma)

1. «Füzuli» kantatasının II hissəsində solo oxuyan ifaci kimdir?
 a) S.Qədimova b) R.Muradova c) Ş.Ələkbərova
2. E.Sabitogluunun «Şirin dil» mahnısının sözləri hansı xalqa məxsusdur?
 a) Azərbaycan bayatları b) Kərkük bayatları c) İran bayatları

33. BƏHRAM MANSUROV VƏ MUĞAM OPERASI



MƏQSƏD: 1. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri haqqında biliklərini nümayiş etdirir.
2. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.

Mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə, müzakirə kimi üsullardan istifadə olunur.

1

Şagirdlər «Mani» zərbi-muğamının təranələri altında sinfə daxil olurlar. Müəllim bu zərbi-muğamın adını şagirdlərin yadına salır və qeyd edir ki, Ü.Hacıbəyli «Leyli və Məcnun» operasında sərkərdə «Nofəlin ariyası» üçün bu musiqi nümunəsindən istifadə etmişdir.

Müəllim Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun həyat və yaradıcılıq yolu ilə əlaqədar məlumat verir. Şagirdlərə məlum olur ki, B.Mansurovun ailəsinin kökü də musiqiçilərlə bağlı olmuş və onun babasının İçərişəhərdəki evlərində müntəzəm olaraq muğam gecələri keçirilmişdir. Eyni zamanda müəllim muğamlarımızın qorunmasında B.Mansurovun rolundan, onun bu sahədə gördüyü işlərdən şagirdlərə məlumat verir.

2

B.Mansurovun ifasında «Bayati-Şiraz» muğamından bir parça səslənilir. Tədqiqat suali kimi «Bəhram Mansurovun ifasında «Bayati-Şiraz» muğamı hansı keyfiyyətlərinə görə fərqlənir?» – verilə bilər.

Bundan sonra «Rast» muğamından «Hüseyni» rəngi əvvəlcə dinlenir, sonra isə şagirdlər rəqs xarakterli bu rəngi notla oxuyurlar.



BƏHRAM MANSUROV
VƏ MUĞAM OPERASI

1



Bəhram
Mansurov

Məşhur tarzən Bəhram Mansurov Bakı şəhərində 1911-ci ildə anadan olmuşdur. Qadın İcraçılarında yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evda Bəhram Mansurovun müsiqisəsənəbabası Məşadi Məlik bayın taskılatalığında hər müsicili gecələri taskılı olunur və doğma Azərbaycanımızın her yerindən muğam bilmecələri, xanəndələr, müsicilər və məclisə toplaşırlar. Seyid Əzim Sırvani, Xurşidbanu Natavan, Əbdürəhim boy Haqqerdilev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşdular. Balaca Bəhrəmin yasadığı bu evde cürbsür xalq çalğı alətləri var idi. Böyükələr evda olmamışdan o, tarlardan birini götürüb kökəndən salana kimi calırı.

Bəhlülkə, Bəhrəm artıq 19 yaşındada Məslüm Məmmətov ilə notlu xalq

çalğı alətləri orkestrinə, sonradan Opera və Balet Teatrına solist-tarzən kimi davat edir. Bəhrəm opera Hüseynqulu Sarabski, Yavar Kolontarlı, Hüseynqala Hacıbababəyov, Əliyev Sadigov, Həqiqət Rzayeva kimi müğənni-xanəndələrlə birgə işləyir. Bəhram Mansurov Rübab, Muradova, Sara Qədimova, Əbülfəz Əliyev, Zeynab Xanlarova və digər senatkarlarla döyüş-döyüşlərindən sonra 1978-1983-cü illərdə onun ifasında bütün Azərbaycan muğamları UNESCO xatı ilə vallara və CD-lərə yazılaraq bütün dünyaya yayılmışdır. Dünya Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı mözə Bəhram Mansurov təmsil etmişdir. O, 1978-ci ildə Xalq artisti kimi faxri adla layiq görülmüşdür.

4



Bu musiqi parçasını Bəhram Mansurovun oğlu bəstəkar Eldar Mansurov nota köçürümüştür.

66

DİFERENSİAL TƏLİM

B.Mansurov haqqında fikir söyləyir.
Melodiyanı notla ifa edir.

1. Tar musiqi alətini tamıyrı.
2. Melodiyanı ritm tutur.

İkinci dirlənilən musiqi «Leyli və Məcnun» operasından «Elçilik səhnəsi» Bəhram Mansurovun müşayiətində səsləndirilir.

Aparılan fikir mübadiləsində məlum olur ki, muğam operalarında tar musiqi aləti solo-muğam oxuyanlara müşayiətçi kimi iştirak edir.

Musiqi dinişyək
«Bayatı-Sıra» müğamından bir parça. İfa edir Bəhram Mansurov

Musiqi dinişyək
Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Elçilik səhnəsi». Bəhram Mansurovun müşayiəti ilə

Mahnını nota və sözləri ilə oxuyaq
GÖLDİM
(Azərbaycan xalq mahnisi)

Andantino

Men - e - qı - kən - da - gal - dim,
Bəg - gül - is - man - da - gal - dim,
I - gid - bir - oğ - lan - ge - İl,
E - git - dim, man - da - gal - dim.

Bu mahnını bəstəkar Səid Rüstəmov Bəhram Mansurovun ifasında nota köçürmüştür.



1. Bəhram Mansurov kimin nağası idi?
2. Mosadı Malik boyın evində keçirilən Bakı muğam məclisində hansı müşəhür şəxsiyyətlər iştirak etdirdi?
3. Bəhram Mansurov Opera və Balet Teatrına kim davət etmişdi?
4. Tar musiqi aləti haqqında şifahi təqdimat hazırlayan,

2

5

3

Yaradıcı tətbiqetmə

«Gəldim» Azərbaycan xalq mahnısı şagirdlərə öyrədirilir. Mahnının vətənpərvərlik mövzusunda olduğu aydınlaşdırılır.

Tapşırıq 1. Tarzən B.Mansurov haqqında şifahi təqdimat hazırlayın.

Tapşırıq 2. «Gəldim» Azərbaycan xalq mahnısının məzmununa uyğun şəkil çəkin.

67

Mövzu ilə bağlı məlumat iki cür verilə bilər:

1. Müəllimin internetdən əldə etdiyi məlumatlar əsasında.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzungün cavabin qarşısında (+) işaretəsi qoyma)

1. B.Mansurov hansı musiqi alətində ifa etmişdir?

- a) kamança b) tar c) balaban

2. Bəstəkar Eldar Mansurov kimin oğludur?

- a) T.Quliyevin b) B.Mansurovun c) F.Əmirovun

34. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ





MUSİQİ REPERTUARI



DARÇINI
(Azərbaycan xalq rəqsi)

Mülayim



LAYIHƏ

**Ü.HACIBƏYLİ. «O OLMASIN, BU OLSUN» OPERETTASINDAN
«MƏŞƏDİ İBAD VƏ RÜSTƏM BƏYİN DUETİ»**

Allegretto (con bravura)

Rüstəm bəy

Mə-şə - di l̄-bad sən bi - zə xoş gə - lib bi - zi şad e - lə - din,
Söy - la gö - rüm bir mə - nə cib do - lu - dur - mu pul i - la?

bir de gö - rüm nol - du ki, nol-du - ki bi - zi yad e - lə - din.
Gel sa - nə men qiz ve - rim ne i - şin var - dir dul i - la.

LAYIHƏ

CƏNGİ
(Azərbaycan hərbi xalq rəqsi)

Allegretto $\text{♩} = 112$

The musical score consists of eight staves of music. Staff 1 starts with a treble clef, 2/4 time, and a key signature of one flat. It features eighth-note patterns and sixteenth-note figures. Staff 2 continues the pattern with eighth-note pairs and sixteenth-note groups. Staff 3 introduces a more complex rhythmic pattern with sixteenth-note pairs and eighth-note pairs. Staff 4 shows a transition with two endings: '1.' and '2.'. Staff 5 and 6 continue the rhythmic patterns established in the previous staves. Staff 7 and 8 conclude the piece with a final cadence.

LAYİHƏ

**Ü.HACIBƏYLİ. «KOROĞLU» OPERASINDAN
KOROĞLUNUN ARİYASI**

Musical score for 'Koroğlu' Ariya, showing vocal and piano parts. The vocal part is labeled 'KOR-OĞLU' and includes lyrics in Azerbaijani. The piano part is in the background. The vocal line starts with 'qəh - rə - man.' followed by 'Mə - ni ya - şat - dı mə - ni bö - yüt - dü bu qəh - rə -' and continues with 'man bu qəh - rə - man xal - qum mə - nim ya - şa -'. The piano part features dynamic markings like 'mf' and 'f'.

Presto section of the musical score, marked with 'Presto f'. The vocal line ends with '- sin'. The piano part consists of rapid eighth-note chords. A large red diagonal slash is drawn across this section.

**Ü.HACIBƏYLİ. «LEYLİ VƏ MƏCNUN» OPERASINDAN
NOFƏLİN ARIYASI**

Moderato

NOFƏL

Ey xəs - tə, nə - dir bu

f

H.

çök - di - yin zəh - mə - ti rəng,

et - di - yin dur - ri gone?

sp

İ.ŞTRAUS. «VYANA MEŞESİNİN NAĞILI» VALSI

INTRODUCTION
Tempo di Valse

LAVISH

«QAYTAĞI» AZƏRBAYCAN XALQ RƏQSİ
(*Fortepiano üçün işləyən Tofiq Quliyevdir*)

Presto

The musical score is composed of five staves of piano music. The tempo is marked as 'Presto'. The key signature changes frequently, indicated by various sharps and flats. The music features eighth-note patterns and dynamic markings like 'f' (fortissimo) and 'ff' (fortississimo). The score concludes with a repeat sign, followed by two endings, labeled '1' and '2'.

LAYİH

A page of musical notation for piano, consisting of four staves. The top two staves are in treble clef, and the bottom two are in bass clef. The music is divided into measures by vertical bar lines. Measure 1: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 2: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 3: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 4: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 5: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 6: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 7: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 8: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 9: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 10: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 11: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 12: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 13: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 14: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 15: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 16: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 17: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 18: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 19: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes. Measure 20: Treble staff has eighth-note pairs; Bass staff has quarter notes.

LAYIH

Q.QARAYEV. «YEDDİ GÖZƏL»
BALETİNDƏN «SLAVYAN GÖZƏLİ»

Allegretto grazioso

p staccato

1. 2. [72] *mf* legato

[74] *p stacc.*

mf

dim.

Q.QARAYEV. «YEDDİ GÖZƏL» BALETİNDƏN «GÖZƏLLƏR GÖZƏLİ»

Andante

V-ni

p molto express.

FL

Cl.

cresc.

mf

2a.

ff

ff

177

The musical score is composed of six staves, each representing a different instrument or section of the orchestra. The top staff is for the piano, followed by the flute, clarinet, bassoon, and two violin parts. The score includes various dynamics such as fortissimo (ff), mezzo-forte (mf), crescendo (cresc.), and piano (p). Expressive markings like 'molto express.' and 'V-ni' are also present. The instrumentation is typical of a classical ballet score, with woodwind and brass instruments providing harmonic support to the melodic lines of the strings and woodwinds.

C.CAHANGİROV. SKRİPKA VƏ SİMFONİK ORKESTR ÜÇÜN
KONSERTİN III HİSSƏSİ

Violino *Allegro*

Piano *Allegro*

The musical score is for Violin and Piano. It starts with a dynamic of *ff* for the Violin, followed by a piano dynamic of *f*. The Violin part includes grace notes and sixteenth-note patterns. The Piano part consists of sustained chords. The score is divided into sections for Violin and Piano.

LAYİH

BU GÜN AYIN ÜÇÜDÜR

(Azərbaycan xalq mahnısı)

Allegretto

Bu gün a - yin ü - çü - dür de gü - lüm na - nay
ay - na - ni - nay gir - mə - bos - tan i - çi - dir
yar gir - mə - bos - tan i - çi - dir. Do - daq - la
rin bal şə - kər. Di - lin ba - dam i - çi - dir.
yar di - lin ba - dam i - çi - dir. Qız be - lin in -
cə - dir in - cə Ləb - lə - rin qön - çə - dir - qön - çə
Qız be - lin in - cə - dir in - cə Ləb - lə - rin qön - çə - dir, qön - çə.

LAYİH

A.MƏLİKOV. «MƏHƏBBƏT ƏFSANƏSİ» BALETİNDƏN
XALQ SƏHNƏSİ

Moderato

Tempo I

LAYİH

S.HACIBƏYOV. «KARVAN» SİMFONİK
LÖVHƏSİNDƏN BİR PARÇA

Andante con moto

The musical score consists of six staves of piano music. The first staff begins with a forte dynamic (ff) in common time. The subsequent staves show various rhythmic patterns, including eighth-note groups with grace notes and slurs. The time signature changes between common time and 3/4, 3/8, 6/8, and 6/8. The music is labeled 'Andante con moto'.

LAYIH

The image shows three staves of musical notation for two voices. The top staff is in treble clef, the middle staff is in bass clef, and the bottom staff is also in bass clef. The notation consists of vertical stems with small horizontal dashes indicating pitch and rhythm. The first staff has six measures with counts 3, 6, 6, 3, and 6. The second staff has four measures with counts 3, 3, 3, and 6. The third staff has five measures with counts 6, 3, 6, 6, and 6. Measures are separated by vertical bar lines, and a repeat sign with a brace is positioned between the first and second staves.

LAYIH

S.HACIBƏYOV.
«GÜLŞƏN» BALETİNDƏN «YALLI»



LAYIH

S.HACIBƏYOV.
«GÜLŞƏN» BALETİNDƏN «PAMBIQ YİĞİMİ»



LAYIHƏ

V.MUSTAFAZADƏ.
«MART» FORTEPIANO PYESİ

Moderato

The music is in common time (indicated by '4') and G minor (indicated by two sharps). The notation includes various note values (whole, half, quarter, eighth, sixteenth), rests, and grace notes. Measure 1 starts with a whole rest followed by a half note. Measures 2-3 show eighth-note patterns. Measure 4 begins with a half note followed by a sixteenth-note pattern. Measures 5-6 show eighth-note patterns with grace notes. Measure 7 concludes with a half note followed by a sixteenth-note pattern.

LAYİH

C.GERŞVİN.
BLYUZ TONLARINDA RAPSODİYA

Molto moderato (♩ = 80)

Orkestr (Piano II)

mf (Clan)

LAYİHƏ

**Ü.HACIBƏYLİ. «LEYLİ VƏ MƏCNUN» OPERASINDAN
«LEYLİ VƏ İBN SALAMIN DUETİ»**

Allegro moderato

İBN-SALAM

Ley - li, Ley - li, bu od - lu səs

Məc - nu - nun - dur, mən ta - ni - yi - ram o -

- nu. Mə - gər Ley - li, bəs bu

LAYIH

çu - nun əl çək - mə - yib - dir - mi sən - dən,
 in - di - də? Ley - li söy - lə

MƏN AŞIQ
(Azərbaycan xalq mahnısı)

Moderato

Gir-dim ya - nin bağ - çə - si - na, gül di - bin - do
 gül bi - tər. As - ta ye - ri, xır - da - ca - ya - nim,
 A - şı - qəm, əq - lim 1. 2.
 ge - dər. // - lim ge - dər.

**Ü.HACIBƏYLİ. «KOROĞLU» OPERASINDAN
«KOROĞLUNUN ARİYASI»**

Allegro moderato

mf

Sev - dim sə - ni mən ey Ni - ga -
On - dan müş - kül - dür ay - ri düş -

- rim, rə - na gő - zə - lim şən ba - ha
- mək la - kin çə - tin - dir bu gö - rüş

- rim Sev - dim sə - ni ca - nan,
- mək. Ol - dum bu yol - da mən

Ü.HACIBƏYLİ. «KOROĞLU» OPERASINDAN «AŞIQ» MAHNISI

KOR-ÖĞLU *mf*

Ba - lam - ey!

Sə - ni gör - dum a - şıq ol - dum,

dər - do sal - din ca - m - mu. A - la göz - lar,

dad - li söz - lor, qa - ra - qas - lar iş vo naz - lar, can a - lan yar,

tök - dü na - haq qa - m - mu, no - dir əm - rin ta - ci - da - rim,

sar - vo - rim! naz - ya - rim,

TAYİH

EVLƏRİ VAR XANA-XANA

(Azərbaycan xalq mahnisi)

Moderato $\frac{2}{4}$

1. Ev - lə - ri var, a gü - lüm, xa - na - xa - na.
Mən kül ol - dum a - man, a - man, ya - na - ya - na.
Mən kül ol - dum a - man, a - man, ya - na - ya - na.
Yay - li - gi - min ya - mi bu - ta,
Mə - ni sal - din a - man, a - man ya - nar o - da.
Mə - ni sal - din a - man, a - man ya - nar o - da.

Ü.HACIBƏYLİ. «LEYLİ VƏ MƏCNUN»

OPERASINDAN UVERTÜRA

Allegro moderato

f *p*
cresc.
f *f*
tr

**Ü.HACIBÖYLİ. «LEYLİ VƏ MƏCNUN» OPERASINDAN
«QIZLAR XORU»**

Allegro moderato

QIZLAR

Ley - li - ni qoy - ma

mək - tə - bo get - sin, Ley - li - ni qoy - ma mək - tə - bo get - sin,

yax - şı a - di - ni ya - man e - dir, Ley - li,

ya - man e - dir, Ley - li, xal i - çin - də. Siz - la - ri bad - nam,

NİYAZİ. «RAST» SİMFONİK MUĞAMININ GİRİŞİ

The musical score consists of six staves of music for piano. The first staff begins with a dynamic of *f*, followed by *p* and *f*. The second staff starts with *f*, followed by *p doce*. The third staff begins with *f*, followed by *rit.* and *a tempo f*. The fourth staff starts with *p*. The fifth and sixth staves show continuous eighth-note patterns with a dynamic of *f*.

LAYİH

«QARABAĞ ŞİKƏSTƏSİ»
(Azərbaycan zərbi-muğamı)

Allegro moderato

A

B

C

f

LAYİH

P.İ.ÇAYKOVSKI
4N^o-Lİ SİMFONİYANIN FINALI

Allegro con fuoco

ff

f

dim.

mf

Fati

simile

V-ni, V-le

11625

LAYİH

BURAXILIŞ MƏLUMATI

MUSİQİ 8

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün

Musiqi fənni üzrə

METODİK VƏSAIT

Tərtibçi heyət:

Müəlliflər

Oqtay Məmmədağa oğlu Rəcəbov

Nazim Kazım oğlu Kazımov

Firəngiz Şahmurad qızı Hidayətova

Redaktor

Sevinc Nuruqızı

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizaynerlər

Səadət Quluzadə, Təhmasib Mehdiyev

Korrektor

Ülkər Şahmuradova

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2019

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsinə yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 6,0. Fiziki çap vəroqə 5,82. Formatı 70x100^{1/16}.

Səhifə sayı 96. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.

Tiraj 7695. Pulsuz. Bakı–2019.

«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC

Bakı, AZ 1052, F.Xoyski küç., 149

pulsuz

LAYİH